

2203y_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 2203Y Maliyyə

1 Maliyyə sistemi vasitəsilə həyata keçirilən tədbirlərin məcmusu: belə adlanır:

- Maliyyə strategiyası
- Maliyyə mexanizmi
- Maliyyə planlaşdırılması
- Maliyyə taktikası
- Maliyyə siyasəti

2 Maliyyə sisteminin hansı həlqəsi maliyyə resurslarının əsas mənbəyi kimi çıxış edir?

- dövlət krediti
- sığorta fondu
- dövlət büdcəsi
- büdcədən kənar fondlar;
- müəssisə maliyyəsi

3 Dövlət maliyyə sistemində daxil deyil:

- büdcədən kənar fondlar;
- bələdiyyə maliyyəsi;
- dövlət büdcəsi;
- dövlət maliyyə təşkilatları;
- dövlət krediti;

4 Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında qruplaşdırılır? 1. meqa və mezo səviyyələrdə yaradılan pul fondları; 2 mərkəzləşdirilmiş; 3 dövlət və qeyri dövlət pul fondları; 4 qeyri mərkəzləşdirilmiş pul fondları; 5 müəssisələrin maliyyəsi və dövlət maliyyəsi;

- (4; 5;)
- (1; 3;)
- (3; 5;)
- (3; 4;)
- (2; 4;)

5 Qanunverici orqanın səlahiyyətlərinə aiddir: 1. büdcə layihəsinin tərtibi; 2. dövlət borcunun idarə edilməsi; 3. dövlət büdcəsinin baxılması və təsdiq edilməsi; 4. dövlət büdcəsinin icrasının baxılması və təsdiq edilməsi;

- (1; 4;)
- (2; 4;)
- (3; 4;)
- (3; 4;)
- (1; 3;)
- (2; 3;)

6 Dövlət maliyyəsinin formalaşması metodudur:

- Ev təsərrüfatının gəlirlə işləməsi
- Vergi qoyma
- Təsərrüfat subyektlərinin mənfəətinin alınması
- Ev təsərrüfatının gəlirinin bir hissəsinin alınması
- Maliyyə bazarlarında borclanma (borc almaq)

7 Ümumdövlət maliyyəsinə aid olanları seçib göstərin. 1. müəssisələrin maliyyəsi 2. dövlət krediti, 3. büdcədənkənar dövlət pul fondu; 4. dövlət orqanları 5. qeyri istehsal sahələrinin maliyyəsi

- (4; 5;)
 (3; 4;)
 (2; 4;)
 (2; 3;)
 (1; 2;)

8 Dövlət maliyyə sistemində aid deyildir

- Bələdiyyələrin maliyyəsi
 Dövlət və yerli büdcələr
 Dövlət krediti
 Kommersiya bankları
 Büdcədənə kənar fondlar

9 Dövlət maliyyəsinin yaranmasının ilkin şərtləri:

- Qızıl sikkələrin dövrüyyə buraxılması ilə
 Maliyyə bazarlarının yaranması
 Dövlətin funksiyalarının yerinə yetirilməsi üçün
 Qızılın xüsusi əmtəə kimi ayrılması
 Kredit münasibətlərinin yaranması

10 Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında qurulaşdırılır?

- mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondları;
 müəssisələrin maliyyəsi və dövlət maliyyəsi
 meqa və mezo səviyyələrdə yaradılan pul fondları;
 dövlət və qeyri dövlət pul fondları
 dövlət və ev təsərrüfatı səviyyəsində yaradılan pul fondları

11 Dövlət maliyyəsinin həlqələrini göstərin.

- bələdiyyələrin maliyyəsi
 tədiyyə balans; dövlət maliyyəsi; yerli maliyyə;
 büdcədənkənar fondlar; dövlət maliyyəsi; yerli maliyyə;
 yerli büdcələr; dövlət büdcəsi; büdcədənkənar fondlar
 dövlət büdcəsi; büdcədənkənar dövlət fondlar; dövlət krediti. Dövlət müəssisələrinin maliyyəsi

12 Nəyə görə təsərrüfat subyektlərinin maliyyəsi maliyyə sisteminin əsasını təşkil edir?

- çünki maliyyə münasibətlərinin mərkəzləşmə dərəcəsi bu sahədə daha çoxdur
 çünki burada maliyyə münasibətləri daha çox inkişaf etmişdir
 çünki burada məqsədli fondlar yaradılır;
 çünki dövlət maliyyəsinin yaranmasında yaxından iştirak edir
 çünki burada dəyər yaradılır;

13 Ümumdövlət maliyyəsinə aid olanları seçib göstərin.

- sığorta, dövlət müəssisələrinin maliyyəsi
 müəssisələrin maliyyəsi, büdcədənkənar dövlət pul fondu
 sosial sığorta fondu, müəssisələrin maliyyəsi
 dövlət büdcəsi, dövlət krediti, büdcədənkənar dövlət fondları
 qeyri istehsal sahələrinin maliyyəsi

14 Maliyyə sisteminin həlqələri hansılardır?

- heç biri aid deyil
- Milli məclis, maliyyə nazirliyi, Mərkəzi bank
- maliyyə nazirliyi, vergilər nazirliyi, gömrük komitəsi.
- müəssələrin maliyyəsi, dövlət maliyyəsi; ev təsərrüfatının maliyyəsi;
- prezident aparatı; Milli məclis; hesablama palatası

15 Mərkəzləşdirilmiş fondlar hansılardır?

- Qeyri kommertiya təşkilatların fondları : Bütçədənkənar fondlar
- Dövlət müəssələrinin fondları; Bütçədənkənar fondlar
- kommertiya təşkilatların pul fondları.
- dövlət bütçəsi, dövlət müəssələrinin bütçələri
- Dövlət bütçəsi; Bütçədənkənar fondlar

16 Maliyyə siyasətinə aid edilir:

- bütçə vergi siyasəti
- kredit siyasəti, iqtisadi siyasət
- qiymət siyasəti
- maliyyə taktikası, maliyyə strategiyası
- pul siyasəti, gömrük siyasəti

17 Maliyyə siyasətinin tərkibinə aid edilmir:

- Fiskal siyasəti
- bütçə siyasəti
- Vergi siyasəti
- İqtisadi Siyasət
- İnvestisiya siyasəti

18 Maliyyə mexanizminin tərkibinə daxil deyil:

- Maliyyə göstəriciləri; norma və normativləri.
- Maliyyə planlaşdırılması
- Maliyyə vasitələri və stimulları
- Maliyyə strategiyası və taktikası
- Maliyyə qanunvericiliyi

19 Dövlət maliyyə siyasətinin əsas strateji istiqamətlərinə aiddir:

- Bank likvidliyinin azaldılması
- Vergi sistemində islahatların aparılması
- Dövlətin xarici maliyyəinstiturları ilə əlaqələndirilməsi
- Dövlət borcunun artırılması
- İqtisadiyyatda investisiya fəaliyyətinin stimullaşdırılması

20 Bütçə kəsirinin artması hansı iqtisadi fəsada səbəb ola bilər?

- İxracat azalar
- Faiz dərəcələri artar
- İnflyasiya azalar
- Dövlət borcu artar
- İdxalat azalar

21 İlin sonunda bütçədə artıq vəsait qaldıqda onun taleyi necə həll olunur?

- Nazirlər Kabinetinə verilir
- sahələr üzrə yenidən bölüşdürülür
- Variantlar düz deyil

- Mərkəzi Bankın valyuta ehtiyatlarına daxil edilir
- Növbəti ilin büdcəsinə daxil edilir

22 Fiskal siyasətə aiddir:

- borc siyasəti
- kredit siyasəti
- ammortizasiya siyasəti
- büdcə-vergi siyasəti
- pul kredit siyasəti

23 Mərkəzləşdirilmiş pul fondların əmələ gəlməsi və istifadəsinin forma və metodlarının məcmusu dedikdə nə başa düşülür?

- Büdcə planlaşdırılması
- Büdcə
- Büdcə münasibətləri
- Büdcə mexanizmi
- Büdcə prosesi;

24 Maliyyə siyasəti aşağıdakı hissələrə bölünür: 1. iqtisadi strategiya; 2. maliyyə taktikası; 3. müəssisələrin maliyyə strategiyası; 4. büdcə siyasəti; 5. maliyyə strategiyası;

- 2, 4
- 1, 4
- 2, 3
- 1, 5
- 2, 5

25 Maliyyənin idarə edilməsi mərhələlərini göstərin:

- inkişaf və idarəetmə
- planlama və inkişaf
- proqnozlaşdırma, planlaşdırma, operativ idarəetmə və nəzarət
- uçota alma
- proqnozlaşdırma

26 Büdcə təşkilatlarının maliyyə planları necə adlanır?

- Xərc sifarişi
- Biznes plan
- Xərc smetası
- Kassa planı
- Gəlirlər və xərclər balansı;

27 Maliyyənin idarəetmə subyektlərinə aid deyil:

- maliyyə orqanı
- vergi orqan
- müəssisələrin maliyyə xidməti
- sığorta orqanı;
- müəssisə maliyyəsi

28 Maliyyənin planlaşdırma metodlarını seçib göstərin: 1. iqtisadi tənzimləmə metodu; 2. iqtisadi təhlil metodu; 3. normativlər metodu; 4. müqaisəli təhlil metodu; 5. iqtisadi araşdırma metodu;

- 3; 5
- 3; 4
- 4; 5

- 1; 5
 2; 3

29 Hesablama Palatası hansı qurum qarşısında hesabat verir?

- Maliyyə Nazirliyi
 Nazirlər Kabineti
 Mərkəzi Bank
 Milli Məclis
 Prezident Aparatı

30 Naxçıvan MR-ın büdcəsi hansı qurumda qəbul edilir?

- Maliyyə Nazirliyi
 Respublika Milli Məclisi
 Naxçıvan MR Nazirlər Kabineti
 Naxçıvan Ali Məclisi
 Respublika Nazirlər Kabineti

31 Büdcə vəsaitlərinin istifadəsinə maliyyə nəzarətini hansı orqan həyata keçirir?

- Mərkəzi Bank
 İqtisadi inkişaf nazirliyi
 Vergilər Nazirliyi
 Daxili İşlər Nazirliyi və Baş Prokurorluq
 Maliyyə Nazirliyi

32 Dövlət büdcəsinin layihəsi qəbul olunduqdan sonra onu hansı səlahiyyətli şəxs təsdiqləyir?

- Maliyyə naziri
 Baş nazir
 Vergilər naziri
 Mərkəzi bankın sədri
 Prezident

33 Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə aid olanları seçib göstərin: 1. Strateji idarəetmə; 2. Nəzarət; 3. Planlaşdırma, 4. Operativ idarəetmə; 5. Maliyyə informasiyası;

- 3; 5
 3; 4
 4; 5
 1; 3
 1; 4

34 Büdcə layihəsi müzakirə olunarkən onu hansı səlahiyyətli şəxs təqdim edir?

- Vergi Naziri
 Mərkəzi Bankın Sədri
 Prezident
 Maliyyə Naziri
 Baş Nazir

35 Büdcə hüququ hansı normalarla tənzimlənir?

- variantların heç biri düz deyil
 yalnız maddi normalarla
 Konstitusiya ilə
 Beynəlxalq hüquq normaları ilə
 Maddi və prosessual normalarla

36 Maliyyə Nazirliyinin vəzifələrini göstərin.

- Pul-kredit siyasətinə nəzarət.
- büdcə vəsaitlərinin məqsədyönlü xərclənməsinin təmin etmək; vergilərin düzgün ödənilməsinə təmin etmək
- vergilərin düzgün ödənilməsinə təmin etmək; fond birjasının fəaliyyətinə nəzarət; Pul-kredit siyasətinin həyata keçirmək; Büdcə planın hazırlanması
- Büdcə planın hazırlanması; büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinin təmin etmək
- vergilərin və gömrük rüsumlarının düzgün ödənilməsinə nəzarət.

37 Maliyyənin planlaşdırma metodları hansılardır?

- iqtisadi tənzimləmə metodu
- iqtisadi tənzimləmə metodu; iqtisadi tarazılıq metodu
- iqtisadi tarazılıq metodu; müqaisəli təhlil metodu; iqtisadi tənzimləmə metodu
- iqtisadi təhlil metodu; normativlər metodu; iqtisadi tarazılıq metodu
- müqaisəli təhlil metodu

38 Təşəbbüslü nəzarət kimin qərarı ilə müəyyən edilir:

- Hesablama Palatasının
- təsərrüfat subyektinin özünün
- Maliyyə Nazirliyinin
- Dövlətin
- Vergilər Nazirliyinin

39 Səyyar maliyyə nəzarətinə aid olmayanı göstərin:

- Planlı səyyar maliyyə nəzarəti keçirilməsi haqqında nəzarət obyektinə əvvəlcədən məlumat verilir
- plandan kənar səyyar maliyyə nəzarəti müəssisələrin təqdim etdiyi sənədlər üzrə maliyyə orqanlarında həyata keçirilir
- Plandan kənar səyyar yoxlama müfəttiş qrupu tərəfindən təşkilatın yerləşmə və yaxud fəaliyyət yeri üzrə keçirilir
- Səyyar maliyyə nəzarəti planlı ola bilər
- Planlı səyyar maliyyə nəzarəti müəssisənin fəaliyyət göstərdiyi yerdə keçirilir

40 Fəaliyyəti sahəsinə görə maliyyə nəzarətinin tərkibinə daxildir:

- Büdcə, vergi, inzibati
- Sığorta, vergi, büdcə
- Büdcə, vergi, texnoloji
- Vergi, büdcə, statistik.
- Sığorta, texniki, büdcə

41 Həyata keçirilmə vaxtına görə maliyyə nəzarətinin təsnifatı hansı variantda öz əksini tapır:

- kameral və səyyar
- ilkin, cari, sonradan,
- sonradan, ilkin, təhlil.
- təhlil, təftiş
- ilkin, cari, təhlil

42 Nəzarət subyektləri baxımından maliyyə nəzarətinin təsnifatına daxil deyil

- Bələdiyyə nəzarəti
- Dövlət nəzarəti
- Qeyri – dövlət nəzarəti
- Daxili audit
- Kameral nəzarət

43 Maliyyə nəzarətinin mülkiyyət formasına görə təsnifatına aid olanı göstərin:

- Faktiki və sənədli
- Dövlət və qeyri dövlət
- İlkin, cari və sonradan
- Səyyar və kameral
- Daxili, xarici və qarışıq

44 Yoxlamanın təşkili üsuluna görə vergi nəzarəti təsnifləşdirilir:

- Başdan-başa və seçmə
- Planlı və plandankənar
- Kompleks və seçmə
- Kameral və səyyar
- Dövlət və qeyri-dövlət

45 Bütçə nəzarətinin subyektləri. Yanlış variantı seçin:

- İcra hakimiyyəti və orqanlarının aparatları
- Azərbaycan Respublikası Auditorlar Palatası
- Azərbaycan Respublikasının Hesablama Palatası
- Azərbaycan Respublikasının Milli Məclisi
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

46 “Bu tədbirlər Azərbaycan Respublikasında həyata keçirilən bütçə fəaliyyətinin qanuniliyini və məqsədəuyğunluğunu yoxlamağa istiqamətlənir”. Bu ifadə fəaliyyət sahəsindən asılı olaraq hansı nəzarət növünə aid edilir.

- sığorta
- bütçə
- valyuta
- vergi
- kredit

47 Aşağıdakı mühakimələr arasından sonradan maliyyə nəzarətinə aid olmayanı seçin

- maliyyə əməliyyatları başa çatdıqdan sonra mühasibat sənədlərinin düzgün tərtib edilməsini müəyyən edir
- bu proses bütün səviyyələrdə bütçələrin və bütçədənkənar fondların maliyyə planlarının tərtibindən əvvəl baş verir
- maliyyə əməliyyatları başa çatdıqdan sonra aparılır
- Nəzarət edilən əməliyyatlar başa çatdıqdan sonra həyata keçirilən nəzarət növüdür
- maliyyə əməliyyatları başa çatdıqdan sonra maliyyə hesabat sənədlərinin düzgün tərtib edilməsini müəyyən edir

48 Cari maliyyə nəzarəti Doğru variantı seçin və fikri tamamlayın.

- İlkin maliyyə nəzarəti vəsaitlərdən daha səmərəli və qənaətlə istifadə etməyə zəmin yaradır
- əməliyyat yerinə yetirilərkən, vəsait bölüşdürülərkən, xərclənərkən, bu və ya digər tədbirin həyata keçirilməsi üçün bütçədən vəsait ayrılarkən və s. hallarda tətbiq olunur
- bu proses bütün səviyyələrdə bütçələrin və bütçədənkənar fondların maliyyə planlarının tərtibindən əvvəl baş verir
- maliyyə əməliyyatları yerinə yetirilənə qədər həyata keçirilir
- bu proses maliyyə planlarının, smetaların tərtibindən əvvəl baş verir

49 Aşağıda sadalanan fikirlərdən hansı ilkin maliyyə nəzarətinə aid deyil.

- İlkin maliyyə nəzarəti vəsaitlərdən daha səmərəli və qənaətlə istifadə etməyə zəmin yaradır
- əməliyyat yerinə yetirilərkən, vəsait bölüşdürülərkən, xərclənərkən, bu və ya digər tədbirin həyata keçirilməsi üçün bütçədən vəsait ayrılarkən və s. hallarda tətbiq olunur
- bu proses maliyyə planlarının, smetaların tərtibindən əvvəl baş verir
- maliyyə əməliyyatları yerinə yetirilənə qədər həyata keçirilir
- bu proses bütün səviyyələrdə bütçələrin və bütçədənkənar fondların maliyyə planlarının tərtibindən əvvəl baş verir

50 Təşkilinin səviyyəsindən asılı olaraq maliyyə nəzarəti aşağıdakı növlərə bölünür. Yanlış variantı göstərin:

- Ayrı-ayrı müəssisələr səviyyəsində maliyyə nəzarəti
- Faktiki və sənədli
- Regional səviyyədə maliyyə nəzarəti
- Bələdiyyə səviyyəsində maliyyə nəzarəti
- Sahə səviyyəsində maliyyə nəzarəti

51 Nəzarətin keçirilməsi prosesində idarəedilən subyektin əməliyyatının tam tutumu üzrə maliyyə nəzarətinin hansı növləri ayırd edilir:

- Faktiki və sənədli
- Tematik və kompleks
- İlkin, cari və sonradan
- Səyyar və kameral
- Daxili,xarici və qarışıq

52 Nəzarəti həyata keçirən şəxslərin və idarəedilən subyektin qarşılıqlı münasibətlərinin strukturu üzrə nəzarət növlərinə aiddir:

- Tematik və kompleks
- Daxili,xarici və qarışıq
- İlkin, cari və sonradan
- Səyyar və kameral
- Faktiki və sənədli

53 Nəzərdən keçirilən məsələlər əmlakın vəziyyətinin öyrənilməsini tələb etməsə, məhkəmə- mühasibat ekspertizası maliyyə nəzarətinin hansı növü üzrə tətbiq edilir:

- səyyar və sənədli
- kameral və sənədli
- kameral və həm sənədli, həm də faktiki
- kameral və faktiki
- səyyar və faktiki

54 Kameral yoxlamaya aid olanları seç.

- yoxlanılan təşkilatın yerləşdiyi yer üzrə keçirilir və adətən faktikidir
- nəzarət orqanının yerləşmə yeri üzrə keçirilir və adətən sənədlidir
- yoxlanılan təşkilatın yerləşdiyi yer üzrə keçirilir və yalnız sənədlidir
- yoxlanılan təşkilatın yerləşdiyi yer üzrə keçirilir və sənədli olduğu kimi faktiki də ola bilər
- nəzarət orqanının yerləşmə yeri üzrə keçirilir və yalnız faktikidir

55 Sənədli “Kameral yoxlamaların” aparılması müddəti nə qədərdir?

- beş aydan artıq ola bilməz
- beş gündən artıq ola bilməz
- yeddi ay
- altı ay
- üç aydan artıq ola bilməz

56 İnformasiya ilə təmin olunması növünə görə maliyyə nəzarəti bölünür. Düzgün cavabı seçin

- İlkin, operativ və sonrakı maliyyə nəzarəti
- Sənədli və faktiki nəzarət
- Planlı və plandankənar maliyyə nəzarəti
- Kameral və səyyar nəzarət.
- Xarici və daxili nəzarət.

57 Sadalananlardan hansı Dövlət maliyyə nəzarəti ilə əlaqələndirilə bilməz

- Pul dövriyyəsinin təşkilinə nəzarətdir
- dövlət nəzarət orqanları tərəfindən müəssisələrin texnoloji proseslərə əməl etməsinə nəzarətdir
- Bütçədənkənar dövlət pul fondlarının istifadəsi üzərində nəzarətdir
- Dövlət büdcəsinin icrasına edilən nəzarətdir
- Kredit ehtiyatlarını istifadəsi üzərində nəzarətdir

58 Aşağıdakı subyektlərdən hansı Dövlətin Konstitusiyası əsasında yaradılmış nəzarətçi orqanlara aiddir?

- xəzinədarlıq
- Azərbaycan Respublikası Hesablama Palatası
- Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- Azərbaycan Respublikası Vergilər Nazirliyi
- daxili audit xidməti

59 Aşağıdakılardan hansı yanlıştır.

- Hesablama Palatasının həyata keçirdiyi nəzarətin əsas formaları tematik yoxlamalar və təftişdir
- Qanunvericiliyə əsasən Hesablama Palatasının fəaliyyətinin nəticələri kütləvi informasiya vasitələrində işıqlandırılmamalıdır
- Hesablama Palatası geniş səlahiyyətlərə malik dövlət büdcə nəzarəti orqanıdır.
- Hesablama Palatası AR hökumətindən asılı olmayan, Milli Məclisə hesabat verən nəzarəti orqanıdır
- Hesablama Palatasının səlahiyyət sferası - dövlət mülkiyyətinə və dövlət pul vəsaitlərinə nəzarət etməkdir

60 Azərbaycan Respublikası Hesablama Palatası nəzarət etməyə borcludur. Uyğun olmayan variantı seçin:

- AR Hökuməti tərəfindən alınmış xarici kreditlərin səmərəli istifadə edilməsinə
- Bankların fiziki şəxslərə verdiyi kreditlərin geri qaytarılmasına
- AR-nın dövlət daxili və xarici borclarının vəziyyətinə
- Azərbaycanın borc formasında və qaytarılmamaqla xarici ölkələrə və beynəlxalq təşkilatlara verdiyi vəsaitlərə
- AR Milli Bankının dövlət borclarına xidmət edilməsi üzrə fəaliyyətinə

61 Azərbaycan Respublikası Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu, neçənci ildə qəbul olunmuşdur?

- 2000.0
- 1999.0
- 1996.0
- 1995.0
- 1998.0

62 Aşağıda sadalananlardan hansı dövlət maliyyə nəzarətini həyata keçirən subyektlərə aid deyil:

- Dövlət Xəzinədarlıq Agentliyi
- Azərbaycan Respublikası Auditorlar Palatası
- Azərbaycan Respublikası Maliyyə nazirliyi
- Azərbaycan Respublikası Hesablama Palatası
- Azərbaycan Respublikası Vergilər Nazirliyi

63 Aşağıda göstərilən variantlardan hansı dövlət maliyyə nəzarətini özündə əks etdirmir:

- dövlətin daxili və xarici borclarının, dövlət ehtiyatlarının vəziyyətinə nəzarət
- fərdi sahibkarların mühasibat uçotu və maliyyə (mühasibat) hesabatının müstəqil yoxlanılmasına nəzarət
- pul dövriyyəsinin təşkilinə nəzarət
- dövlət büdcənin və bütçədənkənar fondlarının bütçələrinin yerinə yetirilməsinə nəzarət
- kredit ehtiyatlarının istifadəsinə nəzarət

64 Hesablama Palatası sədrinin, sədr müavininin və auditorların səlahiyyət müddəti nə qədərdir:

- 8 aydır
- 7 ildir
- 7 aydır
- 5 ildir
- 8 ildir

65 Hesablama Palatası ibarətdir

- sədr, sədr müavini və 21 auditor
- sədr, sədr müavini və 7 auditor
- sədr, sədr müavini və 8 auditor
- sədr, sədr müavini və 9 auditor
- sədr, sədr müavini və 14 auditor

66 Ərazi təşkilat səviyyəsinə görə nəzarət subyektləri. Yanlış cavabı göstərin:

- ayrıca müəssisə, təşkilat
- auditor
- dövlət
- beynəlxalq
- regional

67 Maliyyə nəzarətinin obyektı nədir?

- variantların heç biri düz deyil
- beynəlxalq münasibətlər
- təsərrüfat münasibətləri
- bölgü münasibətləri
- iqtisadi münasibətlər

68 Dövlət büdcəsinin icrasına cari nəzarəti hansı orqan həyata keçirir:

- Hesablama Palatası.
- Vergilər Nazirliyi
- İqtisadi İnkişaf Nazirliyi
- Milli Məclis.
- Mazliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyi

69 Dövlət büdcəsinin icrasına nəzarət hansı dövlət orqanları həyata keçirir?

- Auditorlar Palatası;
- Hesablama Palatası.
- Hesablama Palatası və Auditorlar Palatası
- Mazliyyə Nazirliyi və Auditorlar Palatası.
- Milli Məclis və Auditorlar Palatası.

70 Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir: 1. sənədli nəzarət. 2. səyyar nəzarət, 3. daxili nəzarət; 4. kameral nəzarət. 5. xarici nəzarət

- 4; 5
- 2; 4
- 3; 5
- 1; 3
- 1; 5

71 Azərbaycan Respublikası Hesablama Palatası hansı orqana hesabat verir:

- Milli Məclisə və AR Maliyyə Nazirliyinə
- Yalnız Milli Məclisə

- AR Prezidentinə və Milli Məclisə
- Yalnız AR Prezidentinə.
- AR Maliyyə Nazirliyinə

72 Vergi orqanlarının vəzifələrinə aid edilmir:

- Vergi ödəyicilərinin uçotunu aparmaq.
- Bütçənin gəlir hissəsini proqnozlaşdırmaq.
- Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənməsinə nəzarət etmək.
- Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafələrini müdafiə etmək.
- Hesablanmış və daxil olmuş vergilərin uçotunu aparmaq

73 Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir:

- Kameral nəzarət. İlk nəzarət.
- Səyyar nəzarət, kameral nəzarət.
- Səyyar nəzarət, sənədli nəzarət.
- Kameral nəzarət, sənədli nəzarət.
- Sənədli nəzarət, ilkin nəzarət.

74 Müəssisə, idarə və təşkilatların konkret dövr ərzindəki təsərrüfat-maliyyə fəaliyyətinin sənədlər əsasında yoxlanılması:

- Tematik yoxlama.
- Təftiş.
- Çarpaz yoxlama.
- Təhlil
- Sənədlərin oxunması

75 Maliyyə nəzarətinin metodlarını seçib göstərin: 1. İlk nəzarət, 2. tematik yoxlama; 3. təhlil; 4. sənədli nəzarət; 5. cari nəzarət,

- 4; 5
- 2; 3
- 3; 4
- 1; 5
- 3; 5

76 Maliyyə nəzarətinin aparılması mərhələlərinə aid deyil:

- Yoxlama materiallarının reallaşdırılması
- Dövlət büdcəsi qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsi
- Yoxlamanın aparılması.
- Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi.
- Yoxlamaya (təftişə) hazırlıq.

77 Dövlət maliyyə nəzarəti orqanlarına aid deyil:

- AR Vergilər Nazirliyi
- Azərbaycan Respublikası Auditorlar Palatası.
- AR Maliyyə Nazirliyi.
- Milli Məclisin Hesablama Palatası.
- Baş Dövlət Xəzinədarlığı.

78 Maliyyə nəzarətinin tərkibinə daxildir:

- Bütçə nəzarəti, vergi nəzarəti, inzibati nəzarət.
- Sığorta nəzarəti, vergi nəzarəti, bütçə nəzarəti.
- Bütçə nəzarəti, vergi nəzarəti, qiymət nəzarəti.

- Vergi nəzarəti, büdcə nəzarəti, statistik nəzarət.
- Sığorta nəzarəti, texniki nəzarət, büdcə nəzarəti.

79 Nəzarət subyektləri üzrə maliyyə nəzarətinin təsnifatına daxil deyil:

- Daxili nəzarət.
- Cari nəzarət.
- Dövlət nəzarəti.
- Müstəqil nəzarət.
- Bələdiyyə nəzarəti.

80 Maliyyə nəzarətinin üsullarını göstərin:

- yoxlama, cari nəzarət.
- İqtisadi təhlil, monitoring, müayinə
- Təftiş cari nəzarət
- Cari nəzarət, ilkin nəzarət
- Təhlil, ilkin nəzarət

81 Maliyyə nəzarətinin metodları hansılardır?

- Təftiş, təhlil, tematik yoxlama;
- İlkin nəzarət, cari nəzarət, təftiş;
- Tematik yoxlama, sənədli nəzarət, təhlil
- Təhlil, ilkin nəzarət, təftiş.
- Təftiş, təhlil, sənədli nəzarət

82 Maliyyə nəzarətinin formalarını seçib göstərin: 1. təhlil; 2. qabaqcadan; 3. sonrakı; 4. yoxlama; 5. təftiş

- 4; 5
- 3; 4
- 2; 3
- 1; 4
- 1; 5

83 Mülkiyyət formasına görə maliyyə nəzarətinin növlərini seçib göstərin: 1. dövlət; 2.qeyri-dövlət; 3. təftiş; 4. ilkin, 5. cari

- 4; 5
- 3; 5
- 2; 3
- 3; 4
- 1; 2

84 Dövlətin mərkəzləşdirilmiş xərclərinin auditini hansı orqan aparır?

- Mühəsibat Palatası
- Auditor Palatası
- Mərkəzi Palata
- Dövlət Palatası.
- Hesablama Palatası

85 Təftişin yekun aktı neçə nüsxədə tərtib edilir və imzalanır?

- Məhdudlaşdırılmır
- Bir
- Üç
- İki
- Dörd

86 Maliyyə nəzarətinin formaları hansılardır?

- dövlət; auditor; təsərrüfatdaxili
- təhlil; qabaqcadan; sonrakı.
- sonrakı; təhlil; cari
- cari; qabaqcadan; sonrakı
- təftiş; yoxlama

87 Maliyyə nəzarətinin növlərinin göstərin

- təftiş; yoxlama; auditor; ictimai
- dövlət; auditor; yoxlama; təftiş
- təftiş; auditor; təsərrüfatdaxili
- ilkin, cari, sənədlərin oxunması
- idarədaxili; dövlət; auditor;

88 Hesablama palatası kimə tabedir?

- Maliyyə Nazirliyinə
- İqtisadi inkişaf Nazirliyinə
- Prezidentə
- Nazirlər Kabinetinə
- Milli Məclisə

89 Vergilərin ödənilməsi mərhələsində hansı növ nəzarət həyata keçirilir?

- cari
- sonrakı
- qabaqcadan və sonrakı
- qabaqcadan
- qabaqcadan və cari

90 Maliyyə nəzarətinin metodlarını təyin edin: 1. sənəd uçotu; 2. yoxlama; 3. anketləşdirmə; 4. universallıq; 5. təftiş;

- 4; 5
- 1; 3
- 3; 4
- 2; 5
- 1; 5

91 İdarədaxili maliyyə nəzarətini hansı orqan həyata keçirir?

- Hesablama Palatası
- Vergilər Nazirliyi
- auditor firması
- Gömrük Komitəsi
- sahə nazirliklərinin təftiş aparatı

92 Maliyyənin nəzarət funksiyasının obyektivliyi nədən asılıdır?

- maliyyə mexanizmdən;
- nəzarət orqanlarının fəaliyyətindən
- qanunvericilikdən
- dəqiq maliyyə məlumatlarından
- parlamentdən

93 Maliyyə nəzarətinin metodunu göstərin

- preventivlilik
- sənəd uçotu
- anketləşdirmə
- yoxlama
- universallıq

94 İctimai təşkilatların maliyyə resurslarının formalaşması mənbələrini müəyyən edin:

- büdcə vəsaitləri
- üzvləmə və üzvlük haqları
- dövlət krediti
- büdcədən kənar fondlardan investisiya qoyuluşları;
- sığorta vəsaitləri

95 İctimai birliklərin maliyyə planlarının xərclər hissəsinə aid deyildir:

- beynəlxalq əlaqələrlə bağlı məsrəflər;
- büdcə qarşısında maliyyə öhdəlikləri;
- aparatın saxlanması ilə bağlı məsrəflər;
- əsas fəaliyyətlə bağlı məsrəflər
- inzibati-beynəlxalq əlaqələrlə bağlı məsrəflər

96 İctimai birliklərə misal göstərmək olar: 1. həmkarlar ittifaqı; 2. siyasi partiyalar; 3. idman cəmiyyətləri; 4. xüsusi müəssisələr; 5. kooperativlər; 6. səhmdar cəmiyyətlər;

- 3; 4; 6
- 1; 2; 3
- 1; 3; 6
- 3; 4; 5
- 2; 4; 5

97 Aşağıda göstərilənlərdən hansılar əsas vəsaitlərə aid deyil?

- Maşınlar
- Xammal və materiallar
- Qurğular
- Binalar
- Ötürücü qurğular;

98 Qeyri-kommersiya təşkilatları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlərmi?

- ola bilərlər;
- ola bilməzlər;
- dövlət orqanlarının icazəsi olarsa ola bilərlər
- sualın qoyuluşu yalnızdır
- istisna hallarda ola bilərlər

99 Müəssisə hansı pul vəsaiti fonduna sosial sığorta üçün vəsait köçürür?

- əhalinin məşğulluq fondu
- DSMF
- dövlət büdcəsi
- Ssuda fondu
- pensiya fondu

100 Müəssisədə amortizasiya fondu hansı məqsəd üçün istifadə edilir?

- istehlak xərcləri
- birbaşa investisiyalar

- kommersiya xərcləri
- təmir xərcləri
- idarəetmə xərcləri

101 Müəssisədə əsas fondların hissə-hissə bərpası hansı pul fondundan maliyyələşir?

- ehtiyat fondu
- təmir fondu
- yığım fondu
- amortizasiya fondu
- istehlak fondu

102 Müəsisənin büdcəyə ödədiyi dolay vergi

- sadələşdirilmiş vergi
- aksizlər
- əmlak vergisi
- mənfəət vergisi
- torpaq vergisi

103 Müəssisəyə tətbiq edilən cərimə sanksiyalarına görə ödənişlər hansı mənbəydən ödənilir:

- yığım fondu
- xalis mənfəət
- sair satışdan gəlir
- məhsul satışından gəlir
- mənfəətdən

104 Müəssisənin nizamnatə kapitalının tərkibini göstərin: 1. dövriyyə kapitalı 2. amortizasiya fondu 3. əsas kapital 4. ehtiyat fondu 5. istehlak fondu

- 4; 5
- 1; 3
- 3; 5
- 3; 4
- 1; 5

105 Müəssisədə hesabat dövründə aşkar edilən keçən illərin mənfəəti hansı gəlir qrupuna daxil edilir?

- yenidən bölüşdürmə yolu ilə daxil olan vəsaitlər
- satışdankənar əməliyyatlardan gəlir
- sair satışdan gəlir
- məhsul satışından gəlir
- əsas fondların satışından gəlir

106 Aşağıda göstərilən hansı vergi birbaşa vergilərə daxil deyil?

- gəlir vergisi
- əlavə dəyər vergisi
- əmlak vergisi
- mənfəət vergisi
- torpaq vergisi

107 Dövlət sosial müdafiə fonduna müəssisədə hansı göstəriciyə əsasən ayırma hesablanır:

- istehsal fonduna görə
- əmək haqqı fonduna görə
- tam maya dəyərində görə
- satışdan gəlirə görə

- istehsal maya dəyərinə görə

108 Təsərrüfatdaxili maliyyə nəzarətini hansı subyekt həyata keçirir?

- maliyyə nazirliyi
 müəssisənin maliyyə xidməti
 Auditor firması
 Sahə nazirliklərinin təftiş aparatı
 vergi orqanı

109 Əmlak vergisinin ödəyiciləri:

- sahibkarlıq fəaliyyəti göətərən fiziki şəxslər
 fiziki və hüquqi şəxslər
 müəssisələr
 AR vətəndaşları
 xarici vətəndaşlar

110 Müəssisənin ehtiyat fonduna hər il xalis mənfəətin neçə faizi daxil edilir:

- 0.03
 0.05
 0.08
 0.07
 0.04

111 Müəssisədə öz xərcini ödəmə hansı xərcləri nəzərdə tutur:

- istehlak fondunun təşkilini
 vergiləri
 satışdankənar xərcləri
 material və əmək haqqı xərclərini
 dividendinin ödənilməsini

112 Müəssisə maliyyəsinin funksiyaları:

- Planlaşma və təhlil
 Bölüşdürücü, nəzarət
 Nəzarət və istehsal
 Sosial və tənzimlənmə
 Planlaşma, tənzimləmə

113 Kommersiya fəaliyyəti göstərən müəssisədə məhsulun dəyərinin bölüşdürülməsi prosesi gəlirin hansı hissəsindən başlayır:

- İstehlak fondundan
 Satışdan gəlirdən
 Xalis mənfəətdən
 Balans mənfəətindən
 Yığım fondundan

114 Maliyyə – Bu:

- Vergidir
 Pul münasibətləridir
 Qiymətli kağızlardır
 Puldur
 Əmək haqqıdır

115 Müəssisədə yığım fondunun təşkili mənbəyi

- Nizamnamə fondu
- bölüşdürülməyən mənfəət və amortizasiya
- Sair satışdan mənfəət
- Balans mənfəəti
- Maya dəyəri

116 Müəssisələrin maliyyə münasibətləri sisteminə daxil olan münasibətlərin xarakteri

- Qanuni
- İstehsal (iqtisadi)
- Natural-əşya
- Sosial
- Sosial-iqtisad

117 Müəssisənin pul fondlarına daxil olmayan fond:

- Valyuta fondu
- Məşğulluq fondu
- Ehtiyat fondu
- Nizamnamə kapitalı
- Amortizasiya fondu

118 Müəssisələrdə sadə təkrar istehsal xərclərinin maliyyə təminatının metodu:

- Sığortalama
- Öz xərcini ödəmə
- Özünümaliyyələşmə
- kreditləşmə
- Bütçə təminatı

119 Müəssisələrdə geniş təkrar istehsal xərclərinin maliyyə təminatının metodu:

- Öz xərcini ödəmə
- Özünümaliyyələşmə
- Bütçə təminatı
- kreditləşmə
- Sığortalama

120 Müəssisələrdə maliyyə ehtiyatının (risk fondu) təşkili mənbəyi

- Kreditlər
- amortizasiya ayırmaları
- Möhkəm passivlər
- Xalis mənfəət
- Balans mənfəəti

121 Müəssisə maliyyəsi maliyyə-kredit sisteminin hansı həlqəsinə daxildir.

- İctimai təşkilatların maliyyəsi
- Təsərrüfat subyektlərinin maliyyəsi;
- Sığortanın maliyyəsi
- Dövlət maliyyəsi
- Bütçə sistemi

122 Təkraristehsal prosesinin maliyyə təminatının prioritet formasını göstərin.

- bütçə maliyyələşdirməsi

- özünümaliyyələşdirmə
- dövlət maliyyələşdirməsi
- kreditləşdirmə
- sığortalama vasitəsi ilə maliyyə ehtiyatlarının yaradılması

123 Əsas istehsal fondların rentabelliği

- Əsas fondların orta dəyərinin işçilərin sayına nisbəti
- Mənfəətin əsas fondların orta illik dəyərinə nisbəti
- Məhsul satışından gəlirin istehsalın həcminə nisbəti.
- Əsas fondların orta dəyərinin məhsul satışından gəlir nisbəti
- Məhsul satışından gəlirin əsas fondların orta dəyərinə nisbəti

124 Müəssisələnin ödədikləri birbaşa vergilər:

- ƏDV
- Gömrük vergiləri
- Mənfəət vergisi
- Aksizlər
- Dövlət rüsumları

125 Nizamnamə kapitalının neçə faizi həcmində müəssisədə maliyyə ehtiyatı fondu təşkil olunur.

- 0.3
- 0.15
- 0.35
- 0.2
- 0.1

126 Birbaşa investisiyaların maliyyələşmə mənbəyi:

- Qısa müddətli kredit
- Xalis mənfəət
- İstehlak fondu
- Möhkəm passivlər
- Sair satışdan mənfəət

127 Mənfəət vergisi ödənildikdən sonra qalan mənfəət necə adlanır?

- Baza mənfəəti
- Xalis mənfəət
- Qalıq mənfəəti
- Balans mənfəəti
- Ümumi mənfəət

128 Təsərrüfat subyektləri özlərində yaratdıqları fondları seçib göstərin: 1. Bütçədən kənar fondlar; 2. Yığım fondu; 3. İstehlak fondu; 4. əsas fondlar 5. suda fondu;

- 4; 5
- 2; 3
- 3; 4
- 1; 3
- 1; 5

129 Əsas kapitala qoyulan investisiyalar necə adlanır:

- Cari fəaliyyətlə əlaqədar investisiyalar.
- Birbaşa investisiyalar
- Portfel investisiyalar

- Maliyyə investisiyaları
- dolaylı investisiyalar

130 Müəssisədə mənfəətin əldə edilməsinə çəkilən xərclər:

- Yığım fondu
- İstehsal xərcləri.
- Vergilər
- İstehlak fondu
- Maliyyə ehtiyatı

131 Müəssisənin maliyyə resurslarında borc mənbəyi.

- Sığorta ödənişləri.
- Qısa-uzunmüddətli kredit
- Mənfəət
- Bütçə vəsaiti
- Amortizasiya ayırmaları

132 Müəssələrin maliyyəsinin təşkili prinsipləri hansılardır?

- özəl, dövlət, səhmdar, kooperativ
- özünümaliyyələşdirmə; maddi məhsuliyət; maddi maraq; müstəqillik;
- maddi maraq; səmərəli idarəçilik; özünümaliyyələşdirmə
- maddi məhsuliyət; səmərəli idarəçilik
- maddi maraq; səmərəli idarəçilik;

133 Müəssisələrin maliyyələşmə metodlarını göstərin?

- dövlət krediti
- özünümaliyyələşdirmə, kreditləşdirmə; dövlət maliyyələşdirməsi;
- sığorta maliyyəsi; özünümaliyyələşdirmə; kreditləşdirmə
- özünümaliyyələşdirmə; sığorta maliyyəsi; kreditləşdirmə
- sığorta maliyyəsi; kreditləşdirmə

134 Təsərrüfat subyektləri özlərində aşağıdakı fondları yaradırlar. Bunlar hansılardır?

- yol fondu və istehlak fondu
- Yığım fondu; İstehlak fondu
- suda fondu; İstehlak fondu
- Bütçədən kənar fondlar; İstehlak fondu
- təqayüd fondu; əsas fondlar

135 Mənfəətin ölçüsü bir başa nədən asılıdır?

- maddi aktivlərdən
- qiymət və məhsulun maya dəyərindən
- dövriyyə aktivlərinin dəyərindən
- əsas vəsaitlərin dəyərindən
- rəqabətdən

136 Müəssisədə istehsal olunmuş məhsulun dəyərini bölgüsü nədən başlayır?

- mənfəətin bölgüsündən;
- satışdan gələn mədaxilin bölgüsündən;
- yığım fondunun bölgüsündən;
- xalis mənfəətin bölgüsündən
- istehlak fondunun bölgüsündən

137 Yerli büdcənin gəlirlərinə aid olanı göstərin

- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitlər
- sadalananların hamısı
- yerli vergilər və digər ödənişlər, habelə bələdiyyələrin öz ərazisində hasil edilən təbii ehtiyatların istifadəsindən haqq
- bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamlarına görə ödəniş
- Azərbaycan Respublikasının dövlət büdcəsindən verilən dotasiya, subvensiya və ssudalar

138 Yerli büdcənin icrasına nəzarəti kim həyata keçirir

- Milli Məclis
- bələdiyyələr bilavasitə özləri
- İcra hakimiyyəti orqanları
- Vergilər Nazirliyi
- İqtisadi İnkişaf Nazirliyi

139 Yerli büdcələrin icrası prosedurası hansı qanunvericilik sənədi ilə tənzimlənir

- «Büdcə sistemi haqqında» Qanunun 37-ci maddəsi
- AR "Xarici dövlət borcları" haqqında Qanun
- AR "Dövlət borclarının idarə olunması" haqqında Qanun
- AR "Vergi Məcəlləsi"nin 37 Maddəsi ilə
- AR "Bələdiyyələrin maliyyəsinin əsasları" haqqında Qanun

140 Qanunvericilik yerli büdcənin müstəqilliyinin müxtəlif formalarda təminatını nəzərdə tutur. Bu təminatlar sisteminə aid olmayanı göstərin

- Bələdiyyələr yerli vergi və ödənişləri qanunvericiliyə uyğun olaraq müstəqil olaraq özləri müəyyən edirlər
- Bələdiyyə yerli büdcənin maliyyə ilinin sonuna əmələ gəlmiş sərbəst qalıqlarına müstəqil sərəncam verirlər
- Bələdiyyələr yerli büdcə vəsaitinin xərc istiqamətlərini müstəqil müəyyən edirlər
- Yerli büdcə dövlət büdcəsinin mühüm tərkib hissəsidir
- Bələdiyyələr yerli büdcənin müstəqil olaraq özləri tərtib, müzakirə, təsdiq və ondan istifadə edir, habelə yerli büdcənin icrasına nəzarəti həyata keçirir

141 Vahid büdcə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərc:

- Bələdiyyə büdcələrinin xərcləri
- Dövlət büdcəsinin yerli xərcləri.
- Yerli büdcələrin xərcləri
- Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri.
- Büdcə subsidiyası

142 Dövlət büdcəsində müəyyən normativlərə uyğun olaraq dövlət büdcəsi gəlirlərindən yerli gəlirlər çıxıldıqdan sonra formalaşan gəlir:

- Yerli büdcələrin gəlirləri
- Dövlət büdcəsinin mərkəzləşdirilmiş gəliri
- Dövlət büdcəsinin Ehtiyat Fondu
- Dövlət büdcəsinin rayon və şəhərlər üzrə yerli gəliri
- Bələdiyyələrin gəlirləri

143 Dövlət büdcəsi hansı iqtisadi münasibətləri ifadə edir?

- Yerli büdcələrin gəlirləri
- Dövlət büdcəsi yenidən bölgü pul münasibətlərini ifadə edir
- Dövlətin qeyri-mərkəzləşdirilmiş pul fondunun istifadəsi üzrə münasibətləri

- Dövlətin qeyri-mərkəzləşdirilmiş pul fondunun formalaşdırılması üzrə münasibətləri
- Dövlətin xüsusi məqsədlə yaratdığı pul fondunun formalaşdırılması üzrə münasibətləri

144 AR büdcə qanunvericiliyinə əsasən yerli büdcələrin gəlirləri və xərclərini tənzimləmək məqsədilə dövlət büdcəsindən ayrılan vəsait.

- Heç biri
- Dotasiya
- Subvensiya
- Subsidia
- Büdcə ssudası

145 Bu vergi növlərindən hansı vasitəli vergilərə aiddir.

- Əmlak vergisi
- Əlavə dəyər vergisi
- Hüquqi şəxslərin torpaq vergisi
- Hüquqi şəxslərin mənfəət vergisi
- Sadələşdirilmiş sistem üzrə vergilər

146 Aşağıdakılardan hansı vergilərin funksiyasına aiddir?

- Variantların heç biri düz deyil
- Tənzimləyici funksiya
- Risk funksiyası
- Xəbərdarlıq funksiyası
- Əmanət funksiyası

147 Aşağıdakılardan hansı vergilərin funksiyasına aid deyil?

- Bölüşdürücü funksiya
- Risk funksiya
- Fiskal funksiya
- Tənzimləyici funksiya
- Nəzarət funksiya

148 Verginin obyektı:

- Vergi ödəməkdən azad olandır.
- Vergi qoymaya cəlb olunan əmlak və ya gəlirlərdir
- Vergidən tam və ya qismən azad olmaq deməkdir
- Vergi obyektı vahidindən verginin həcmidir
- Vergini ödəyəndir.

149 Bunlardan hansı dövlət büdcəsinin vergili gəlirlərinə aiddir?

- Transfərlər
- ƏDV üzrə daxilolmalar
- Dövlət rüsumu üzrə daxilolmalar
- Dövlət istiqrazların yerləşdirilməsindən daxilolmalar
- Torpaq və qeyri-maddi aktivlərin satışından daxilolmalar

150 Mədən vergisinin dərəcələri hansı Qanunvericiliklə müəyyən edilir?

- İqtisadi İnkişaf Nazirliyinin əmri ilə
- Vergi Məcəlləsi ilə
- Nazirlər Kabinetinin qərarı ilə
- Vergilər Nazirinin əmri ilə
- Maliyyə Nazirliyinin əmri ilə

151 Dövlət Neft Fondunun gəlirləri mənfəət vergisinə hansı dərəcə ilə cəlb olunur?

- 22 faiz
- vergi tutulmur
- 4 faiz
- 18 faiz
- 20 faiz

152 Bunlardan hansı dövlət büdcəsinin əsas gəlirlərinə aid deyil?

- Variantların heç biri düz deyil
- Fiziki şəxslərin torpaq vergisi
- Dövlətin maddi ehtiyatlarının satışından daxilolmalar
- Əsas vəsaitlərin özəlləşdirilməsi
- Torpağın və qeyri-maddi aktivlərin satışından daxilolmalar

153 Gömrük rüsumu nədir?

- Variantların heç biri düz deyil
- Gömrük orqanları tərəfindən respublika ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişdir
- Hüquqi və fiziki şəxslərin öz maraqları dairəsində həyata keçirdikləri əməliyyatlara görə ödənilən ödənişdir
- Bazarlarda və satış yerlərində satış yerinə görə ödənilən ödənişdir
- Vergi orqanları tərəfindən respublika ərazisinə malların ixracı zamanı alınan ödənişdir

154 Əhalinin aztəminatlı təbəqələrinə verilən ünvanlı sosial yardım hansı mənbələr hesabına ödənilir?

- Nazirlər Kabineti
- Dövlət büdcəsi
- Dövlət Neft Fondu
- Rayon (şəhər) icra hakimiyyəti orqanlarının büdcəsi
- Yol Fondu

155 Dövlət büdcəsinin vergili gəlirlərinin əsas hissəsini əsasən hansı orqan təmin edir?

- Kənd Təsərrüfatı Nazirliyi
- Vergilər Nazirliyi
- İqtisadi İnkişaf Nazirliyi
- Maliyyə Nazirliyi
- Mərkəzi Bank

156 Dövlət büdcəsinin gəlirlər hissəsini əsasən hansı orqanlar təmin edir?

- Dövlət Statistika komitəsi
- Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi
- Nazirlər Kabineti
- Prezident Aparatı
- Maliyyə və İqtisadi İnkişaf Nazirlikləri

157 Dövlət büdcəsinin sosial xərclərinə aid olanı göstərin?

- İdarəetmə aparatının saxlanması
- Təhsil, Səhiyyə, Mədəniyyət, İdman, Gənclər siyasəti
- Təhlükəsizlik xərcləri
- Müdafiə xərcləri
- Məhsuldar qüvvələrin inkişafı

158 Dövlət büdcəsinin qeyri-vergili gəlirləri hansılardır?

- Mədən vergisi

- Dövlət Neft fondundan ayırmalar, dövlət əmlakının özəlləşdirilməsindən və satışından gəlirlər
- Mənfəət vergisi
- ƏDV
- Aksizlər

159 Aşağıdakılardan hansılar dövlət büdcəsinin gəlir mənbəyinə aiddir?

- yalnız fiziki şəxslərin gəlir vergisi
- Fiziki və hüquqi şəxslərdən gəlir vergiləri, rüsumlar və Neft Fondundan ayırmalar
- Dövlət müəssisələrinin gəlirlərindən
- Neftin və qazın satışı
- yalnız Neft fondundan ayırmalar

160 Büdcə gəlirlərinin təsnifatı hansı bölmələri əhatə edir: 1. vergili gəlirlər; 2. Mülkiyyətdən və sahibkarlıq fəaliyyətindən gəlirlər, inzibati tədiyyələr və rüsumlar; 3. Dövlət mülkiyyətinin, dövlət torpaqlarının və əsaslı vəsaitlərinin özəlləşdirilməsindən, satışdan və icarəsindən daxilolmalar; 4. qeyri-vergili gəlirlər; 5. Aşağı səviyyəli büdcələrdən alınan vəsaitdir.

- 4; 5
- 1; 4
- 3; 4
- 1; 3
- 3; 5

161 Sadalananlardan hansı verginin funksiyasına aid deyil?

- Nəzarət
- Xəbərdarlıq funksiyası
- Bölgü funksiyası
- Fiskal funksiya
- Tənzimləyici funksiya

162 Dövlət rüsumu hansı hallarda ödənilir?

- Variantlar düz deyil
- Hüquqi və fiziki şəxslərdən, onların maraqları üçün müvafiq əməliyyatlar həyata keçirdikdə
- Bazarlarda və yarmarkalarda satış yerlərinə görə
- Respublikaya malların idxalı zamanı
- Rtespublikaya malların ixracı zamanı

163 Yerli büdcənin (bələdiyyə büdcəsinin) gəlirləri hansı yerli vergilər hesabına formalaşır?

- Sadələşdirilmiş sistem üzrə vergilər hesabına
- Fiziki şəxslərin əmlak vergisi, fiziki şəxslərin torpaq vergisi, bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət vergisi və yerli əhəmiyyətli tikinti materiallarına mədən vergisi hesabına.
- Yalnız mədən vergisi hesabına
- Hüquqi şəxslərin əmlak vergisi, hüquqi şəxslərin torpaq vergisi, hüquqi şəxslərin mənfəət vergisi, mədən mədən vergisi hesabına
- Aksiz vergisi, əlavə dəyər vergisi və hüquqi şəxslərin mənfəət vergisi hesabına

164 Reqressiv vergi sistemi nədir?

- Vergi dərəcəsinin artmasıdır
- Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi azalır
- Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi artır
- Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi dəyişilməz qalır
- Vergi qoyma məkanının genişləndirilməsidir

165 Proporsional (mütənasib) vergi sistemi nədir?

- Vergi dərəcəsinin azaldılmasıdır
- Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi dəyişlməz qalır
- Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi artır;
- Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi azalır
- Vergiqoyma məkanının genişləndirilməsidir

166 Progressiv (mütərəqqi) vergi sistemi nədir?

- Vergi dərəcəsinin azaldılmasıdır
- Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi artır
- Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi dəyişlməz qalır
- Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi azalır
- Vergiqoyma məkanının genişləndirilməsidir

167 Vergi nədir?

- Variantlar düz deyil
- vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəkildə dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi və əvəzsiz ödənişlərdir
- Vətəndaşların öz maraqları dairəsində hər hansı bir əməliyyatı həyata keçirmək üçün dövlət büdcəsinə ödədiyi vəsaitdir.
- vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəkildə dövlət büdcəsinə və yerli büdcələrə köçürülən könüllü ödənişlərdir
- Vergilər dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəkildə yalnız dövlət büdcəsinə köçürülən məcburi, fərdi və əvəzsiz ödənişlərdir

168 Qüvvədə olan Vergi Məcəlləsinə əsasən respublikamızda neçə vergi növü tətbiq edilir?

- 14.0
- 9.0
- 8.0
- 7.0
- 5.0

169 Bütçə gəlirlərinin təsnifatı hansı bölmələri əhatə edir:

- Aşağı səviyyəli bütçələrdən alınan vəsaitdir
- vergili gəlirlər, qeyri-vergili gəlirlər
- Dövlət mülkiyyətinin, dövlət torpaqlarının və əsaslı vəsaitlərinin özəlləşdirilməsindən, satışdan və icarəsindən daxilolmalar
- Mülkiyyətdən və sahibkarlıq fəaliyyətindən gəlirlər, inzibati tədiyyələr və rüsumlar
- Xarici dövlətlərdən və digər səviyyəli bütçələrdən alınan vəsaitlər

170 Bütçə gəlirlərini təsnifatı:

- Bütçə xərclərinin funksional təsnifatına görə qruplaşdırılmasıdır
- Dövlət büdcəsinin gəlirlərini yaranma mənbələrinə görə qruplaşdırılmasıdır;
- Dövlət büdcəsinin gəlirlərinin yaranma müddətinə görə qruplaşdırılmasıdır
- Gəlirlərin vergi növləri üzrə daxilolmalara görə qruplaşdırılmasıdır
- Dövlət büdcəsinin gəlirlərinin istifadəsinə görə qruplaşdırılmasıdır

171 Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi təqdim edildiyi gündən sonra neçə gün müddətində həyata keçirilir?

- 35 gün
- 30 gün
- 20 gün
- 15 gün
- 45 gün

172 Hansı xidmət maliyyə xidmətinə aid deyildir?

- borç öhdəlikləri vasitələri ilə bağlı əməliyyatlar
- inkassasiya xidməti
- səhmlərin tədavülü
- sığorta əməliyyatları
- investisiya fondlarının idarə edilməsi

173 Bütçə gəlirləri nədir?

- Xarici dövlətdən alınmış borcudur
- Dövlətin funksiyalarını yerinə yetirilməsi üçün mərkəzləşdirilmiş maliyyə vəsaitidir
- Bütün səviyyəli bütçələrin maliyyə vəsaitləri və bütçədənkənar fondların məcmusudur;
- Mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş maliyyə vəsaitləridir;
- Beynəlxalq kreditlərdir

174 Hansı vergi yerli vergiyə aid deyildir?

- bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
- hüquqi şəxslərin torpaq vergisi
- fiziki şəxslərin əmlak vergisi
- fiziki şəxslərin torpaq vergisi
- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi

175 Bir vergitutma obyektindən eyni növ vergi neçə dəfə tutula bilər?

- beş dəfə
- bir dəfə
- istənilən qədər.
- iki dəfə
- üç dəfə

176 Hansı vergi növü aztəminatlı əhalinin həyat səviyyəsinin aşağı düşməsinə daha çox təsir edir.

- mənfəət vergisi
- fiziki şəxslərin əmlak vergisi
- ƏDV
- torpaq vergisi
- bütçədənkənar fondlara ödəmələr

177 Gəlir vergisi hansı dərəcələrlə hesablanır?

- 14,20,35,45 faiz
- 14,25 faiz
- 0,12,30,35 faiz
- 12,35 faiz
- 12,20,30,35 faiz

178 Torpaq vergisinin ödəyiciləri kimlərdir?

- həyətyanı torpaq sahələri
- Azərbaycan Respublikası ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki və hüquqi şəxslər
- ancaq torpaq sahəsi olan bütün hüquqi şəxslər
- ancaq torpaq sahəsi olan bütün fiziki şəxslər
- torpaq sahələrindən yalnız sahibkarlıq məqsədi üçün istifadə edən şəxslər

179 Dövlət büdcəsinin gəlirlərinə nə aiddir.?

- milli varidat

- dolayı vergilər
- MG
- mənfəət
- istehlak fondu

180 Bütçə profisiti nədir?

- gəlirlərin xərclərdən kiçik və bərabər olması.
- gəlirlərin xərclərdən artıqlığı
- xərclərin gəlirlərdən artıqlığı
- gəlirlərin xərclərə bərabərliyi
- gəlirlərin xərclərdən üstün və ya bərabər olması.

181 ƏDV-nin dərəcəsi neçədir?

- 28 faiz
- 18 faiz
- 10 faiz
- 22 faiz
- 15 faiz

182 Aşağıda göstərilən hallardan hansı olduqda bazar qiyməti tətbiq edilir?

- malların açıq hərracda satışı zamanı
- barter əməliyyatlarının aparılması zamanı
- ƏDV tətbiq edilən malların təqdim edilməsi zamanı
- aksizli malların satışı zamanı
- ƏDV tətbiq edilən xidmətlərin göstərilməsi zamanı

183 Aşağıdakı faydalı qazıntılardan hansı yerli əhəmiyyətli tikinti materiallarına aid edilir?

- mişar daşı
- təbii qaz
- kvarts qumları
- tikinti qumları
- daş duz

184 Aşağıdakılardan hansı dövlət vergilərinə aid deyildir?

- hüquqi şəxslərin əmlak vergisi
- fiziki şəxslərin əmlak vergisi
- yol vergisi
- aksizlər
- hüquqi şəxslərin torpaq vergisi

185 İqtisadi məzmunundan aslı olaraq bütçə xərcləri mövcud olur:

- fiskal
- birbaşa; dolayı
- sosial; iqtisadi
- cari; əsaslı
- mudafiə; iqtisadi

186 Bütçələrarası münasibətlər mövcuddur:

- federal və konfederal dövlətlərdə
- Dövlət və yerli hakimiyyət orqanları arasında
- ancaq federal dövlətlərdə
- ancaq konfederal dövlətlərdə

- ancaq unitar dövlətlərdə

187 Butun səviyyələrdə büdcələrin formalaşması və istifadəsi zamanı dövlətin həyata keçirdiyi tədbirlərin məcmusu necə adlanır:

- büdcə prosesi
 büdcə planlaşdırması
 büdcə huququ
 büdcə mexanizmi
 büdcə siyasəti;

188 Büdcə sisteminin səviyyələrinin miqdarı nədən asılıdır:

- iqtisadi məqsədyönlülükdən
 büdcə sisteminin quruluşu prinsiplərindən
 prezidentdən və parlamentdən
 idarəetmə və hakimiyyət orqanlarının səlahiyyətlərindən
 ölkənin dövlət quruluşundan

189 Büdcənin icrası üsullarına aiddir:

- sığorta
 kredit
 bank
 xəzinədarlıq
 heç biri

190 Büdcənin xüsusi gəlirlərinə aiddir:

- xəzinədarlıq öhdəlikləri
 dövlət büdcədənəkar fondların vergili gəlirləri
 vergili gəlirlər və qeyri vergili gəlirlər
 maliyyə yardımı
 milli gəlir

191 Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında əsas mənbə kimi nə çıxış edir? 1. milli gəlir; 2. vergili gəlirlər; 3. dövlət krediti; 4. qeyri vergili tədiyyələr; 5. milli sərvətin bir hissəsi;

- 4; 5
 3; 5
 1; 3
 2; 4
 1; 5

192 Maliyyə sistemində aid olmayanı göstərin:

- büdcədənəkar fondlar;
 bələdiyyə budcəsi
 dövlət budcəsi
 dövlət krediti
 qanunverici orqan

193 Dövlət maliyyəsinə aid deyildir;

- Dövlət müəssisələrinin maliyyəsi
 Dövlət krediti
 Dövlət büdcəsinin yerli gəlirləri və xərcləri
 Dövlət Sosial Müdafiə Fondunun xərcləri;
 Yerli büdcələrin gəlirləri və xərcləri;

194 Dövlət büdcəsindən NMR büdcəsinə, yerli büdcələrə əvəzsiz olaraq verilən maliyyə vəsaiti necə adlanır?

- Heç biri
- hamısı
- Subvensiya
- Dotasiya və Subsidiya
- Ssuda

195 Büdcənin xüsusi gəlirlərinə aiddir: 1. vergili gəlirlər; 2. qeyri vergili gəlirlər; 3. dövlət büdcədən kənar fondların vergili gəlirləri; 4. maliyyə yardımı; 5. xəzinədarlıq öhdəlikləri; 6. dövlət borcları;

- 2 4
- 3 4
- 4 6
- 1 2
- 3 6

196 Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında əsas mənbə kimi nə çıxış edir?

- amortizasiya ayırmaları;
- vergili və qeyri vergili tədiyyələr
- dövlət krediti
- ÜDM
- gömrük rüsumları

197 Maliyyə sisteminə aiddir: 1. parlament; 2. qanunverici orqan; 3. icraedici orqan; 4. büdcədən kənar dövlət fondlar; 5. dövlət büdcəsi; 6. dövlət krediti;

- 3; 4; 5
- 1; 2; 3
- 2; 5; 6
- 4; 5; 6
- 1; 3; 5

198 Hökumət vergi dərəcələrinin səviyyəsini aşağı salaraq nəyə nail olur?

- faiz dərəcələrinin artım sürətinin qarşısını almağa
- inflyasiyanın tempini azaltmağa
- kreditlərin həcmi azaltmağa
- amortizasiya ayırmalarının həcmi artırmağa
- işsizliyin səviyyəsini azaltmağa

199 Büdcə təsnifatı ifadə edir:

- bütün səviyyələrdə büdcənin gəlir və xərc maddələrinin təsnifatını;
- bütün səviyyələrdə büdcə gəlirlərinin və xərclərinin qruplaşdırılmasını
- büdcənin gəlir və xərclərinin eyni əlamətlər üzrə qruplaşdırılmasını,
- bütün səviyyələrdə büdcə maddələrinin məcmusunu
- rəqəmli kodla ifadə edilmiş büdcə maddələrinin qruplaşdırılmasını;

200 Yerli büdcənin tarazlaşdırılması.

- Yerli büdcənin gəlirlərinin artırılmasıdır
- Yerli büdcənin müstəqilliyidir
- Yerli büdcənin öz mədəxil mənbələrinin və bələdiyyələrin yerli büdcə vəsaiti barədə sərəncam vermək barəsində müstəsna hüququnun olmasıdır
- Mərkəzi dövlət büdcəsinin xərclərinin səviyyəsinin onun gəlirlərinə uyğunlaşdırılmasıdır
- Yerli büdcənin gəlirlərinin xərclərə uyğunlaşdırılmasıdır

201 Əsas şəffaf büdcə prinsipi hansıdır?

- Komplekslilik
- Ədalətlik
- variantların hamısı düzdür
- Konfidensiallıq
- Hesabatlılıq

202 Yerli büdcələr necə qəbul edilir?

- Milli Məclisdə
- Bələdiyyə qərarı ilə bələdiyyənin icra orqanı tərəfindən
- Rayon icra hakimiyyəti tərəfindən
- Ümumi büdcənin daxilində
- Rayon maliyyə şöbəsi tərəfindən

203 Dövlət büdcəsinin layihəsini hansı orqan müzakirə edib qəbul edir?

- Gömrük Komitəsi
- Milli Məclis
- Nazirlər Kabineti və Maliyyə Nazirliyi
- Prezident Aparatı
- Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi

204 Bunlardan hansı büdcələrarası münasibətlərin məqsədlərinə daxil deyil?

- Ayrıca ərazi üzrə təşəbbüslərin inkişafı üçün stimulların yaradılması;
- Ümumdövlət xarakterli məsələlərin həlli və ümummilli maraqların təmini
- Ərazi inkişafının tarazlaşdırılması;
- Variantlardan hamısı düzdür
- Ərazinin xərc ehtiyaclarının obyektiv qiymətləndirilməsi.

205 Yerli büdcə nədir?

- Dövlətin pul vəsaiti fondudur
- Yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaitidir
- Qanunverici orqandır;
- Dövlət büdcəsinin tərkib hissəsidir;
- Bələdiyyə müəssisələrinin maliyyə vəsaitləri fondudur

206 Büdcə təsnifatı nədən ibarətdir:

- Büdcə xərclərinin funksional təsnifatından
- Büdcə gəlirlərinin və xərclərinin iqtisadi, təşkilati və funksional əlamətlər üzrə qruplaşdırılmasından;
- Büdcə xərclərinin təşkilati təsnifatından
- Büdcə gəlirlərinin gəlir mənbələri üzrə təsnifatından
- Büdcədənəknənar fondların təsnifatından.

207 Azərbaycanda Büdcə ili hansı müddəti əhatə edir?

- Variantlar düz deyil
- Yanvarın 1-dən dekabrın 31-dək olan dövrü;
- Martın 1-dən oktyabrın 31-dən olandövrü;
- Oktyabrın 1-dən sentyabrın 30-dək olan dövrü;
- İyunun 1-dən yanvarın 1-dək olan dövrü

208 Azərbaycan Respublikasının büdcə sistemi hansı qanunla tənzimlənir?

- nazirlər Kabinetinin qərarı ilə
- “Büdcə sistemi haqqında” AR-nın Qanunu ilə;
- Vergi Məcəlləsi ilə
- “Sığorta haqqında” Qanunla
- AR-nın Konstitusiyası ilə

209 Subsidiya nədir?

- Kreditdir.
- Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə verilən əvəzsiz maliyyə vəsaitidir.
- Dövlət büdcəsindən yerli büdcələrə istifadə təyinatı göstərilmədən ayrılan maliyyə vəsaitidir.
- Büdcə ssudasıdır
- Borc faizidir

210 Subvensiya nədir?

- büdcə ssudasıdır
- Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə məqsədli verilən , məqsədli istifadə olunmadıqda geri qaytarılan vəsaitlərdir
- Dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir.
- Dövlət büdcəsindən yerli büdcələrə istifadə təyinatı göstərilmədən ayrılan maliyyə vəsaitidir.
- Büdcə sekvestiridir.

211 Dotasiya nədir:

- Dövlət büdcəsindən yerli büdcələrə verilən maliyyə vəsaitidir.
- Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir.
- Yerli büdcələrdən hüquqi şəxslərə verilən maliyyə vəsaitidir
- Dövlət büdcəsindən yerli büdcələrə geri qaytarılmaq şərti ilə verilən maliyyə vəsaitidir.
- Dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə müəyyən müddətdə verilən maliyyə vəsaitidir.

212 Büdcənin əsas yerinə yetirdiyi funksiyalar:

- Əmanət və nəzarət
- Bölgü və nəzarət
- Fiskal; stabilləşdirici
- Bölgü; stimulləşdirici
- Tənzimləyici və nəzarət

213 Hansı vergilər dövlət büdcəsinə ödənilir: 1. fiziki şəxslərin torpaq vergisi 2. fiziki şəxslərin gəlir vergisi 3. ƏDV 4. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 5. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi

- 4; 5
- 2; 3
- 3; 5
- 1; 4
- 2; 5

214 Hansı vergi yerli vergiyə aid deyildir? 1. fiziki şəxslərin torpaq vergisi 2. fiziki şəxslərin gəlir vergisi 3. hüquqi şəxslərin torpaq vergisi 4. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 5. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi

- 4; 5
- 2; 3
- 3; 5
- 1; 4

2; 5

215 Dövlət vəsaitlərinin istifadəsi prinsiplərini seçib göstərin. 1. qaytarılmamaq şərti, 2. planın yerinə yetirilməsi 3. öhdəliklərin yerinə yetirilməsi 4. məqsədli istifadə 5. xalq təsərrüfatının prioritet istiqamətləri

- 4; 5
 1; 4
 3; 5
 1; 3
 1; 5

216 Bütçə tarazlığı nədir?

- İnflyasiya
 Bütçənin gəlir və xərclərinin bərabərliyi
 Bütçə xərclərinin bütçə gəlirlərini üstələnməsi;
 Bütçə gəlirlərinin bütçə xərclərini üstələnməsi;
 Pulun dövriyyədə çox olması;

217 Bütçə quruluşunun tərkib hissəsini nə təşkil edir?

- Bütçə sistemi
 Dövlət nəzarəti
 Sığorta sistemi
 Maliyyə sistemi
 Bütçə prosesi

218 Hansı vergi yerli vergiyə aid deyildir?

- fiziki şəxslərin əmlak vergisi
 hüquqi şəxslərin torpaq vergisi
 bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
 fiziki şəxslərin torpaq vergisi
 yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi

219 Dövlət vəsaitlərinin istifadəsi prinsiplərini göstərin.

- xalq təsərrüfatının prioritet istiqamətləri
 planın yerinə yetirilməsi
 idarə, qaytarılmamaq şərti
 qaytarılmamaq, məqsədli istifadə
 idarə

220 Hansı növ bölgü dövlət büdcəsi tərəfindən həyata keçirilir?

- sahədaxili və təsərrüfatdaxili
 təsərrüfatdaxili
 idarədaxili və sahələrarası
 sahələrarası
 ərazi və sahələrarası

221 Müasir dövrdə mövcud olan bütçə tənzimlənməsinin metodlarını göstərin.

- subsidiya, dövlət borcları, dotasiya;
 qiymətlər arasında fərqin örtülməsi; transfertlər; emissiya; ssuda
 subvensiya; dövlət borcları; emissiya; ssuda
 dotasiya; subvensiya; ssuda; subsidiyalar, transfertlər
 dotasiya; dövlət krediti

222 Mərkəzləşdirilmiş pul fondların əmələ gəlməsi və istifadəsinin forma və metodlarının məcmusu dedikdə nə başa düşülür?

- Bütçə planlaşdırılması
- Bütçə
- Bütçə münasibətləri
- Bütçə mexanizmi
- Bütçə prosesi

223 Bütçə sisteminin təşkili prinsipini seçib göstərin: 1. mərkəzlilik; 2. universallıq; 3. vahidlik; 4. aşkarlıq; 5. ədalətlilik;

- 1; 2
- 2; 5
- 1; 3
- 3; 4
- 4; 5

224 Bütçə prosesi nədir?

- bütçə layihəsinin hazırlanması, baxılması, təsdiqi və icrası;
- bütçənin qəbulu və icrası;
- bütçə layihəsinin hazırlanması, baxılması və nəzarət
- bütçənin baxılması və qəbulu;
- bütçənin qəbulu, icrası və nəzarət;

225 Dövlət bütçəsində hansı vəziyyət daha əlverişli sayılır?

- bütçənin gəlirlər hissəsinin tam icra edilməsi;
- heç biri
- xərclərin gəlirləri üstələməsi;
- gəlirlərin xərcləri üstələməsi, gəlirlərin xərclərə bərabərliyi
- bütçənin xərclər hissəsinin qismən icra edilməsi

226 Dövlət bütçəsi nədir?

- dövlətin maliyyə aləti;
- xərclər smetası
- dövlətin maliyyə proqramı;
- dövlətin iqtisadi siyasətinin maliyyə konsepsiyası;
- dövlətin əsas maliyyə planı

227 Bütçə sisteminin təşkili prinsipi hansıdır:

- ədalətlilik
- mərkəzlilik
- universallıq
- vahidlik
- mərkəzlilik, universallıq;

228 Bütçə sistemi dedikdə nə başa düşülür?

- maliyyə sistemi
- bütçə münasibətləri
- bütçə təşkilatları
- bütçələrin məcmusu
- mərkəzləşdirilmiş fondlar

229 Bütçə kəsirinin daxili mənbələr hesabına maliyyəyələşmə istiqamətlərinə aid olanı seçin

- özəlləşdirmədən daxil olan vəsaitlər hesabına
- variantların hamısı doğrudur
- dövlət qiymətli kağızları
- daxili borclar hedsabına
- dövlət büdcədən kənar fondları

230 Bütçənin inkişaf proqnozu nədir?

- Bütçə sisteminin qurulması prinsipidir
- Yalnız bütçə gəlirlərinin artımının qiymətləndirilməsidir.
- Bütçə prosesinin son mərhələsidir
- Bütçənin xüsusi gəlirlərinin planlaşdırılmasıdır
- Bütçənin gəlir və xərc hissələrinin inkişaf yollarının və ehtimal olunan hədlərinin qiymətləndirilməsidir

231 Bütçə vəsaitinin baş sərəncamçısı hansı dövlət orqanıdır?

- Dövlət Gömrük Komitəsi
- AR Maliyyə Nazirliyi
- AR Dövlət Statistika Komitəsi
- Vergilər Nazirliyi
- AR-nın Milli Məclisi

232 Bütçə təhlili həyata keçirilən zaman hansı üsullardan istifadə edilir?

- Variantların hamısı düzdür
- Balanslaşdırma və qruplaşdırma
- Qruplaşdırma və nəzarət
- Müqayisə və qruplaşdırma
- Nəzarət və müqayisə

233 Müəssisə və təşkilatlar üzrə Dövlət Sosial Sığortası üzrə sığorta tədiyyəsinin dərəcəsi

- 27.0
- 30.0
- 22.0
- 25.0
- 16.0

234 Bütçədən maliyyələşdirmənin üsulları

- kompleks maliyyələşdirmə
- sahələr üzrə maliyyələşdirmə
- İnzibati maliyyələşdirmə
- Təşkilati maliyyələşdirmə
- proqram -məqsədli, normativ

235 Bütçə profisiti nədir?

- Bütçə gəlirlərinin bütçə xərclərinə bərabərliyi
- Bütçə xərclərinin bütçə gəlirlərindən artıqlığı
- Variantlar düz deyil
- Hamısı düzdür
- Bütçə gəlirlərinin bütçə xərclərindən artıqlığı

236 İEO-də ÜDM-un neçə faizə qədər dövlət büdcəsi vasitəsilə bölüşdürülür.

- 5-10%-ə qədər
- 80%-ə qədər
- 3-5%-ə qədər

- 8%-ə qədəri
 30-50%-ə qədəri

237 Bələdiyyə büdcəsinin vəsaiti əsasən hansı mənbələrdən toplanır?

- Yerli vergi və ödənişlərdən
 Sığorta fondlarından
 Könüllü ianələrdən
 Dövlət büdcəsindən
 Qrantlardan

238 Dövlət büdcəsinin icrası ilə hansı icra orqanı bilavasitə məşğul olur?

- Maliyyə Nazirliyi
 Vergilər Nazirliyi
 Nazirlər Kabineti
 Prezidentin İcra Aparatı
 Mərkəzi Bank

239 Dövlət büdcəsinin vəsaitləri hansı valyuta növü üzrə xərclənir?

- Türk lirəsi
 Avro
 ABŞ dolları
 Milli valyuta
 ABŞ dolları və manat

240 Büdcə prosesinin əsas mərhələlərini ardıcılıqla düzün; 1. büdcənin icrası 2. təsdiqi, 3. icrasına dair hesabatın hazırlanması; 4. müzakirəsi 5. Büdcə layihəsinin tərtibi,

- 5; 4; 2; 3;
 5; 4; 1; 2; 3
 3; 2; 5; 1; 4
 5; 3; 4; 2; 1
 5; 4; 2; 1; 3

241 Büdcə prosesinin əsas mərhələləri hansılardır?

- Büdcənin müzakirəsi
 Büdcə layihəsinin tərtibi və icrası
 Büdcə layihəsinin icrası
 Büdcə layihəsinin tərtibi, müzakirəsi və təsdiqi, büdcənin icrası və icrasına dair hesabatın hazırlanması
 Büdcəyə nəzarət

242 Dünya təcrübəsində büdcə kəsirinin qəbul edilən həddi:

- ÜDM-un 30%-i həcmində
 İnflyasiyanın mövcud səviyyəsi
 ÜDM-un 10-15%-i həcmində
 ÜDM-un 50%-i həcmində
 ÜDM-un 3%-ə qədər;

243 Aksizlər hansı mənbədən tutulur?

- işçilərin əmək haqqından
 Ümumi mənfəətdən
 qalıq mənfəətindən
 aksizli məhsulların satışından əldə olunan gəlirdən
 əmtəənin maya dəyərindən.

244 Aksizli malların ixracı vergiyə necə cəlb olunur?

- Hənçinin mallar üçün müəyyən edilmiş aksiz dərəcələri üzrə vergi cəlb olunurlar
- Vergidən azad olunur;
- Bütün cavablar səhvdir
- Bütün aksizli malların ixracı 15% dərəcəsi ilə vergiyə cəlb olunurlar
- Aksizli malların ixracı sıfır dərəcəsi ilə vergiyə cəlb olunur.

245 Bunlardan hansı fiziki şəxslərin gəlirlərinə aid edilmir?

- vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər
- muzzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir
- muzzdlu işlə əlaqədar əldə edilən gəlir
- əmək haqqı
- mənfəət

246 Vergilərin dəyişdirilməsi və ya ləğv edilməsi necə həyata keçirilir?

- Maliyyə Nazirinin əmri ilə
- Vergilər Nazirinin əmri ilə
- Prezidentin fərmanı ilə
- Nazirlər Kabinetinin qərarı ilə
- Vergi Məcəlləsinə dəyişiklik edilməklə

247 Aşağıdakı fiziki şəxslərdən hansıları torpaq vergisi üzrə güzəştdən istifadə etmək hüququ olan fiziki şəxslərə aiddirlər?

- himayəsində azı 3 nəfər olan şəxslər
- təqaüdüçülər
- əmək veteranları
- müharibə veteranları
- büdcə təşkilatının işçiləri.

248 Vergilər üzrə borclar hansı sıra qaydası ilə ödənilir?

- faiz, verginin hesablanmış məbləği, maliyyə sanksiyası
- maliyyə sanksiyası, faiz və verginin hesablanmış məbləği
- verginin hesablanmış məbləği, maliyyə sanksiyası, faiz
- verginin hesablanmış məbləği, faiz, maliyyə sanksiyası
- faiz, maliyyə sanksiyası, verginin hesablanmış məbləği

249 Vergi qanunvericiliyinin pozulması anından neçə il keçdikdə şəxs həmin qanunvericiliklə bağlı hüquqpozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz?

- bir il
- iki il
- dörd il
- beş il
- üç il

250 Vergi ödəyicisi vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə neçə dəfə məsuliyyətə cəlb oluna bilər?

- iki dəfə
- üç dəfə
- bir dəfə
- istənilən qədər
- beş dəfə

251 Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi təqdim edildiyi gündən sonra neçə gün müddətində həyata keçirilir?

- 35 gün
- 20 gün
- 30 gün
- 45 gün
- 15 gün

252 Fiziki şəxslər gəlir vergisini hansı büdcəyə ödəyirlər?

- 80% -dövlət büdcəsinə, 20%- yerli büdcəyə
- büdcədən kənar fonda
- 50% - yerli büdcəyə; 50% dövlət büdcəsinə
- yerli büdcəyə
- dövlət büdcəsinə

253 Mənfəətdən vergi hansı dərəcə ilə tutulur?

- 0.27
- 0.24
- 0.18
- 0.22
- 0.2

254 Əmlak vergisinin ödəyicisi olan şəxslər kimlərdir?

- ancaq əcnəbilər
- ancaq Azərbaycan Respublikasının vətəndaşları
- ancaq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
- Mülkiyyətində əmlakı olan fiziki və hüquqi şəxslər
- müəssisələr

255 Azərbaycan Respublikasında gəlir vergisinin ödəyicisi kimlərdir?

- fiziki və hüquqi şəxslər
- hüquqi şəxslər
- Qeyri-rezident hüquqi şəxslər
- Rezident və qeyri-rezident fiziki şəxslər
- fərdi sahibkarlar

256 Vergi Məcəlləsi Azərbaycan Respublikası ərazisində hansı vergiləri müəyyən edir?

- ancaq dövlət və yerli vergiləri
- ancaq dövlət vergilərini
- yerli və muxtar respublika vergilərini
- dövlət və muxtar respublika vergilərini
- dövlət, muxtar respublika və yerli vergiləri

257 Vergi ödəyicisinin vergi öhdəliyi dedikdə nə başa düşülür?

- vergi bəyannaməsini vergi orqanına təqdim etmək
- verginin hesablanması
- vergi borclarını ödəmək
- vergi orqanında uçota durmaq
- vergini ödəmək

258 Fiskal inhisar vergiləri nədir?

- dolayı vergi növü.
- rüsum
- korporativ vergisi
- birbaşa vergi növü
- gəlir vergisi

259 Dövlət gəlirlərinin səfərbərliyə alınması metodlarını qeyd edin:

- subsidiyalar
- transfertlər
- subvensiya
- vergiqoyma
- dotasiyalar

260 Aşağıdakı vergilərin hansıları dolayı vergilərdir.

- əmlak vergisi, gəlir vergisi
- gəlir vergisi; mənfəət vergisi; aksizlər
- müəssələrin əmlak vergisi; ƏDV
- aksizlər; müəssələrin əmlak vergisi
- ƏDV; aksizlər

261 Dövlət gəlirlərinin formalaşmasında hansı tədiyyələr iştirak edir:

- emissiya; subsidiya; dotasiya
- dolayı vergilər; borclar; dotasiya;
- subvensiya; borclar; dolayı vergilər; dotasiya
- vergilər; qeyri vergi daxilolmaları;
- subvensiya; subsidiya; dotasiya.

262 Hansı növ tədiyyələr birbaşa vergiyə aid deyildir?

- gəlir vergisi
- mənfəət vergisi;
- əmlak vergisi
- əlavə dəyər vergisi
- torpaq vergisi

263 Bütçə təşkilatlarında vəzifə maaşları necə müəyyən edilir?

- nəzarət orqanının qərarı ilə
- ştat cədvəli üzrə
- əmək kollektivinin qərarı ilə
- yuxarı təşkilatın qərarı ilə.
- təşkilatın rəhbərliyinin qərarı ilə.

264 Aşağıda qeyd olunan hansı sənəd bütçənin icrasında əsas operativ sənəd sayılır?

- bütçə müəssisələrinin sifarişi.
- bütçənin gəlirlər və xərclər balansı.
- bütçənin smeta xərcləri
- təsdiq edilmiş bütçə layihəsi.
- bütçənin gəlirlər və xərclər siyahısı

265 Dövlət xərcləri hansı prinsiplər əsasında həyata keçirilir?

- istifadə üçün haqq alınması
- geri qaytarılması
- təyinatlı olmaması

- ünvanlı olmaması
 əvəzsiz, məqsədli və ünvanlı

266 Qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün büdcədən ayrılan vəsait necə adlanır?

- Subsiya
 Büdcə ssudası
 Dotasiya
 Büdcə xərcləri;
 subvensiya

267 Büdcənin icrasına maliyyə nəzarəti neçə formada həyata keçirilir?

- 4.0
 5.0
 3.0
 6.0
 2.0

268 Büdcə layihəsinin hazırlanması mərhələsi büdcə prosesinin neçənci mərhələsidir?

- 5.0
 3.0
 4.0
 2.0
 1.0

269 Bunlardan hansı müdafiə olunan xərc maddəsi deyil?

- Sosial müavinətlər və ödənişlər
 Dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər
 Əmək haqqı və ona üstəlik
 Variantların hamısı düzdür
 İnvestisiya xərcləri

270 Bunlardan hansı müdafiə olunan xərc maddəsidir?

- İdarəetmə xərcləri
 İnvestisiya xərcləri
 Əmək haqqı xərcləri
 Hərbi xərclər (müharibə şəraiti deyilsə)
 Inventar avadanlıqlarının alınması xərcləri

271 Aşağıdakılardan hansı büdcə xərclərinin inzibati təsnifatına aiddir?

- Nəqliyyat və rabitə xərcləri
 Əmək haqqının ödənilməsi
 AR Təhsil nazirliyinə ayrılan vəsait
 Faizlər üzrə ödənişlər
 Təhsil və səhiyyə xərcləri

272 Büdcə xərclərinin inzibati təsnifatı nədir?

- Variantların heç biri düz deyil
 Büdcə xərclərinin iqtisadi əlamətinə görə qruplaşdırılmasıdır.
 büdcə xərclərinin qanunvericiliyə uyğun olaraq müxtəlif prinsiplər üzrə qruplaşdırılmasıdır.
 Büdcə xərclərinin gəlirlərlə təmin olunmayan məbləğidir
 Büdcənin xərclərinin qanunvericiliyə uyğun olaraq müvafiq vəzifə və funksiyaları həyata keçirən dövlət və ya özünüidarəetmə orqanları və təşkilatları üzrə qruplaşdırılmasıdır.

273 Bunlardan hansı büdcənin qeyri-istehsal sahələrinin xərclərinə aid deyil?

- Səhiyyə xərcləri
- Elm və təhsil xərcləri
- Mənzil – kommunal təsərrüfatı xərcləri
- Qeyri-maddi istehsal sahələri
- Sənaye və tikinti xərcləri

274 Aşağıdakılardan hansıları büdcənin cari xərclərinə aiddir: 1. Malların alınması və xidmətlərin haqqının ödənilməsi, əməyin ödəniş fondu, əmək haqqına üstəlik 2. faizlər üzrə ödənişlər, daxili borc üzrə ödənişlər, subsidiyalar, transfertlər 3. Mənfəətsiz işləyən müəssisələrə ödənişlər, əhaliyə ödənişlər, xarici ölkələrə cari ödənişlər 4. Əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir 5. Dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər 6. Ölkə daxilində kreditlərin verilməsi, xarici kreditlərin verilməsi, xaricdən kreditlərin qaytarılması

- 1,3,5
- 4,5,6
- 1,4,6
- 1,2,3
- 2,3,5

275 Bunlardan hansıları büdcənin əsaslı xərclərinə aiddir: 1. Əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir 2. Dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər 3. Ölkə daxilində kreditlərin verilməsi, xaricə kreditlərin verilməsi, xaricdə kreditlərin qaytarılması 4. Əməyin ödəniş fondu, əmək haqqına üstəlik 5. malların alınması və xidmətlərin haqqının ödənilməsi 6. faizlər üzrə ödənişlər, daxili borc üzrə ödənişlər, subsidiyalar, transfertlər 7. Mənfəətsiz işləyən müəssisələrə ödənişlər, əhaliyə ödənişlər, xarici ölkələrə cari ödənişlər

- 4, 7, 6
- 1,4,6
- 2,4,7
- 1,2,3
- 3,5,6

276 Aşağıdakı hallardan hansı büdcə vəsaitlərindən istifadənin səmərəliliyini (faydalılığını) artırma bilər?

- Büdcə prosesinin qapalılığın artırılması
- Büdcə gəlirlərinin sürətlə artırılması, sosial xərclərin çoxaldılması
- Variantların hamısı düzdür
- Büdcə prosesi müddətinin azaldılması
- Büdcə vəsaitinin istifadəsində hesabatlılığın, şəffaflığın və vətəndaş nəzarətinin gücləndirilməsi

277 Büdcə ssudaları nəyə deyilir?

- Büdcə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri tənzimləmək üçün il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.
- Büdcə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə, eyni zamanda yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmamaq şərti ilə ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir
- Büdcə sekvestri
- Büdcə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə qaytarılmamaq şərti ilə ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir
- Büdcə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə, eyni zamanda yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir

278 Müdafiə olunan xərc maddələri aid edilir? 1. Əmək haqları, 2. İnvestisiya xərcləri 3. Müavinətlər, 4. Müdafiə xərcləri 5. İqtisadi xərclər

- 1; 3
- 3; 5
- 4; 5

- 1; 4
 1; 5

279 Müdafiə olunan xərc maddələri nəyə deyilir?

- Bütçə kəsiridir
 Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunan xərc maddələridir
 Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunmayan gəlir maddələridir
 Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunmayan xərc maddələridir
 Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunan gəlir maddələridir

280 Dövlət büdcəsinin əsaslı xərcləri aşağıdakılardan ibarətdir:

- Əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir, əməyin ödənilməs, uzunmüddətli kreditlər, kommunal xərclər, sair investisiyalar
 Mal və xidmətlərin haqqının ödənilməsi, dotasiya
 Əmək haqqının ödənişi
 idarəetmə xərcləri, uzunmüddətli kreditlər.
 Əsas fondlara əsaslı vəsait qoyuluşu (əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir), dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər

281 Aşağıda sadalananların hansını düzgün hesab edirsiniz?

- dövlət xərcləri \geq dövlət büdcəsinin xərcləri
 dövlət xərcləri = dövlət büdcəsinin xərcləri;
 dövlət xərcləri $<$ dövlət büdcəsinin xərcləri
 dövlət xərcləri $>$ dövlət büdcəsinin xərcləri
 dövlət xərcləri \leq dövlət büdcəsinin xərcləri

282 Sekvestr nəyə görə tətbiq edilir?

- büdcə maddələrini şərh etmək üçün
 büdcələrarası tənzimləmə üçün
 dövlət xərclərinin artması üçün
 büdcənin gəlirlərinin nəzərdə tutulmuş səviyyədə yığılmadığı hallarda müdafiə olunan xərc maddələri istisna olmaqla digər xərclərin ixtisarı
 büdcəyə nəzarət etmək üçün

283 Dövlət krediti hansı iqtisadi sistemin tərkib hissəsidir?

- idarəetmə sisteminin
 bank sisteminin
 büdcə sisteminin
 maliyyə sisteminin
 hamısı düzdür

284 Borc öhdəliklərinin təminatından aslı olaraq istiqrazlar ayrılır:

- sabit (məhkəm) və üzən gəlirli
 bazar və qeyri bazar
 uduşlu və faizli
 girovlu və girovsuz
 sıfır kuponlu

285 Büdcənin icrası zamanı gəlirlərin büdcə səviyyələri arasında bölgüsü. Hansı orqan tərəfindən həyata keçirilir

- Mərkəzi Bank tərəfindən
 Maliyyə Nazirliyi tərəfindən
 Vergi Nazirliyi tərəfindən

- Dövlət Xəzinədarlığı tərəfindən
 Milli Məclis tərəfindən

286 Kassa metodu ilə büdcənin icrası neçə hissədən ibarətdir.

- 1.0
 4.0
 5.0
 3.0
 2.0

287 Büdcə gəlirləri təsnifatı kodları neçə bölmədən ibarətdir.

- 3.0
 2.0
 6.0
 5.0
 4.0

288 Büdcənin kassa icrası harada aparılır?

- Vergilər Nazirliyində
 Beynəlxalq Bankda
 Dövlət xəzinədarlığında
 Büdcə təşkilatlarında
 Mərkəzi Bankda

289 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin vəzifələrinə aid olmayanı göstərin :

- xəzinə işlərinin normativ sənədlərin tələblərinə uyğun təşkilinin və aparılmasının icra vəziyyətini yoxlamaq
 maliyyə planlaşdırılmasını həyata keçirmək
 büdcəyə daxil olmaların vəziyyətindən asılı olaraq və büdcə kəsiri nəzərə alınmaqla (müdafiə olunan xərc maddələri istisna olmaqla) təsdiq edilmiş dövlət büdcəsində nəzərdə tutulmuş xərcləri maliyyələşdirmək
 hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin hazırlanmasında iştirak etmək
 dövlət büdcəsinin icrası üzrə xəzinə əməliyyatlarının uçotu və hesabatı işlərinin təşkilinə metodiki rəhbərliyi həyata keçirmək
 müəssisələrdə daxili nəzarətin səmərəli prosedurlarının müəyyənləşdirilməsi və onlara riayət olunmasının təmin edilməsi

290 Dövlət xəzinədarlığının predmeti.

- Bankların passiv əməliyyatları
 Kommersiya müəssisələrini maliyyə vəsaitlərilə təmin etmək
 Bankların depotiv fəaliyyəti
 Bankların aktiv əməliyyatları
 Büdcə gəlir və xərclərinin icrasının uçotunu aparmaq

291 Büdcə xərclərinin təsnifatı:

- Xərclərin istehsal və tədavül təsnifatına görə
 Xərclərin sabit və qeyrisabit təsnifatına görə
 Xərclərin funksional, iqtisadi və inzibati təsnifatına görə
 Xərclərin qeyri funksional və tədavül təsnifatına əsasən
 Xərclərin istehsal və maliyyə təsnifatına əsasən.

292 Xəzinədarlıq nəzarətinin formaları. 1. Kompleks təftiş, 2. Tematik təftiş, 3. Əvvəlcədən nəzarət, 4. Operativ nəzarət, 5. Daxili nəzarət,

- 4; 5
- 3; 5
- 3; 4
- 1; 5
- 1; 3

293 Maliyyə nəzarətinin ən səmərəli sistemi.

- Maliyyə Nazirliyi
- Vergi Nazirliyi
- Audit Palatası
- Hesablama Palatası
- Xəzinədarlıq

294 Dövlət xəzinədarlıq orqanlarının fəaliyyəti nə ilə bağlıdır.

- Kommersiya müəssisələrində maliyyə vəsaitlərinin istifadəsilə
- Bütçədə pul vəsaitlərinin toplanması ilə
- Dövlət xəzinəsində maliyyə vəsaitinin toplanması ilə
- Qeyri kommersiya orqanlarında pul vəsaitlərinin istifadəsilə
- Bütçənin gəlir və xərclərinin icrası və onun üzərində nəzarətlə

295 Dövlət xəzinədarlıq sistemi dedikdə:

- Bütçə vəsaitlərinin istifadəsini təmin edən təşkilat başa düşülür
- Ayrı-ayrı forma və metodların məcmusu başa düşülür
- Ayrı-ayrı maliyyə həlqələrinin məcmusu başa düşülür
- Dövlət bütçəsindən maliyyələşən təşkilatların maliyyə əməliyyatlarının uçotunu aparan orqandır
- Ayrı-ayrı həmcins olmayan subyektlərin məcmusu başa düşülür

296 Xəzinədarlıq nəzarətinin obyektləri.

- Sığorta şirkətlərinin vəsaiti və dövlət kreditinin vəsaiti
- Kommersiya müəssisələrinin vəsaiti, bütçədənkənar fondların vəsaitləri
- Dövlət müəssisələrinin vəsaiti, kommersiya banklarının vəsaiti
- Dövlət bütçəsinin vəsaiti, bütçədənkənar fondların vəsaiti
- Hüquqi və fiziki şəxslərin vəsaiti.

297 Dövlət bütçəsinin icrasına dair hesabatın layihəsi hansı icra hakimiyyəti orqanı tərəfindən hazırlanır

- Nazirlər Kabineti
- Vergilər Nazirliyi
- İqtisadi İnkişaf Nazirliyi
- Hesablama Palatası
- Maliyyə Nazirliyi

298 İcmal bütçənin strukturu

- Dövlət bütçəsi istisna olmaqla, Naxçıvan Muxtar respublikasının bütçəsi, Dövlət Sosial Müdafiə Fondunun bütçəsi, Dövlət Neft Fondunun bütçəsi
- Yalnız dövlət bütçəsindən ibarətdir
- Yalnız Ehtiyat fondu və yerli bütçələr
- Yalnız Dövlət Neft Fondunun bütçəsi
- Dövlət bütçəsi, Naxçıvan Muxtar Respublikasının bütçəsi, Dövlət Sosial Müdafiə Fondunun bütçəsi, Dövlət Neft Fondunun bütçəsi, xarici kreditlər

299 İlin sonunda bütçədə artıq vəsait qaldıqda onun taleyi necə həll olunur?

- Növbəti ilin bütçəsinə daxil edilir və ya idarəetməyə verilir
- Nazirlər Kabinetinə verilir

- Variantlar düz deyil
- sahələr üzrə yenidən bölüşdürülür
- Mərkəzi Bankın valyuta ehtiyatlarına daxil edilir

300 Dövlət büdcəsinin vəsaitləri hansı qurumun hesabında yerləşdirilir

- Ayrı-ayrı təsərrüfat subyektlərinin hesabında
- Mərkəzi Bankın
- Nazirlər Kabinetinin
- Mazliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin
- Nəzarət üçün Daxili İşlər Nazirliyinin

301 Büdcənin kassa icrası hansı prinsipə əsaslanır?

- Büdcə vəsaitlərinin səmərəli və qənaətlə istifadə edilməsi prinsipinə
- Büdcənin hüquqiliyi prinsipi
- Gəlir və xərclərin balanslaşdırılması prinsipinə
- Büdcənin aşkarlığı prinsipinə
- Xəzinənin vahidliyi prinsipinə

302 Büdcənin icrası nəyi əhatə edir:

- Variantların heç biri düz deyil
- Büdcə layihəsinin tərtibidir
- Büdcənin icrası haqqında hesabatın hazırlanmasıdır
- Büdcə vəsaitlərinin yığılması və istifadəsi proseslərini əhatə edir;
- Büdcəyə nəzarətdir.

303 Xəzinədarlıq hansı orqanın təbəçiliyindədir?

- Mərkəzi bankın
- Hökumətin
- Parlamentin
- Maliyyə nazirliyinin
- Prezident aparatının

304 Azərbaycan Respublikasında müvəqqəti iş qabiliyyətinin itirilməsi ilə əlaqədar müavinat hansı mənbədən ödənilir?

- Pensiya fondundan
- işçinin işlədiyi müəssisə və təşkilatdan
- İcbari tibbi sığorta fondundan
- Dövlət Sosial Müdafiə Fondundan
- Sosial sığorta fondu

305 Dövlət büdcədən kənar fondlarının vəsaitlərindən istifadə tənzimlənilir:

- Hesablama palatası tərəfindən
- Mərkəzi bank tərəfindən
- qanunverici orqan tərəfindən
- büdcədən kənar fondların özləri tərəfindən
- icraedici orqan tərəfindən

306 Təyinatına və məqsədinə görə büdcədən kənar fondlar formalaşa bilər:

- büdcə vəsaitləri əsasında yaradılan fondlar
- strateji büdcədən kənar fondlar
- sığorta haqları sayəsində yaradılan fondlar
- sahəvi büdcədən kənar fondlar

- vergilər əsasında yaradılan fondlar

307 Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən sosial yönümlü büdcədən kənar fondu əsasən hansı mənbədən formalaşır?

- kommersiya banklarının krediti
 mənfəətdən ayırmalar
 istiqrazların emissiyası hesabına
 Mərkəzi Bankın pul emissiyası
 Sosial sığorta ayırmaları və dövlət büdcəsindən transfertlər hesabına

308 Hal-hazırda Azərbaycanda hansı dövlət büdcədən kənar fondları fəaliyyət göstərir: 1. Əhalinin dövlət məşğulluq fondu; 2. Pensiya fondu; 3. Sosial sığorta fondu; 4 Dövlət Sosial Müdafiə Fondu; 5. Neft fondu;

- 3; 4
 2; 3
 3; 5
 4; 5
 1; 5

309 Hal-hazırda Azərbaycanda hansı istiqamətdə dövlət büdcədən kənar fondları fəaliyyət göstərir: 1. sosial istiqamətdə; 2. iqtisadi istiqamətində; 3. ekoloci istiqamətdə; 4. inovasiya istiqamətdə; 5. elmi istiqamətdə;

- 4; 5
 1; 3
 2; 4
 1; 2
 1; 4

310 Dövlət büdcədən kənar fondların formalaşması mənbələri ola bilməz:

- xüsusi vergilər
 sığorta haqqı;
 səhmlərin yerləşdirilməsi ilə əlaqədar emissiya gəliri
 büdcə vəsaitləri
 borc vəsaitləri

311 Dövlət büdcədən kənar fondları bu:

- büdcə sisteminin maliyyə resurslarının baza mənbəyidir
 müəssisələrin büdcələrindən əlavə olaraq, müəssisələrdə yaradılan və istifadə olunan pul fondlarıdır
 konkret ictimai tələbatın maliyyələşdirilməsi üçün istifadə edilən və mərkəzləşdirilmiş səviyyədə formalaşdırılan pul fondlarıdır;
 istənilən təsərrüfat subyektinin yarada biləcəyi pul fondlarıdır
 bütün maliyyə sistemi üçün maliyyə resurslarının baza mənbəyidir

312 Dövlət Sosial Sığorta ödənişləri hansı göstəriciyə görə faiz nisbətində ödəniş həyata keçirilir?

- Cavabların heç biri düzgün deyil
 Müəssisənin amortizasiya fonduna nisbətən
 Müəssisənin ümumi gəlirlərinə nisbətən;
 Müəssisənin xalis gəlirinə nisbətən
 Müəssisənin əmək haqqı fonduna nisbətən

313 Dövlət Neft Fondunun gəlirlərinə aid deyil:

- AR payına düşən xam neftin satıcıdan əldə edilən gəlir (xərclər çıxılmaqla);
 Akrhesabı ödənişlər
 Neft Fondunun aktivlərinin idarəedilməsindən gəlirlər

- Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir
 Əlavə dəyər vergisi

314 Bütçədənkənar fondlar bu əlamətə görə təsnifləşdirilə bilməz:

- əhatə dairəsinə görə
 statusa görə
 məqsədinə görə
 dəyər əlamətinə görə
 fəaliyyət dövrünə görə

315 Vəsaitlərin məqsədli xərc istiqamətindən asılı olaraq bütçədənkənar fondlara aid edilir: 1. sosial təyinatlı fondlar; 2 xüsusi yığım fondu; 3. ehtiyat fondu; 4. iqtisadi fondlar; 5. ammortizasiya fondu;

- 1, 5
 1, 2
 1, 3
 1, 4
 2, 4

316 Azərbaycanda hansı bütçədənkənar fondlar mövcuddur?

- Heydər Əliyev fondu
 Sosial sığorta fondu
 Prezidentin ehtiyat fondu
 Yol fondu
 Neft fondu

317 Dövlət Neft Fondunun hər il dövlət büdcəsinə köçürülən maliyyə vəsaiti necə adlanır?

- Subvensiya
 Dotasiya
 Ssuda
 Maliyyə yardımı
 Transfert

318 Aşağıdakılardan hansı biri bütçədənkənar dövlət fondu sayılır?

- Dövlət Neft Fondu
 Dövlət Büdcəsinin Ehtiyat Fondu
 Hamısı
 Prezidentin Ehtiyat Fondu
 Əmək haqqı fondu

319 Dövlət Neft Fondu ilə dövlət büdcəsinin əlaqəsi hansı formadadır?

- Fondun vəsaitinin bir hissəsi dövlət büdcəsinə transfert edilir
 Fondun vəsaitinin bir hissəsi dövlət büdcəsinə transfert edilir
 Dövlət büdcəsi profisitinin bir hissəsi Fonda köçürülür
 Dövlət Neft Fondundan büdcəyə transfertlər
 Heç biri baş vermir

320 Dövlət Sosial Müdafiə Fondunun büdcəsi hansı mənbələrdən formalaşır:

- Rüsurlar
 Qrantlar və Transfertlər
 Transfertlər
 Sığorta haqları və qrantlar
 Sosial sığorta haqları və bütçədən transfertlər

321 Pensiya ödənişlərinə görə aşağıdakılardan hansı məsuldur?

- Ehtiyat Fondu
- Dövlət büdcəsi
- Neft Fondu
- Dövlət Sosial Müdafiə Fondu
- Bələdiyyə büdcəsi

322 Dövlət sosial müdafiə fonduna ödəmələr hansı mənbədən faizlə tutulur?

- yığım fondundan
- məhsulun satışı ilə bağlı mədaxildən
- mənfəətdən
- əmək haqqı fondundan
- ehtiyat fondundan

323 Müasir sığortaçının sığorta fondunun xarakteri:

- Heç biri
- Məqsədli
- Sərbəst istifadə
- Məqsədsiz
- Həyati

324 Sığorta fondu istifadəsinin səbəbi:

- Heç biri.
- Sığorta ödənişlərinin verilməsi
- Sığorta ehtiyatlarının investisiyaya yönəldilməsi zəruriliyi
- Sığortaçının xərclərinin maliyyələşdirilməsi
- hamısı düzdür

325 Nəzəri baxımdan sığorta fondunun yaradılması və formalaşması prosesi:

- Heç biri
- daimi xarakter daşıyır
- Dövri xarakter daşıyır
- müvəqqəti xarakter daşıyır
- hamısı düzdür

326 Sığorta şirkətinin sığorta fondu yönəldilir:

- Heç biri.
- Ancaq sığorta müqaviləsi bağlamış zərər çəkmişlər sığorta ödənişi verilir
- Zərər çəkmişlərə sığorta ödənişi verilir
- Əlavə gəlirlər əldə edilməsi məqsədilə uzunmüddətli investisiyaya
- Dövlət büdcəsinə

327 Bu meyar məsuliyyət sığortasının obyektidir:

- Heç biri
- Sığortalının üçüncü şəxs qarşısında məsuliyyəti
- Vətəndaşın həyatı, əmək qabiliyyəti
- Əmlak məsuliyyəti
- Vətəndaşın sağlamlığı

328 Bu meyar şəxsi sığortanın obyektidir:

- Heç biri.

- Vətəndaşın həyatı, sağlamlığı və əmək qabiliyyəti
- Üçüncü şəxsin həyatı və əmlakı
- Əmlak və əmlak maraqları
- . Sığortaçının şəxsi vəsaitləri.

329 Sığortanın tətbiqi formaları budur:

- Heç biri
- Həm könüllü, həm də icbari formada
- Ancaq icbari formada
- Ancaq könüllü formada
- Heç bir formada.

330 Sığorta kateqoriyasının funksiyası hesab edilmir:

- Heç biri.
- Həyatı təminat
- Yığılm
- Nəzarət
- Xəbərdaredici

331 Sığortaçının sığorta fondu yaradılır:

- Heç biri
- Pul formasında qeyri-mərkəzləşmiş
- Natural formada qeyri-mərkəzləşmiş
- Makrosəviyyədə, mərkəzləşmiş
- Valyuta formasında

332 Sığorta brokeri aşağıdakının marağını təmin edə bilər:

- Eyni zamanda bir neçə sığortaçının və sığortalıların
- . Ancaq bir sığortaçının
- Heç biri.
- Eyni zamanda bir neçə sığortalının.
- Eyni zamanda bir neçə sığorta şirkətinin

333 Sığortalı aşağıdakılardır:

- Heç biri
- Sığortaçı ilə müqavilə bağlamış fiziki və hüquqi şəxslər
- Pul vəsaitləri olan fiziki və hüquqi şəxslər
- Fiziki və hüquqi şəxslər
- Sığorta şirkətləri.

334 Sığorta bazarı ərazi üzrə belədir:

- Təkrar sığorta bazarı.
- milli, regional və beynəlxalq sığorta bazarları
- Əmlak sığorta bazarı, şəxsi sığorta bazarı
- Səhmdar, xüsusi, birgə sığorta şirkətləri
- Məsuliyyəti sığortası bazarı

335 Qarşılıqlı sığorta aşağıdakılardır:

- He, biri
- Bir riskin sığortalanmasında bir neçə sığortaçı öz payları ilə iştirak edir
- Sığortaçı kimi bir sığorta şirkəti, sığortaçı kimi isə digər sığorta şirkəti çıxış edir
- Bir sığortaçı riski başqa sığortaçıya ötürür

- Sığortaçılar qarşılıqlı şəkildə zərərin ödənilməsində bir-birinə yardım göstərirlər.

336 Sığorta münasibətləri sistemini göstər:

- Heç biri.
- Sığorta fondunun yaradılması və istifadəsi ilə bağlı yenidən bölgü pul münasibətləri sistemidir
- Risklərdən yayınmağa xidmət edən pul münasibətləri sistemidir
- Əvəzi ödənilməmək xarakterli pul münasibətləri sistemidir
- Sığorta investisiyaları ilə bağlı münasibətlər sistemidir.

337 Mərkəzləşdirilmiş sığorta fondu yaradılır:

- Heç biri
- Natural və pul formasında ümumdövlət resursları hesabına
- Məhdud qrup şəxslər üçün zərərlərin ödənilməsi üçün
- Konkret təsərrüfat subyektində istehsalın fasiləsizliyinin təmin edilməsi üçün
- Əmək mühafizəsi və pensiyaların ödənilməsi üçün

338 Sığortanın sahələrə bölgüsünün əsası hesab edilir:

- Heç biri.
- Sığorta obyektı
- Sığorta predmeti
- Sığorta subyektı
- Sığorta qiyməti.

339 Aktiv təkrar sığorta budur:

- Preventi tədbirlər aparılır
- Təkrar sığortaya bütün risklər deyil, əhəmiyyətli risklər ötürülür
- Risk təkrar sığortaya qəbul olunur
- Risk təkrar sığortaya ötürülür

340 Passiv təkrarsığorta budur:

- Ekssedenta zərər təkrar sığortası
- Riskin təkrar sığortaya ötürülməsi
- Kvota təkrar sığortası.
- . Proporsional təkrar sığorta
- Riskin təkrarsığortaya qəbulu

341 Dünya təkrarsığorta bazarı bir iqtisadi obekt kimi budur:

- Sığortaçılar birliyi
- Heç biri.
- Milli təsərrüfatların məcmuusu
- Təkrarsığorta xidmətlərinin yaradılması, istehlakı sistemidir
- Obyektı sığorta xidməti olan pul münasibətləri sferası

342 Təkrar sığortalı budur:

- Fiziki şəxs
- Heç biri
- Sahibkarlıq lisenziyasına malik olan fiziki və hüquqi şəxs
- müvafiq lisenziyalı hüquqi şəxs
- Ancaq hüquqi şəxs

343 Aşağıdakı subyektlərdən hansı təkrar sığorta bazarının iştirakçısı deyil:

- Təkrar sığorta brokeri
- Peşəkar təkrar sığortaçı
- Sessioner.
- Sığorta agentı
- Sığorta şirkəti

344 Sığorta nəzarətinin əsas funksiyalarıdır: 1) lisenziya verilməsi; 2) sığortaçıların vahid dövlət redestrinin aparılması; 3) qanunların qəbul edilməsi; 4) sığorta tariflərinə nəzarət; 5) ehtiyatların hesablanmasına nəzarət; 6) sığorta tariflərinin hesablanması.

- 1; 3; 4; 5; 6
- 1, 2, 3
- 1; 2; 4; 5
- 1; 3; 6.
- 1; 2; 3; 4; 5; 6

345 Sığorta çantası budur:

- Faktiki sığorta mükafatı
- Faktiki işçilərin sayı.
- Faktiki sığorta hadisələrinin sayı
- Faktiki xərclərin məbləği
- Faktiki sığorta müqavilələrinin sayı

346 Sığorta mükafatı və sığorta haqqı sinonim sözlərdir:

- Bəli
- Omonimdir
- Xeyr
- Heç biri
- Antonimdir

347 Hansı fikir düzdür?

- Sığorta fəaliyyətindən gəlirlər sığorta tədiyyələri ilə formal
- Sığorta sistemində ÜDM yaradılır
- İcbari sığorta müddətlidir
- Uşaqların sığortası sığorta sahəsidir
- Kontretusiya şəxst sığortada tətbiq olunur

348 Doğru olanı göstər:

- Əmlak sığortası növdür
- Əmlak sığortası yoxdur
- Əmlak ığortası yarım sahədir
- Əmlak sığortası sahədir
- Əmlak sığortası sinifdir

349 Tarif siyasətinin prinsipi deyil:

- Ekivalentlik prinsipi
- Rentabellik prinsipi.
- Stabillik prinsipi
- Vahidlik prinsipi
- Ölçətanlıq prinsipi

350 Sığorta riski nədir?

- ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta riski sayılan hadisənin qanuna uyğunluq əlamətləri olmalıdır
- Heç biri
- elə hadisədir ki, onun baş verməsi gözlənilir və ona qarşı sığorta aparılır.
- ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta riski sayılan hadisənin təsadüf əlamətləri olmalıdır
- ehtimal olunan elə hadisədir ki, onun baş verməsi qaçılmazdır.

351 Sığorta brokeri-budur:

- Zərərlərin tənzimlənməsinə görə mütəxəssisdir
- Risklərin qiymətləndirilməsinə görə mütəxəssisdir
- Heç biri
- Sığorta eksperti
- Sığorta müqaviləsinin bağlanılmasına və ödənişin yerinə yetirilməsinə görə vasitəçidir

352 Sığorta agenti:

- Sığortalının adından sığorta müqavilələri bağlayır
- Maliyyə nazirliyinə tabedir
- Heç biri
- Sığortaçının adından müqavilələri bağlayır
- Sığorta müqaviləsinin müstəqil tərəfidir

353 AR sığorta bazarında vasitəçilər olurlar:

- Ancaq agentlər
- Heç biri
- Makler və dilerlər
- Broker və agentlər
- Diler və agentlər

354 AR ərazisində sığorta fəaliyyətinin lisenziyasını həyata keçirir:

- Sığorta fəaliyyətinə nəzarət üzrə Azərbaycan dövlət xidməti
- İnhisar siyasəti üzrə Dövlət komitəsi
- AR sığortanın inkişafı üzrə Dövlət komitəsi
- Maliyyə Bazarlarına Nəzarət Palatası
- Heç biri

355 AR qanunvericiliyinə görə sığortaçılar ola bilərlər

- Sığorta fəaliyyətinin həyata keçirilməsinə lisenziya almış istənilən təşkilati-hüquqi formalı hüquqi şəxslər
- Heç biri
- Sığorta fəaliyyətini həyata keçirilməsi üçün yaradılan istənilən təşkilati-hüquqi formalı hüquqi şəxslər
- Sığorta nəzarəti orqanında qeydiyyatdan keçən hüquqi və fiziki şəxslər
- Sığorta fəaliyyətinin həyata keçirilməsinə lisenziya almış hüquqi və fiziki şəxslər

356 AR qanunvericiliyinə görə sığorta məbləği aşağıdakılardan bilməz:

- Sığorta obyektinin bazar dəyəri
- Heç biri
- Sığorta obyektinin qalıq dəyəri
- Sığorta obyektinin həqiqi dəyəri
- Sığorta obyektinin bərpa dəyəri

357 Məsuliyyət sığortasında sığorta olunan şəxs-budur:

- Kənar şəxslər
- Heç biri

- Məsuliyyət riskinin sığorta müdafiəsi obyektini sayılan fiziki yaxud hüquqi şəxslər
- Üçüncü şəxs qarşısında mülki məsuliyyət sığortası müqaviləsi bağlayan fiziki şəxs
- Məsuliyyət sığortası üzrə potensial zərər çəkmiş fiziki şəxslər

358 Əmlak sığortasında faydalanan – budur:

- Öz əmlak marağına ziyan vuran istənilən şəxs
- Əmlak üzrə icra orqanı
- Öz əmlak marağına ziyan vuran yaxud sığorta obyektinin saxlanılmasında marağı ola istənilən mülkiyyətçi
- Heç biri
- Sığorta məbləğini alan istənilən şəxs

359 AR qanununa görə sığorta aşağıdakı formada həyata keçirilə bilər:

- Fərdi və qarışıq
- Şəxsi və kollektiv
- Heç biri
- İcbari və könüllü
- Özəl və dövlət

360 AR qanunvericiliyinə müvafiq olaraq bağlanılan sığorta müqaviləsi üzrə sığortalı aşağıda ola bilər: (qanunvericiliyin bütün digər tələblərinin şərtlərinə riayət etməklə)

- Heç biri
- AR həddibuluğa çatmış vətəndaşları
- Hüquqi şəxs yaratmadan xüsusi sahibkar kimi qeydiyyatdan keçən AR vətəndaşı
- AR ərazisində yaşayan həddibuluğa çatmamış uşaqlar
- AR qanununa uyğun yaradılan azərbaycan qeyri-kommersiya təşkilatı

361 Azərbaycan Respublikasının Mülki Məcəllə ilə sığortanın sahələri müəyyən edilmişdir:

- Maddi və qeyri-maddi
- Şəxsi, əmlak, məsuliyyət
- Şəxsi, əmlak, məsuliyyət və sahibkarlıq risklərinin sığortası
- Heç biri
- Şəxsi, əmlak

362 Sığorta müdafiəsini kateqoriyasının əsas, əhəmiyyətli əlamətini göstərin

- Heç biri
- Məqsədli sığorta fondunun formalaşdırılması
- Arzu edilməyən hadisənin baş verməsinin təsadüfi xarakteri
- İctimai istehsalın fasiləsizliyinin təmin edilməsi
- Zərərin ödənilməsi

363 Sığortanın aparılması hansı hadisənin baş verməsilə bağlıdır:

- Ehtimallıq əlaməti
- Etibarlıq əlaməti
- müstəqillik əlaməti
- Proqnozlaşdırmaq əlaməti
- Təsadüfilik əlaməti

364 Sığorta obyektini budur

- ərazi və zaman üzrə fiziki və hüquqi şəxslərin risklərinin yenidən bölgüsüdür
- Yaradılan sığorta fondu çərcivəsində zərfin qapalı bölüşdürülməsi
- Heç biri
- Sığorta hadisəsidir

- Fiziki və hüquqi şəxslərin əmlak maraqlarıdır

365 Təkrar dövriyyədə iştirak edə bilməyən istiqrazlar belə adlanır:

- sıfır kuponlu istiqrazlar
 qeyri bazar istiqrazları
 mərkəzi hökumət tərəfindən buraxılan istiqrazlar
 qısamüddətli istiqrazlar
 girovsuz istiqrazlar

366 Vəsaitlərin cəlb edilməsi üçün dövlət qiymətli kağızlarının buraxılması və yerləşdirilməsi dövlət kreditinin hansı forması vasitəsi ilə həyata keçirilir?

- Mərkəzi Bankın kreditləri
 dövlət istiqrazları
 təminatın verilməsi
 dövlət maliyyələşdirməsi
 dövlət korporativ qiymətli kağızları

367 Dövlət borclarının əsas ödəmə mənbələri kimi çıxış edir:

- vətəndaşların vəsaitləri
 digər borclar
 büdcədənkənar fondların vəsaitləri
 müəssisələrin vəsaitləri
 büdcə gəlirləri

368 Dövlət kreditinin spesifik funksiyalarını seçib göstərin? 1. bölgü; 2. fiskal; 3. tənzimləmə; 4. nəzarət; 5. stimullaşdırıcı

- 4; 5
 1; 3
 3; 5
 2; 4
 1; 5

369 Borc qiymətli kağızlar hansılardır? 1. istiqraz vərəqəsi; 2. xəzinədarlıq öhdəlikləri; 3. səhmlər; 4. adlı səhmlər; 5. imtiyazlı səhmlər;

- 4; 5
 1; 2
 3; 5
 3; 4
 1; 5

370 Dövlət kreditinin bank kreditindən fərqi göstərin:

- Dövlət krediti müddətsiz olur
 Dövlət kreditinin təminatı kimi dövlət mülkiyyətində olan bütün əmlak və ya onun gəlirləri çıxış edir
 Dövlət krediti yalnız uzunmüddətli olur
 Dövlət krediti yalnız qısamüddətli olur
 Dövlət kreditinin təminatı olmur

371 Bu üstünlük dövlət istiqrazlarına aid deyil:

- Sahibi faiz gəlir ilə məhdudlaşmaqla və SC-də səs vermək hüququndan məhrumdur
 Gəlirdən vergi tutulmur
 Kreditin alınmasında ondan girov kimi istifadə olunması
 Aşağı faiz dərəcəsi ilə kreditin alınması

- Dövlət stukturunun maliyyələşməsinə yönəldilmişdir

372 Dövlət kreditinin formalaşma mənbəyi:

- Dövlətindaxili və xarici borcları
 Müəssə və əhali də müvəqqəti müvəqqəti sərbəst vəsaitlərin yaranması hesabına
 Müəssə və əhalidən icbari qayda da vəsaitlərin alınması hesabına
 Müəssə və əhalini vergiləri hesabına
 Kommersiya Banklarının mənfəətliliyi hesabına

373 Xarici dövlət borcu nədir?

- Cavabların heç biri düzgün deyil
 AR adından AR qeyri-rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc;
 AR adından AR rezidentləri ilə bağlanmış müqavilə öhdəlikləri üzrə borc
 AR fiziki şəxslərin xarici dövlətlərdən aldığı borc
 Əsas borcalan öz öhdəliklərini yerinə yetirmədikdə onun zəmanət verdiyi öhdəliyi üzrə borcunun tam və ya qismən ödənilməsinə dair AR öhdəliyi

374 Xarici borc üzrə xidmət əmsalı nədir?

- Xarici borca görə ödənilmiş faiz ödənişlərinin və əsas məbləğin cəmidir
 Xarici borca görə bütün ödənişlərin mal və xidmətlərin satışından valyuta daxilolmalarının həcminə nisbətidir
 Xarici borca görə bütün ödənişlərin xarici borc üzrə daxilolmaların həcminə nisbətidir;
 Dövlət kreditinin səmərəlilik göstəricisidir
 Xarici borca görə ödənilmiş faiz məbləğinin borca olan nisbətidir

375 Dövlət zəmanətinə aşağıdakı halda xitam verilmir

- Dövlət büdcəsindən ayrılan vəsait çatmadıqda
 AR Nazirlər Kabineti zəruri hesab etdikdə
 Zəmanət müddəti başa çatdıqda
 Zəmanət verilmiş öhdəliklər əsas borcalan və ya zəmanətçi tərəfindən tam icra edildikdə
 Kreditor zəmanət üzrə hüquqlarından imtina etdikdə

376 Dövlət zəmanəti üzrə borc öhdəliklərinin Təminat Fondu aşağıdakı mənbələr hesabına formalaşır.

- Dövlət borcuna xidmətlə əlaqədar dövlət büdcəsində nəzərdə tutulan xərclərin il ərzində qənaət olunmuş hissəsi
 AR Mərkəzi Bankından alınmış ssuda
 Dövlət zəmanətinin verilməsi üçün əsas borcalandan alınan birdəfəlik əvəzsiz haqq
 Dövlət büdcəsindən ayrılan vəsait
 Təminat Fonduna yığılan vəsaitin idarə olunmasından əldə olunan gəlir

377 AR-nın dövlət müəssisələrinin borc almalar üzrə öhdəlikləri hansı hallarda dövlət borcu hesab edilir?

- Heç bir halda
 Dövlət zəmanəti verildiyi halda
 Borc alındığı halda
 Borc müqaviləsi bağladığı vaxtdan
) Hər bir halda

378 Aşağıdakılardan hansı dövlət kreditinə aiddir?

- Dövlət büdcəsindən verilən dotasiya
 Dövlət büdcəsindən verilən ssuda
 Dövlət büdcəsindən verilən subvensiya
 Dövlət büdcəsindən verilən subsidiya
 Dövlət büdcəsindən verilən büdcə krediti

379 Daxili dövlət kreditinin subyektləri kimlər ola bilər? Səhv olanı göstərin:

- Öklə vətəndaşları
- Beynəlxalq Maliyyə təşkilatları
- Dövlət müəssisələri
- Büdcə sisteminin digər həlqələri
- Özəl müəssisələri

380 Büdcə kreditləşməsi dövlət krediti münasibətlərinin hansı formasına aiddir?

- Daxili dövlət kreditinə aiddir
- Həm daxili, həm də xarici dövlət kreditinə aiddir
- Şərti dövlət kreditinə aiddir
- Kreditin münasibətlərinə aid deyil
- Xarici dövlət kreditinə aiddir

381 AR-da büdcə kəsirinin maliyyələşdirilməsi üçün dövlət kreditinin hansı formasından istifadə edilməsi qadağan edilmişdir?

- Əhalinin əmanətlərinin bir hissəsinin dövlət borcuna çevrilməsi
- Dövlət banklarından alınan kreditlər
- Zəmanət verilmiş borclar
- Dövlət istiqrazları
- Xəzinə borc öhdəlikləri

382 Dövlət krediti vasitəsilə vəsaitlərin bölgüsü aşağıdakılar arasında baş verir. Səhv olanı göstərin:

- Xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə dövlət büdcəsi arasında
- Dövlət büdcəsi ilə yerli büdcələr arasında
- Beynəlxalq maliyyə-kredit institutları ilə dövlət büdcəsi arasında
- Bələdiyyə büdcələri ilə ölkəmizin hüquqi və fiziki şəxsləri arasında
- Dövlət büdcəsi ilə ölkəmizin hüquqi və fiziki şəxsləri arasında

383 Dövlət krediti ümumi daxili məhsulun (ÜDM) dəyərəcə bölgüsünün hansı mərhələsində fəaliyyət göstərir?

- Bütün cavablar doğrudur
- Dövlət krediti ÜDM-in dəyərəcə bölgüsünü bütün mərhələlərində iştirak edir
- Dövlət krediti ÜDM-in dəyərəcə bölgüsündə iştirak etmir;
- Dövlət krediti ÜDM-in ilkin bölgüsü mərhələsində fəaliyyət göstərir
- Dövlət krediti ÜDM-in yenidən bölgüsü mərhələsində iştirak edir

384 Dövlət krediti münasibətlərində kreditor kimdir?

- Deyilənlərin hər biri düzgündür.
- Kredit götürən subyekt
- Kredit münasibətlərinin istənilən iştirakçısı;
- Borc təklif edən subyekt
- Borc götürmək istiyən subyektə zəmanət verən

385 Bunlardan hansı həm də maliyyə kateqoriyasıdır?

- Vətəndaş krediti
- İpoteka krediti
- Kommersiya krediti
- Dövlət krediti
- Bank krediti

386 Şərti dövlət krediti nədir?

- Şərti dövlət krediti büdcə kreditinin formasıdır
- Şərti dövlət krediti yuxarı büdcə həlqəsindən aşağı büdcə həlqəsinə büdcə ssudasının ayrılmasıdır
- Şərti dövlət krediti dövlətin heç bir təminat vermədən borc öhdəlikləri götürməsidir
- Şərti dövlət krediti dövlətin zəmanətçi sifətində çıxış etdiyi haldır
- Şərti dövlət krediti dövlətin bələdiyyələrdən borc almasıdır

387 Dövlət kreditinin bank kreditindən fərqli cəhətini göstərin.

- Dövlət kreditinin konkret məqsədi əvvəlcədən göstərilir, bank kreditinin məqsədi isə əvvəlcədən göstərilir
- Dövlət krediti müddətsiz olur, bank krediti isə müddətli olur
- Bütün cavablar düzgündür
- Dövlət krediti ilə bank arasında fərq yoxdur
- Bank krediti təminatlı, dövlət krediti təminatsız olur

388 Büdcə kəsirinin artması hansı iqtisadi fəsada səbəb ola bilər?

- İdxalat azalar
- İnflyasiya azalar
- Faiz dərəcələri artar
- Dövlət borcu artar
- İxracat azalar

389 Aşağıdakılardan hansılar büdcə kəsirinin örtülməsinə xidmət edir?

- Variantlar düz deyil
- Qrantlar
- Kreditlər
- Neft fondunun transferti
- Dövlət qiymətli kağızları

390 Büdcə ssudası nədir?

- Kreditdir
- Dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri təmizləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir
- Borc faizidir
- Bövlət büdcəsinin çmərəkəzləşdirilmiş xərclərindən aşağı səviyyəli büdcələrə və hüquqi şəxslərə Qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətdə verilən maliyyə vəsaitidir
- İntestisiya vəsaitidir

391 İstiqraz vərəqi nədir?

- uzun müddətli bank krediti
- pay qiymətli kağızı
- tədiyyə vasitəsi
- borc qiymətli kağızı
- qısa müddətli bank krediti

392 İstiqraz vərəqinin konversiyası nədir?

- Xarici öhdəliklərin daxili öhdəliklərə çevrilməsi və əksinə
- ödənilmə vaxtının sabit qalması
- bir qiymətli kağızın digərinə dəyişdirilməsi
- istiqraz vərəqinin gəlirliliyinin dəyişdirilməsi
- dövlət istiqraz vərəqələrinin birləşdirilməsi

393 Dövlət kreditinə aşağıdakılar daxildir.

- yerli büdcələrə verilən vəsaitlər
- Mərkəzi Bankın banklararası verdiyi kreditlər

- dövlət tərəfindən buraxılan borc qiymətli kağızları
- Bütçə ssudalarının verilməsi
- Dövlət müəssisələrinin borc qiymətli kağızları;

394 Dövlət borcu hansı mənbəələr hesabına ödənilir?

- dövlət sığorta şirkətlərinin vəsaitləri hesabına
- məqsədli bütçədənkənar pul fondlarının hesabına
- müəssisələrin gəlirləri hesabına
- dövlət büdcəsinin vəsaitləri hesabına
- dövlət müəssisələrinin vəsaitləri hesabına

395 Dövlət kreditinin funksiyalarını seçib göstərin?

- yalnız tənzimləmə
- yalnız bölgü
- Fiskal
- bölgü; tənzimləmə; nəzarət
- fiskal; nəzarət

396 Borc qiymətli kağızlar hansılardır?

- akt
- adlı səhmlər
- müqavilə
- dövlət istiqraz vərəqəsi;
- arayış

397 Dövlət Sosial Müdafiə Fondunun sosial sığorta xərclərinə aid edilmir: 1) müvəqqəti iş qabiliyyətinin itirilməsi üçün verilən müavinat; 2) hamiləlik və doğuşla bağlı verilən müavinat; 3) işsizliklə bağlı müavinat; 4) əlillərə maddi kömək; 5) əmlak sığortası üzrə zərərin ödənilməsi

- 1, 4;
- 3; 4
- 2; 4
- 5.0
- 1; 3;

398 Sığortaçının xərcləri aşağıdakı qruplara bölünür. 1. preventiv tədbirlərə ayırma; 2. sığorta ehtiyatların 3. sığorta ödənişi, 4. vergi, 5. icarə haqqı

- 4; 5
- 1; 3
- 3; 5
- 1; 5
- 3; 4

399 Sığortaçının xüsusi kapitalına aiddir: 1. nazamnamə kapitalı; 2. kredit borclar; 3. debitor borclar; 4. sığorta ehtiyatları istehlak fondu; 5. ehtiyat kapitalı;

- 4; 5
- 3; 5
- 1; 3
- 3; 4
- 1; 5

400 Proporsional təkrarsığortaya hansı müqavilə növləri aid edilir?

- Ekssedent-zərər

- İlkin zərər
- Sesiya
- Ekssedent zərərlik
- Ekssedent

401 Netto-stavka hansı məqsədlərə istifadə olunur?

- Əmək haqqının ödənilməsinə
- Xəbəredici tədbirlərə
- Sığorta tarifinə
- Sığorta ehtiyatlarına
- mükafata

402 Əmlak sığortasının əsas prinsipləri hansılardır?

- Aşkarlıq
- Ekvivalentlik
- Subraqasiya
- Rentabellik
- Ədalətlik

403 Sığortanın maliyyə sabitliyinin əsasının mühüm elementləri hansılardır. 1. nizamnamə kapitalı; 2. sığorta ehtiyatları; 3. sığorta ödənişi; 4. topladığı sığorta tədiyyələri; 5. sığorta tarifləri;

- 4; 5
- 3; 5
- 2; 3
- 3; 4
- 1; 2

404 Proporsional təkrarsığortaya hansı müqavilə növləri aid edilir.. 1. kvota, 2. eksedent 3. eksedent-zərər. 4. eksedent, zərərlik, 5. sesiya - kvota

- 2;3
- 3; 4
- 1; 5
- 4; 5
- 1;2

405 Əmlak sığortasının əsas prinsipləri hansılardır? 1. subraqasiya; 2. ekvivalentlik; 3. sığorta marağı; 4. ədalətlik; 5. aşkarlıq;

- 1; 3
- 1; 5
- 4; 5
- 3; 4
- 3; 5

406 Sığortaya aid olmayan funksiyaları göstərin: 1. xəbərdaredici; 2. fiskal; 3. tənzimləyici; 4. yığım; 5. yenidən bölgü

- 1; 5
- 4; 5
- 3; 5
- 3; 4
- 2; 3

407 Şəxsi sığortanın icbari novlərini təyin edin: 1. uşaqların sığortası; 2. bədbəxt hadisələrdən sığorta; 3. sərnişinlərin sığortası; 4. vəkillərin sığortası; 5. ölüm və əmək qabiliyyətinin itirilməsi ilə bağlı sığorta;

- 2; 5
- 1; 3
- 2; 4
- 3; 4
- 1; 5

408 Sığortanın aparılması formalarını seçib göstərin. 1. icbari; 2. kollektiv; 3. könüllü; 4. kommersiya; 5. qeyri kommersiya;

- 4; 5
- 1; 5
- 3; 4
- 3; 5
- 1; 3

409 Sığorta müqaviləsinə və ya qanuna uyğun olaraq sığortalının sığortaçıya verməli olduğu pul məbləği:

- Sığorta tələbi
- Sığorta ödənişi
- Sığorta obyektı
- Sığorta haqqı
- Sığorta məbləği

410 Əmlak sığortasında düzgün şərti göstərin.

- Sığorta məbləği = sığorta mükafatı
- Sığorta məbləği < sığorta mükafatı
- Sığorta məbləği = sığorta ödənişi
- Sığorta məbləği > sığorta qiyməti
- Sığorta məbləği ≤ sığorta qiyməti

411 Sığorta şirkətinin sığorta fəaliyyəti üzrə büdcəyə ödədiyi vergi

- Mənfəət, ƏDV, sosial ayırmalar
- Mənfəət vergisi, ƏDV, aksiz
- Aksizlər, ƏDV, torpaq vergisi
- ƏDV, aksiz, royalti
- Mənfəət vergisi

412 Sedent sığortalı qarşısında aşağıdakı məsuliyyəti daşıyır.

- Tam həcmdə
- Xüsusi saxlama məbləği həddində
- Qismən
- Məsuliyyət limiti həddində
- Təkrarsığorta müqaviləsində nəzərdə tutulan həddə

413 Kənd təsərrüfatı sığortasına aid deyil.

- Hamısı aiddir
- İribuynuzlu mal-qaranın sığortası
- Fermer təsərrüfatında traktor sığortası
- Fermer evinin sığortalanması
- Məhsulların sığortası

414 Aşağıdakı kənd təsərrüfatı bitkilərinin və çoxillik əkmələrin sığortasına aid deyil.

- hamısı aiddir
- Üzüm bağları

- Alma ağacları
- Təbii biçənəklər
- Pambıq tarlası

415 Aşağıdakılardan hansı şəxsi sığorta növü yığım xarakteri daşıyır.

- Bədbəxt hadisələrə qarşı sığorta (fərdi)
- Ömürlük sığorta (ölüm halından)
- Hərbiçilərin sığortası
- Səmişinlərin sığortası
- Həyatın qarışıq sığortası

416 Şəxsi sığorta hansı ölkədə daha çox inkişaf etmişdir.

- Yunanıstanda
- Böyük Britaniyada
- ABŞ-da
- Yaponiyada
- Almaniyada

417 Sığorta müqaviləsinin bağlanması faktı aşağıdakı ilə təsdiq edilir.

- Protokol
- Polis
- Sertifikat
- Bordero
- Akt

418 Əmlak sığortasında kontribusiya prinsipi nə deməkdir?

- Təkrarsığortada ödənişin qaytarılması
- İkiqat sığortalama zamanı zərərin sığortaçılar tərəfindən ödənilməsi üsulu
- Təkrar sığorta zamanı ödəniş qaydası
- Zərərin ödənilməsi
- Təkrarsığortada zərərin ödənilməsi

419 Sığortaçının xərcləri aşağıdakı qruplara bölünür.

- Sığorta ödənişi, əməliyyat xərci, vergi, icarə haqqı
- Sığorta ödənişi, sığorta ehtiyatlarına ayırma, əməliyyat xərci, preventiv tədbirlərə ayırma
- Sığorta ödənişi, sığorta ehtiyatların
- Əmək haqqı, amortizasiya, mükafat, sığorta ödənişi, vergi
- Əmək haqqı, mükafat

420 Sığortaçının xüsusi kapitalına aiddir:

- Nizamnamə kapitalı, xüsusi kapital
- Nazamnamə kapitalı, əlavə kapital, ehtiyat kapitalı
- Nizamnamə kapitalı, debitor borclar, ehtiyat kapita
- Nizamnamə kapitalı, sığorta ehtiyatları, kredit borclar
- Nizamnamə kapitalı, sığorta ehtiyatları istehlak fondu

421 Kommersiya riski hansıdır?

- Siyasi risk
- İflas
- İnflyasiya
- Tətil
- Valyuta məhdudiyətləri

422 Kredit sığortasının obyektini göstərin

- İstiqrazlar
- Kommersiya və ya ticarət krediti
- Mallar və xidmətlər
- Pul vəsaitləri
- Qiymətli kağızlar və istehsal ehtiyatları

423 Sığorta agentini fəaliyyət göstərir:

- üçüncü şəxsin adından
- Sığortaçının adından
- Sığortaçının və ya sığortalının göstərişi ilə öz adından
- Sığortalının adından
- Öz şəxsi təşəbbüsü ilə

424 Qeyri-proporsional təkrarsığorta müqavilələrinin formaları hansılardır?

- Kvota, Eksdent-zərər
- Ekssdent-zərər, ekssdent-zərərlilik
- Kvota, limit
- Kvota, eksdent
- Limit, eksdent

425 Sığorta təsnifatı nədir?

- Sığortanın sahələri və növləri
- Sığortanın sahələrə, yarım sahələrə, növlərə və formalarına görə bölgüsü
- Sığortanın sahələrə, yarım sahələrə, tiplərə və tariflərə görə bölgüsü
- Sığortanın bazarlara, sahələrə və idarələrə görə bölgüsü
- Sığortanın aparılma formalarına görə bölgüsü

426 Lisenziya nəyə əsas verən sənəddir

- Sığorta növünə
- Sığorta fəaliyyətinə
- Sığortanın vergi ödəməsinə
- Sığorta agentini işə götürməyə
- Sığorta ödənişi almağa

427 İkiqat sığortalama nədir?

- Obyektin məbləğinin yarısının sığortalanması
- Obyektin məbləğinin sığorta qiymətindən çox olması
- Obyektin 2 sığorta şirkətində sığortalanması
- Obyektin 2 dəfə sığortalanması
- Obyektin 2 və daha çox şirkətində sığortalanması

428 Sığortaçının maliyyə sabitliyinin əsasının mühüm elementləri hansılardır? 1/Nizamnamə kapitalı 2/Sığorta ehtiyatları 3/Təkrar sığorta tədiyyələri 4/Topladığı sığorta tədiyyələri 5/Sığorta ödənişləri

- 2; 4; 5
- 1; 2; 3
- 3; 4; 5
- 1; 4; 5
- 1; 3; 5

429 Aşağıdakılardan sığorta fondlarını ayırın: 1/Nazirlər Kabinetinin mərkəzləşdirilmiş ehtiyat fondu 2/ Yol fondu 3/Kənd təsərrüfatı müəssisələrinin yanacaq və toxum fondu 4/Dövlət büdcə fondu 5/Sığorta

kompaniyasının pul vəsaitləri

- 3; 4; 5
- 1; 3; 5
- 1;3:4
- 2; 4; 5
- 1; 4; 5

430 Sığorta hadisəsi baş verdikdə sığortaçının sığortalıya ödədiyi məbləğ:

- Fransıza
- Sığorta ödənişi
- Sığorta tədiyyəsi (haqqı)
- Sığorta tarifi
- Sığorta məsuliyyəti

431 Sığortanın sahələrini seçib göstərin: 1. əmlak sığortası; 2. könüllü sığorta; 3. şəxsi sığorta; 4. icbari sığorta; 5. tibbi sığorta;

- 3, 4
- 1, 3
- 2, 4
- 1, 2
- 1, 5

432 Aşağıda sadalanan hansı sığorta növləri icbari sığortaya aiddir: 1. həyat sığortası; 2. tikililərin sığortası; 3. hava nəqliyyatı sərnişinlərinin sığortası; 4. hərbiçilərin sığortası; 5. əmlak sığortası;

- 3, 4
- 1, 5
- 2, 4
- 1, 2
- 1, 4

433 İqtisadi münasibətlər sistemində sığorta hansı funksiyaları həyata keçirir? 1. yığım; 2. kerdit; 3. əmtəə; 4. risk; 5. qabaqlayıcı tədbirlər; 6. sosial;

- 1, 2, 6
- 1, 2, 3
- 2, 3, 4
- 2, 5, 6
- 1, 4, 5

434 Sığorta fondunun formalaşma mənbələri hansıdır:

- xeyriyyə məqsədi ilə edilmiş ödənişlər
- vergilər
- subvensiyalar
- transfertlər
- könüllü ödənişlər

435 Sığorta fondu hansı məqsədlər üçün formalaşdırılır:

- investisiya məqsədi ilə pul vəsaitləri toplamaq üçün
- vergilərin ödənilməsi üçün
- zərərin ödənilməsi üçün
- maliyyə dayanıqlığını təmin etmək üçün
- hüquqi şəxsləri kreditləşdirmək üçün

436 Sığorta fəaliyyəti üçün xarakterik olan pul münasibətləri:

- kredit
- istehsal
- bölgü
- yenidənbölgü
- əmtəə

437 Sığorta təsnifatında aparıcı bölmə hansıdır?

- sığorta formaları
- sığorta yarım sahə
- sığorta növü
- sığorta sahəsi
- sığorta yarım növləri

438 Sığortanın maliyyə sabitliyinin əsasının mühüm elementləri hansılardır

- sığorta ödənişləri, sığorta ehtiyatları, nizamnamə kapitalı
- sığorta ehtiyatları, sığorta ölənişləri, sığorta tədiyyələri
- təkrarsığorta sistemi, sığorta tədiyyələri, sığorta ödənişi
- nizamnamə kapitalı, sığorta ehtiyatları, təkrar sığorta
- topladığı sığorta tədiyyələri, nizamnamə kapitalı, sığorta ehtiyatları

439 Əmlak sığortasının əsas prinsipləri hansılardır?

- Ekvivalentlik, kontribusiya, subraqasiya
- Kontribusiya, ekvivalentlik, sığorta marağı
- Sığorta marağı, subraqasiya, rentabellik
- Subraqasiya, kontribusiya, sığorta marağı
- Rentabellik, ekvivalentlik, subraqasiya

440 Riskin növlərinə görə sığorta müqaviləsi hansı müddətə bağlanır.

- 2 ilə 2 ildən 3 ilə qədər
- 1 il 1 ildən çox olmayaraq
- 6 ay 9 aydan 4 ilə qədər
- 5 ilə 4 ildən 5 ilə qədər
- 3 ilə 1 ildən 2 ilə qədər

441 Şəxsi sığorta əmlak sığortasından nə ilə fərqlənir?

- ikisi də eynidir
- sığorta obyektı ilə
- sığorta ödənişlərinin ölçüsü ilə
- sığorta mükafatlarının ölçüsü ilə
- ödəmələrin dövriliyi ilə

442 Hansı funksiya sığortanın funksiyası deyildir?

- yenidənbölgü
- yığım
- qarşısı alınma
- nəzarət
- fiskal

443 Franşiza nədir?

- sığorta ziyanının ödənilməsi

- bağlanan sığorta müqaviləsinin miqdarı
- sığorta növü
- sığorta müqaviləsindəki pozuntulara tətbiq edilən sanksiya
- sığorta şirkətinin ödəmədiyi zərərin miqdarı

444 Şəxsi sığortanın hansı növü icbari sayılır?

- həyat sığortası
- bədbəxt hadisələrdən sığorta
- uşaqların sığortası
- hərbiçilərin sığortası
- ölüm və əmək qabiliyyətinin itirilməsi ilə bağlı sığorta

445 Sığortanın aparılması formalarını göstərin.

- könüllü və qeyri kommersioniya
- kollektiv və fərdi
- könüllü və icbari
- kommersioniya və icbari
- kommersioniya və qeyri kommersioniya

446 Sığortaçı kimdir?

- sığorta agentı
- sığorta premiyası alan şəxs
- fiziki şəxs
- sığorta ödənişi edən şəxs
- sığorta şirkəti

447 Borc öhdəliklərinin təminatından aslı olaraq istiqrazlar ayrılır: 1. girovlu 2. bazar və qeyri bazar; 3. uduşlu və faizli; 4. sıfır kuponlu; 5. girovsuz;

- 1, 4
- 1, 2
- 3, 4
- 2, 4
- 1, 5

448 Müasir inkişaf mərhələsində, əsasən hansı valyuta kurslarından istifadə olunur

- inkişafda olan valyuta kursları
- xarici valyuta kursları
- təsbit (fiksasiya) olunmuş və «üzən» valyuta kursları
- həm xarici, həm də daxili valyuta kursları
- sabit valyuta kursları

449 Növlərinə görə beynəlxalq kreditlərin hansı formaları var

- qısamüddətli kreditlər
- kommersioniya kreditləri və maliyyə kreditləri
- daxili və xarici kreditlər
- əmtəə kreditləri və valyuta kreditləri
- uzunmüddətli kreditlər

450 Təyinatına görə beynəlxalq kreditlərin hansı formaları var

- valyuta kreditləri
- əmtəə kreditləri
- uzunmüddətli kreditlər

- kommersiya kreditləri və maliyyə kreditləri
- daxili və xarici kreditlər

451 Tədiyyə balansı - bu:

- sadalananların heç biri doğru deyil
- təsərrüfat subyektlərində pul fondlarının və yığımlarının formalaşdırılması və geniş təkrar istehsal xərclərinin maliyyələşdirilməsi ilə əlaqədar yaranan iqtisadi münasibətlərdir
- dövlət gəlirlərinin ümumi plan üzrə yığılması və toplanması, cəmlənmiş vəsaitlərin bütün növ dövlət xərclərinin örtülməsinə istifadəsidir
- ölkələrin müəyyən bir dövr ərzində xarici iqtisadi və maliyyə münasibətlərinin vəziyyətini əks etdirir
- il ərzində ictimai məhsulun mühüm qisminin istehsalının və sosial müdafiə tədbirlərinin reallaşmasının məqsədilə istifadə edilən pul fondudur

452 Tədiyyə balansının vəziyyətinin milli valyutaya təsiri ilə bağlı hası fikir yanlışdır.

- Tədiyyə balansının vəziyyəti milli valyutanın mövqeyini tam əks etdirir.
- Müsbət tədiyyə balansı milli valyuta kursunun yüksəlməsinə kömək edir və xarici borclar sahəsində ona olan tələbatı artırır
- Mənfi tədiyyə balansı milli valyutanın kursunun azalmasına şərait yaradır və borclular milli valyutanı xarici valyutaya sataraq öz xarici borclarını ödəyirlər
- Tədiyyə balansının vəziyyəti milli valyutanın mövqeyinə təsir etmir
- Sadalanan fikirlərin hamısı yanlıştır

453 Sadalananlardan hansı ev təsərrüfatı büdcəsi üçün xarakterik deyil:

- Əgər ev təsərrüfatı büdcəsinin gəlirləri xərclərdən üstün olarsa, artıq qalan məbləğ ehtiyata yönəldilir
- Ev təsərrüfatının büdcəsinin gəlir hissəsi müəyyən edilərkən bütün mümkün daxilolmalar nəzərə alınmır.
- Ev təsərrüfatının büdcəsinin xərclərində cari və əsaslı xərclər nəzərdə tutulur
- Ev təsərrüfatının büdcəsində cari (aylıq) və perspektiv (illik) büdcə fərqləndirilir
- Büdcə icra edilərkən ev təsərrüfatı üzvləri öz gəlirlərini və onların büdcədə nəzərdə tutulmuş istiqamətlərə istifadə edilməsinə ciddi nəzarət edir

454 Ev təsərrüfatının maliyyə resursları dedikdə nə başa düşülür

- variantların hamısı doğrudur
- ailənin sərəncamında olan pul vəsaitləri fondlarının məcmusu
- müxtəlif təsərrüfat subyektlərinin sərəncamında olan pul vəsaitləri fondlarının məcmusu
- ayrı-ayrı müəssisələrin sərəncamında olan pul vəsaitləri fondlarının məcmusu
- dövlətin sərəncamında olan pul vəsaitləri fondlarının məcmusu

455 Ev təsərrüfatının xarici pul münasibətlərinə aid olmayanı göstərin

- Dövlətlə verginin ödənilməsi zamanı münasibətlər
- Kommersiya bankları ilə münasibətlər
- Sığorta təşkilatları ilə münasibətlər
- Uzun müddətə istifadə edilən əmtəələrin əldə edilməsi, mənzil alınması və s. üçün ehtiyat fondunun formalaşması münasibətləri
- Digər ev təsərrüfatları ilə münasibətlər

456 Ev təsərrüfatının maliyyəsinə aid olan fikri seçin:

- variantların hamısı səhvdir
- ev təsərrüfatı maliyyə sisteminin müstəqil həlqəsi olmaqla qeyri mərkəzləşmiş maliyyə sferasına aiddir
- ev təsərrüfatı maliyyə sisteminin müstəqil həlqəsi olmaqla mərkəzləşmiş maliyyə sferasına aiddir
- ev təsərrüfatı büdcə sisteminin müstəqil həlqəsi olmaqla mərkəzləşdirilmiş maliyyə sferasına aiddir
- ev təsərrüfatı bələdiyyə maliyyəsinin tərkib hissəsi olmaqla mərkəzləşmiş maliyyə sferasına aiddir

457 Dövlət ev təsərrüfatı büdcəsinin həcminə əsaslı təsir edir. Yanlış cavabı göstərin:

- dövlət qiymətqoyma vasitəsilə

- Dövlət ev təsərrüfatı büdcəsinin həcminə təsir etmir.
- dövlət sektorunda işçilərin əməyinin ödənilməsi vasitəsilə
- vergi sistemi vasitəsilə - ev təsərrüfatı vergi və rüsumlar ödəyir və digər məcburi ayırmalar edir
- müxtəlif ictimai nemət və xidmətlərin verilməsi vasitəsilə

458 Ev təsərrüfatının maliyyə resurslarının tərkibinə daxildir:

- yenidən bölgü qaydasında daxil olmuş vəsait -pensiya, müavinət, büdcədən və büdcədən kənar sosial fondlardan ssuda
- Variantların hamısı doğrudur
- kommersion fəaliyyətindən mənfəət;
- xüsusi vəsait, yəni ailənin hər bir üzvü tərəfindən qazanılmış əmək haqqı, yardımçı təsərrüfatdangəlir;
- bazarda formalaşmış vəsait - kredit formasında kredit təşkilatlarından alınmış vəsait, dividendlər və faizlər

459 Ev təsərrüfatının maliyyəsi haqqında deyilənlərdən səhv olanını göstərin

- Ev təsərrüfatı ölkənin iqtisadiyyatı ilə qarşılıqlı əlaqədə və qarşılıqlı asılılıqda olur və cəmiyyətin sosial-siyasi sabitliyi ilə şərtlənir.
- Dövlət maliyyə sisteminin mərkəzləşdirilmiş pul vəsaiti fondunu əks erdirən ən mühüm həlqəsidir
- Ev təsərrüfatı dedikdə, birgə yaşayan və iqtisadi qərar qəbul edən, ümumi büdcəsi olan bir və yaxud bir neçə şəxslər qrupu tərəfindən aparılan təsərrüfat başa düşülür.
- Ev təsərrüfatlarının maliyyəsi obyektiv xarakter daşıyır və xüsusi ictimai təyinatlı iqtisadi münasibətləri ifadə edir.
- Ev təsərrüfatı ictimai təsərrüfatda məşğul olan və məşğul olmayan bütün maddəli işçiləri, iri və kiçik kapital, torpaq, qiymətli kağızlar sahiblərini birləşdirir.

460 İstifadə məqsədlərinə görə ev təsərrüfatı xərclərinin hansı növləri var :

- xarici valyuta alınması;
- bütün variantlar doğrudur
- məcburi tədiyyələrin və müxtəlif məcburi haqların ödənilməsi
- istehlak xərcləri (əmtələrin alınmasına və xidmətlərin ödənilməsinə);
- əmanətlərdə və qiymətli kağızlarda yığımlar;

461 Ev təsərrüfatı xərclərinin müntəzəmlik dərəcəsinə görə hansı növləri var:

- sosial xərclər
- gündəlik tələbat xərcləri və birdəfəlik xərclər
- birdəfəlik xərclər və müntəzəm xərclər
- tibbi xidmətə xərclər və sair xərclər
- daimi xərclər və əmanətlərdə və qiymətli kağızlarda yığımlar

462 Ev təsərrüfatının sahibkarlıq fəaliyyətindən daxil olan gəlirlərinə hansı bənd daxil deyil:

- a və d variantları
- Müqavilə şərtlərinin pozulmasına görə müəssisəyə daxil olan cərimə, peniya, faizlər və s daxil olmalar.
- hüquqi şəxs kimi qeydiyyatdan keçən və keçməyən xüsusi bölmə müəssisələrinin əmtələrin satışından, xidmət göstərilməsi və işin yerinə yetirilməsindən mənfəət
- mülkiyyət hüququ əsasında vətəndaşlara aid olan əmlakın satılmasından gəlirlər;
- şəxsi həyatı təsərrüfat məhsullarının müntəzəm satışından gəlirlər;

463 Ev təsərrüfatında yaradılan fondlar hansılardır?

- istehlak və yığım
- büdcədən kənar
- heç biri
- risk və büdcədən kənar
- pul və yığım

464 Ev təsərrüfatının maliyyəsinin mahiyyəti hansı bənddə düzgün verilmişdir:

- maliyyənin nəzarət funksiyasının reallaşdırma formasıdır.
- ev təsərrüfatının ayrı-ayrı üzvləri tərəfindən həyat tələbatlarını ödəmək məqsədilə öz fəaliyyətləri prosesində pul vəsaitləri fondlarının yaradılması, bölgüsü və istifadəsi üzrə həyata keçirdikləri iqtisadi pul münasibətləridir.
- ayrı-ayrı dövlətlər və beynəlxalq maliyyə kredit təşkilatları arasında idxal-ixrac əməliyyatları və kapitalın beynəlxalq hərəkəti prosesində yaranan iqtisadi münasibətlərdir.
- dövlət hakimiyyəti orqanları və idarələri timsalında dövlətlə hüquqi və fiziki şəxslər arasında dövlətin kreditor, borc alan və zəmanətçi kimi iştirak etdiyi iqtisadi münasibətlərin məcmusudur
- maliyyə münasibətləri sistemində dövlətin müvafiq strukturları tərəfindən həyata keçirilən maliyyə tədbirlərinin məcmusudur.

465 İqtisadi sistemdə ev təsərrüfatının rolu aşağıdakılardan hansıdır: 1) bazarda firmaların istehsal etdikləri əmtəələrin və xidmətlərin alıcısı kimi çıxış edir, həmin firmalara istehsal amillərini təqdim edir 2) real və maliyyə aktivləri almaqla iqtisadiyyatda formalaşan ümumi gəlirin bir hissəsini yığır 3) təsərrüfat və idarəetmə obyektlərinin maliyyə fəaliyyətinin və onunla bağlı əməliyyatların yoxlanmasını həyata keçirir 4) Dövlət büdcəsi qarşısında, maliyyə öhdəlikçilərinin tam və vaxtında təmin edilməsi; 5) Büdcə kəsirinin örtülməsinin əsas maliyyə mənbəyi kimi dövlətin qarşılaşdığı vəsait qıtlığını aradan qaldırır;

- 4 və 5
- 1 və 2
- 2 və 3
- 1 və 3
- 3 və 4

466 Ev təsərrüfatında aşağıdakı maliyyə münasibətləri baş verir:

- sığorta təşkilatları ilə müxtəlif sığorta fondlarının formalaşdırılması və istifadəsi üzrə münasibətlər
- göstərilən variantların hamısı doğrudur
- maddi istehsalın və ya xidmət sahələrinin müxtəlif sferalarında işləyən və ev təsərrüfatına nisbətən işverən kimi çıxış edən müəssisələr ilə istehsal edilmiş məcmu daxili məhsulun bir hissəsinin dəyər formada bölgüsü üzrə münasibətlər
- digər ev təsərrüfatları ilə birgə pul fondlarının formalaşması və istifadəsi üzrə münasibətlər
- kommersiya bankları ilə istehsal krediti cəlb etmək və onların ödənilməsi bank hesablarında müvəqqəti azad pul vəsaitlərini yerləşdirmək üzrə münasibətlər

467 Büdcə təşkilatlarının maliyyə planı necə adlanır?

- sadalananların heç biri
- xərc smetası
- büdcə
- gəlirlər və xərclər balansı;
- maliyyə resursları

468 Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yerli özünüidarəetmə orqanlarının sərəncamına daxil olan pul vəsaitləridir

- dövlət büdcəsinin gəlirləri
- ictimai təşkilatların gəlirləri
- yerli büdcənin gəlirləri
- dövlət gəlirləri
- dövlət müəssisələrinin gəlirləri

469 Dövlət büdcəsindən aşağıdakı funksional növlü xərclər maliyyələşdirilir:

- bələdiyyələrin ərazisində ətraf mühitin mühafizəsi
- məhkəmə sisteminin fəaliyyət göstərilməsinə çəkilən xərclər
- yerli özünüidarəetmə orqanlarının saxlanması
- bələdiyyə ictimai asayişinin mühafizəsi orqanlarının saxlanması
- məişət tullantılarının ləğv edilməsi və yenidən emal edilməsinin təşkili;

470 Yerli büdcələrdən aşağıdakı funksional təyinat xərclər maliyyələşdirilir:

- müdafiə xərcləri
- bələdiyyənin idarə edilməsi xərcləri
- dövlət investisiya proqramlarının həyata keçirilməsi
- əsaslı tədqiqatlar və elmi-texniki inkişafa yardım
- bələdiyyələrə maliyyə yardımı

471 Bütçə vəsaitinin verilməsi aşağıdakı formalarda həyata keçirilir.Səhv olanı göstərin:

- fəaliyyətdə olan hüquqi şəxslərin nizamnamə kapitalına investisiyalar
- kommersiya fəaliyyəti ilə məşğul olan dövlət müəssisələrinin məhsul istehsalına çəkilən xərclər
- kommersiya fəaliyyəti ilə məşğul olan dövlət müəssisələrinə ssudaların verilməsi
- bütçə idarələrinin saxlanmasına təxsisatlar
- əhaliyə sosial təminat üzrə ödənişlər

472 Dövlət büdcəsinin əsaslı xərclərinə aiddir:

- qrantlar
- səhmlərin alınması xərcləri;
- pensiyalar
- sosial müavinatlara xərclər
- əmək haqqına üstəlik xərclər

473 Dövlət büdcəsinin cari xərclərinə aid edilmir:

- pensiyalar
- səhmlərin alınması xərcləri
- faiz üzrə ödənişlər
- qrantlar
- sosial müavinatlara xərclər

474 Bütçə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərclər:

- sadalananların heç biri.
- yerli xərclər
- əsaslı xərclər;
- ümumi xərclər
- cari xərclər

475 Bütçədən qanunvericilikdə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsait

- sadalananların heç biri.
- bütçə xərcləri;
- subsidiya
- subvensiya
- bütçə ssudası

476 Dövlət vergilərinin sayı neçədir?

- 13.0
- 6.0
- 7.0
- 9.0
- 4.0

477 Vergi ödəyicilərinin maliyyə vəziyyətindən asılı olmayaraq əmlakın, məhsulun və ya fəaliyyətin ayrı-ayrı növlərinə görə ödənilən vergilər:

- sadalananların heç biri.

- real vergilər;
- vasitəli vergilər
- xüsusi vergilər
- universal vergilər;

478 Bütçə sistemi və bütçədənkənar fondların gəlirlərinin formalaşması prosesində vergilərin hansı funksiyası reallaşır:

- sadalananların heç biri.
- fiskal funksiya
- tənzimləyici funksiya
- nəzarət funksiyası;
- həvəsləndirici funksiya

479 Birbaşa vergiləri göstərin:

- mədən vergisi, aksizlər
- mənfəət vergisi, aksizlər;
- mənfəət vergisi, əlavə dəyər vergisi;
- mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi;
- mədən vergisi, fiziki şəxslərin gəlir vergisi

480 Mərkəzi və yerli bütçələrin tərtibi, baxılması, təsdiqi və icrası üzrə hakimiyyət orqanlarının qanunvericiliklə rəqlamentləşdirilmiş fəaliyyəti

- bütçə siyasəti
- bütçə prosesi
- maliyyə siyasəti
- nəzarət prosesi
- iqtisadi siyasət

481 Dövlət bütçəsinin gəlirlərinə aid edilir:

- heç biri.
- fiziki şəxslərin gəlir vergisi
- fiziki şəxslərin torpaq vergisi
- fiziki şəxslərin əmlak vergisi;
- bələdiyyə müəssisələrin mənfəət vergisi

482 Dövlət bütçəsinin gəlirlərinə daxil deyil:

- sadalananların hamısı dövlət bütçəsinə ödənilir
- bələdiyyə müəssisələrin ödədiyi mənfəət vergisi;
- dövlət müəssisələrin ödədiyi mənfəət vergisi
- özəl müəssisələrin ödədiyi mənfəət vergisi
- özəl müəssisələrin ödədiyi torpaq vergisi

483 Dövlət bütçəsinin gəlirlərini göstərin:

- heç biri.
- əlavə dəyər vergisi; fiziki şəxslərin gəlir vergisi;
- əlavə dəyər vergisi; fiziki şəxslərin əmlak vergisi
- əlavə dəyər vergisi; fiziki şəxslərin torpaq vergisi;
- bələdiyyə müəssisələrinin mənfəət vergisi

484 Müvafiq qanunvericilik ilə müəyyən olunmuş qaydada dövlət bütçəsinə, NMR bütçəsinə və yerli bütçələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar:

- heç biri

- büdcənin gəlirləri
- büdcənin vergili gəlirləri
- büdcənin vəsaitləri
- dövlət gəlirləri

485 Büdcə xərclərinin iqtisadi təsnifatına aid deyil:

- dövlət idarəetmə sektoru üzrə xərclər
- büdcələr arasında transfertlər.
- idarənin saxlanılması xərcləri
- əməyin ödənişi xərcləri;
- faizlər üzrə ödənişlər

486 Büdcə xərclərinin funksional təsnifatına aiddir:

- idarənin digər xərcləri.
- ali təhsilə çəkilən xərclər;
- idarənin saxlanılması xərcləri
- əməyin ödənişi xərcləri
- yanacaq və sürtkü materiallarının alınması cərcələri

487 Büdcə xərclərinin funksional təsnifatına aid deyil:

- bədən tərbiyəsi, gənclər siyasəti və turizm xərcləri;
- əməyin ödənişi xərcləri.
- müdafiə xərcləri;
- ümumi dövlət xərcləri;
- məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluğun saxlanması;

488 Aşağıdakı gəlir növü nizamlaşdırıcı gəlirlərə aid edilə bilməz:

- qanunvericilikdə nəzərdə tutulan digər vergilər.
- Mərkəzi Bankın mənfəətindən daxilolmalar
- aksiz vergisi (idxal malları aksiz vergisindən başqa);
- hüquqi şəxslərin mənfəət vergisi;
- əlavə dəyər vergisi (idxala görə ƏDV-dən başqa);

489 Büdcələrarası münasibətlər aşağıdakı prinsiplərə əsaslanır. Səhv olanı göstərin:

- xərclərin büdcə sisteminin müəyyən səviyyəsi üzrə bölgüsü və tənzimlənməsi
- dövlət büdcəsi ilə əlaqələrdə bələdiyyə büdcələrinin hüquq bərabərliyi;
- büdcə sisteminin vahidliyi prinsipi;
- büdcələrarası münasibətlərdə AR subyektlərinin hüquq bərabərliyi;
- büdcələrarası münasibətlərin bütün iştirakçılarının mənafeələrinin əlaqələndirilməsi

490 Müvafiq büdcələrin formalaşması və icrası ilə əlaqədar dövlət büdcəsinin NMR büdcəsi ilə və yerli büdcələrlə əlaqəsi:

- üfüqi büdcə nizamlaşdırılması
- büdcələrarası münasibətlər
- büdcə quruluşu
- büdcə sistemi
- büdcə tənzimlənməsi

491 Büdcə gəlirləri, habelə dövlət büdcəsi kəsirinin maliyyələşməsi mənbələri üzrə daxilolmalar yerinə yetirilmədikdə, müdafiə olunmuş xərc maddələri istisna olmaqla, büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisar edilməsi:

- heç biri

- bdc sekvestri
- bdc qrantı
- bdc ssudası;
- bdc krediti

492 Dvlt bdcsindən Naxçıvan Muxtar Respublikasının bdcsin, yerli bdclər v hquqı şəxslr vzsiz veriln maliyy vsaitidir.

- he biri.
- subsidiya
- bdc krediti
- subvensiya
- bdc ssudası

493 Mqsdli maliyylşdirmnin hyata keirilmsi n dvlt bdcsindən Naxçıvan Muxtar Respublikasının bdcsin v yerli bdclər veriln, lakin hmin mqsd n v ya myyn edilmiş mddtd istifadə edilmdik geri qaytarılan maliyy vsaitidir

- bdc ssudası;
- dotasiya
- subsidiya
- bdc krediti
- subvensiya

494 Dvlt bdcsindən Naxçıvan Muxtar Respublikasının bdcsin, yerli bdclər v hquqı şəxslr, yerli bdclərdn bldiyy tşkilatlarına qaytarılmaq şərti il il rzində myyn mddt veriln maliyy vsaitidir

- dotasiya
- bdc ssudası;
- subvensiya
- he biri
- subsidiya

495 Dvlt bdcsindən Naxçıvan Muxtar Respublikasının bdcsin v yerli bdclər, onların glir v xrclərini tnzimlmk mqsdil vzsiz veriln maliyy vsaitidir

- ssuda v ya subvensiya
- dotasiya
- subvensiya
- subsidiya
- subsidiya v ya subvensiya

496 Tnzimlyici glirlr aid edilmir:

- bdc ssudası.
- sosial ayırmalar
- subvensiya
- dotasiya
- subsidiya

497 Bdc qanunvericiliyin uyğun olaraq tam v ya qismn mvafiq bdclər thkim ediln glirlr

- bdcnin alternativ glirlri
- bdclrin xsusı glirlri;
- bdcnin sabit glirlri
- bdclrin tnzimlyici glirlri
- bdcnin qorunan glirlri

498 Aşağı büdcə həlqələrinin gəlirlərinin tamamlanması üçün yuxarı büdcə həlqələrindən ayrılan vəsait:

- dəyişən gəlirlər
- büdcələrin tənzimləyici gəlirləri;
- möhkəmləndirilmiş gəlirlər
- büdcələrin xüsusi gəlirləri;
- sabit gəlirlər

499 Yerli özünüidarəetmə orqanlarının büdcə səlahiyyətlərinə aid deyil:

- yerli büdcənin icrası
- dövlət xarici borcunun formalaşdırılması, ödənilməsi və ona xidmətin təmin edilməsi;
- bələdiyyə gəlirlərinin büdcəyə yönəldilməsi qaydalarının müəyyən edilməsi;
- yerli büdcələrin tərtibi və baxılması;
- yerli büdcələrdən maliyyə yardımının və ssudaların verilməsi

500 Maliyyə Nazirliyinin səlahiyyətlərinə aiddir:

- bələdiyyə qarşılıqlı əlaqələrinin həyata keçirilməsi qaydalarının müəyyən edilməsi
- büdcə layihəsinin hazırlanması və Milli Məclisin müzakirəsinə təqdim etməsi
- büdcə qanununun qəbul edilməsi;
- Büdcə layihəsini təsdiq etmək
- büdcənin icrası haqqında hesabatın müzakirəsi və təsdiqi

501 Azərbaycan Respublikası Milli Məclisinin büdcə səlahiyyətlərinə aiddir:

- büdcənin icrası haqqında hesabatın hazırlanması.
- dövlət büdcəsinin layihəsinin müzakirəsi və təsdiqi
- büdcə layihəsinin hazırlanması
- büdcə layihəsi üzərində işin başlanması haqqında qərarın qəbul edilməsi
- büdcənin icrasının həyata keçirilməsi

502 Prosesual hüquqi normalarına aid deyil:

- göstərilənlərdən heç biri aid deyil..
- gəlirlərin büdcə həlqələri arasında bölüşdürülməsi normaları;
- büdcə layihələrinin baxılması və təsdiqi qaydaları;
- büdcənin tərtibi qaydaları
- büdcənin icrası haqqında hesabatın müzakirəsi və təsdiqi qaydaları

503 Azərbaycan Respublikasında büdcə ili hansı dövrü əhatə edir?

- 1 yanvar-31 dekabr
- 1 yanvar-31 dekabr
- 1 aprel-31 mart;
- 1 sentyabr-31 avqust;
- 1 oktyabr-30 sentyabr;

504 Büdcə sisteminin təşkili prinsiplərini göstərin:

- öz xərcini ödəmə prinsipi, aparıcılıq prinsipi
- büdcənin həqiqiliyi prinsipi, aşkarlıq prinsipi;
- təsərrüfat hesabı prinsipi, aşkarlıq prinsipi;
- vahidlik prinsipi, aparıcılıq prinsipi;
- özünümaliyyələşdirmə prinsipi, vahidlik prinsipi

505 Büdcə təşkilatı dedikdi başa düşülür:

- dövlət büdcəsindən dotasiya alan bələdiyyələr

- maliyyələşməsi bilavasitə büdcə hesabına həyata keçirilən müəssisə və təşkilatlar
- səhm paketi dövlətə məxsus olan səhmdar təşkilatlar
- mülkiyyət hüququ dövlətə məxsus müəssisələr və təşkilatlar
- dövlət büdcəsinin gəlirlərinin formalaşmasında iştirak edən müəssisə və təşkilatlar

506 Maliyyələşdirilməsi bilavasitə dövlət büdcəsi hesabına həyata keçirilən təşkilatlar:

- sadalananların hər biri
- büdcə təşkilatı
- unitar təşkilatlar
- dövlət müəssisələri;
- ictimai təşkilat

507 Büdcə quruluşuna daxildir:

- büdcə təsnifatı, büdcə hüququ, büdcə planlaşdırılması.
- büdcə sistemi, büdcə təsnifatı, büdcə sisteminin təşkili prinsipləri
- büdcə sistemi, büdcə sisteminin təşkili prinsipləri, dövlət quruluşu
- büdcə sistemi, büdcə təsnifatı, dövlət quruluşu
- dövlət quruluşu, büdcə sistemi, büdcə hüququ

508 Büdcədən kənar əməliyyatlar dedikdə nə başa düşülür?

- sadalananların heç biri
- büdcə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsindən kənar əldə etdikləri gəlirləri və xərcləri üzrə maliyyə əməliyyatları;
- qanunvericiliklə müəyyən edilmiş qaydada büdcədən ayrılmış vəsaitin kənar əldə etməsi ilə bağlı maliyyə əməliyyatları
- qeyri-büdcə müəssisələrinin əməliyyatları
- sadalananların hər biri

509 Hazırda fəaliyyət göstərən "Büdcə sistemi haqqında" AR Qanunu neçənci ildə qüvvəyə minmişdir?

- 1 yanvar 2000 –cü ildə
- 1 yanvar 2003 –cü ildə
- 1 yanvar 2002 –cü ildə
- 2 iyul 2002-ci ildə
- 1 yanvar 2012 –cü ildə

510 Hazırda fəaliyyət göstərən "Büdcə sistemi haqqında" AR Qanunu neçənci ildə qəbul olunmuşdur?

- 2011.0
- 2003.0
- 2002.0
- 2001.0
- 2012.0

511 Büdcə sisteminin qurulması prinsiplərinə aid deyil:

- büdcənin həqiqiliyi.
- büdcə sisteminin vahidliyi
- ayrı-ayrı büdcə həlqələrinin müctəqilliyi
- büdcə sisteminin sabitliyi;
- büdcələrin balanslaşdırılması;

512 Federativ dövlətlərin büdcə sistemi neçə səviyyədəndir ?

- 4.0
- 2.0
- 1.0

- 3.0
 2 və ya 3

513 Bütçə quruluşu nəyi ifadə edir

- bütün cavablar doğrudur.
 bütçə sisteminin aşkarlıq prinsipini
 bütçə sisteminin vahidliyini;
 bütçə sisteminin qurulması, onun təşkili və bütçə təsnifatı
 ayrı-ayrı bütçə həlqələrinin müstəqilliyini

514 Bütçənin funksiyalarına aid deyil:

- nəzarət funksiyası;
 ÜDM-nin bölüşdürülməsi və yenidən bölüşdürülməsi;
 iqtisadiyyatın təzidlənməsi və həvəsləndirilməsi funksiyası;
 Səhmdar Cəmiyyətlərinin borc öhdəliklərinin yerinə yrtirilməsi
 sosial siyasətin maliyyə təminatı;

515 Dövlətin əsas maliyyə planı hansıdır?

- ayrı-ayrı sahələrin inkişafının dövlət proqramları;
 toplu maliyyə balansı;
 vahid bütçə təsnifatı;
 dövlət bütçəsi.
 sosial-iqtisadi inkişaf proqnozları;

516 Bütçənin maddi mənada rolu ifadə olunur: səhv olanı göstərin

- dövlət gəlirlərinin topladığı əsas fondlardır.
 Gəlir və xərclərin proqnozlaşdırılması
 dövlətin inzibati ərazi qurumlarının fəaliyyətinin maliyyə mənbəyidir;
 dövlətin və bələdiyyələrin fəaliyyətinin əsas maliyyə mənbəyidir;
 ÜDM-nin dəyərini dövlətin əlində cəmlənən hissəsidir;

517 Naxçıvan MR-nın bütçəsini hansı orqan təsdiq edir?

- Azərbaycan Respublikasının Prezidenti və onun Administrasiyası
 Naxçıvan MR-sı Ali Məclisi
 Naxçıvan MR-nın müvafiq icra orqanları
 Naxçıvan MR-nın Nazirlər Kabineti
 Milli Məclis

518 Dövlət bütçəsinin layihəsini hansı təşkilat hazırlayır?

- Nazirlər Kabineti
 Maliyyə Nazirliyi
 Vergilər Nazirliyi
 Milli Məclis
 Prezident Aparatı

519 Aşağıdakılardan hansı bütçə münasibətlərinin xüsusiyyətlərinə aid deyil?

- Bütçənin təşkili prosesində əmələ gəlir
 Müəssisələr arasında münasibətlər
 Bu münasibətlər dövlət ilə təşkilatlar arasında yaranır
 Mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsi prosesində əmələ gəlir
 Tərəflərdən biri kimi dövlət və yaxud onun səlahiyyətli orqanı, ya da hakimiyyət səlahiyyəti ilə təmin edilmiş yerli özünüidarəetmə orqanı çıxış edir.

520 Bütçə prosesinin subyektləri arasında bütçə-hüquq münasibətləri nə vaxt yarana bilər?

- Subyektlər hüquq və vəzifələrindən azad olunduqları zaman
- Gəlirlərin formalaşması və bütçə vəsaitinin istifadəsi zamanı
- Maliyyə münasibətləri yaranan zaman
- Subyektlərin qarşılıqlı fəaliyyəti zamanı
- Subyektlər qanunvericiliyə əməl etmədikləri zaman

521 Bütçə münasibətlərini tənzimləyən normativ hüquqi aktları hansı orqanlar qəbul edirlər?

- Yərdə icra hakimiyyətləri
- Maliyyə idarələri
- Bütçədənkənar fondlar
- Beynəlxalq təşkilatlar
- Qanunverici orqanlar

522 Bütçə hüquq normalarını necə qruplaşdırmaq olar?

- bütçənin gəlir istiqamətlərinə görə
- maddi və prosesual normalara görə
- material normalarla
- inzibati normalarla
- bütçənin xərc istiqamətlərinə görə

523 Bütçə hüququnun maddi normalarına aid olanı göstərin

- Doğru cavab yoxdur
- Gəlirlərin bütçələr arasında bölgüsü
- bütçənin icrası haqqında hesabatın təsdiqi
- bütçənin müzakirəsi
- bütçənin layihəsinin tərtibi

524 Hansı münasibətlər bütçənin prosesual hüququna aiddir

- Əmək haqqı normalarının müəyyən edilməsi
- Bütçənin müzakirəsi
- Gəlirlərin bütçələr arasında bölgüsü
- Xərc normalarının müəyyən olunması
- Bütçənin kəsir məbləğinin müəyyən olunması

525 Minimal bütçə anlayışı tətbiq edilir?

- Heç biri
- Yerli bütçələrə münasibətdə
- Müəssisə bütçəsinə münasibətdə
- Dövlət bütçəsinə münasibətdə
- Ailə bütçəsinə münasibətdə

526 Bütçənin tərtibi və müzakirəsi prosesində bütçə göstəriciləri üzərində nəzarəti kim həyata keçirir?

- Vergilər Nazirliyi
- Milli Məclis
- Prezident
- Nazirliklər
- Nazirlər Kabineti

527 Bütçə gəlirləri ibarətdir?

- Heç biri

- Vergilər, rüsumlar
- Əhalinin sərbəst pul vəsaitləri
- Qaçqınçılıq yolu ilə əldə olunmuş vəsaitlər
- Sosial müavinətlər

528 Bütçə - maliyyə plan aktı kimi?

- Heç biri
- Universal maliyyə plan aktıdır
- Qeyri-real maliyyə plan aktıdır
- Əvəzsiz maliyyə plan aktıdır
- Yeganə maliyyə plan aktıdır

529 Dövlət büdcəsi əks etdirir?

- Heç biri
- Gəlir və xərclər arasındakı balansını
- Xərclərin istifadəsini
- Vergilərin cəlb olunmasını
- Gəlirlərin hansı mənbələrdən cəlb olunduğunu

530 Dövlətin büdcə siyasəti nədən ibarətdir?

- Bütçə kəsiri
- Gəlirlərin və xərclərin bir-birinə uyğun olması
- Gəlirlərin bütünlüklə sosial inkişafa istiqamətlənməsi
- Xərclərin qənaətsiz istifadəsi
- Xərclərin toplanan vergilərdən çox olması

531 Bütçə münasibətləri hansı subyektlər arasında yarana bilər?

- Kommersiya bankları arasında
- Dövlətlə müəssisələr, təşkilatlar və əhali arasında
- Müəssisə ilə işçilər və digər fiziki şəxslər arasında
- Əhalinin müxtəlif təbəqələri arasında
- Fiziki şəxslə hüquqi şəxslər arasında

532 Nəzarət funksiyasına aid olan əlaməti göstərin

- təhsil və mədəniyyət idarələrinin fəaliyyətinin maliyyələşdirilməsi.
- Müəyyən olunmuş çatışmazlıqların aradan qaldırılması üçün konkret tədbirlər həyata keçirilməsi
- Milli gəlirin bir hissəsinin ayrı-ayrı sahələr üzrə yenidən bölüşdürülməsini həyata keçirmək
- İstehsalın səmərəliliyinin yüksəldilməsini təmin etmək
- Vergilər sistemi vasitəsilə iqtisadiyyatın və investisiyanın tənzimlənməsini həyata keçirmək

533 Bütçənin bölüşdürücü funksiyasının mahiyyəti?

- İqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması
- Dövlət və yerli özünüidarəetmə orqanları səviyyəsində pul fondlarının yaradılması və istifadəsini əhatə edir
- Ölkənin vahid iqtisadi – sosial inkişaf siyasətinin həyata keçirilməsi
- Bütçə vəsaitlərinin daxil olması və istifadəsinə dövlət nəzarəti
- Ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək

534 Aşağıdakılardan hansı bütçənin əsas funksiyalarına aid deyil?

- Müəssisələrin gəlir və xərclərinin tənzimlənməsi
- Ümumi Daxili Məhsulun və Milli Gəlirin bölgüsü
- Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması və istifadəsi üzərində nəzarət etmək
- İqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması

- Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı

535 Bütçələrarası münasibətlər hansı qanunvericilik aktı ilə tənzimlənir?

- AR "Dövlət borcu" haqqında Qanunla
 "Bütçə sistemi" AR haqqında Qanunu ilə
 Bütçə Məcəlləsi ilə
 AR Vergi Məcəlləsi ilə
 AR "Bələdiyyə maliyyəsi" haqqında Qanun ilə

536 Bütçə gəlirlərinin əsas hissəsini hansı vəsait tutur?

- Sosial ödənişlər
 Vergili gəlirlər
 Qeyri – vergi gəlirləri
 Əsaslı ödənişlər
 Transfərlər

537 Bütçə sisteminin təşkili prinsipi hansılardır?

- ədalətlik
 vahidlik
 universallıq
 mərkəzilik
 mərkəzilik, universallıq

538 Azərbaycan Respublikasında bütçə ili əhatə edir?

- 1 sentyabr – 31 avqust
 1 yanvar - 31 dekabr
 1 oktyabr – 30 sentyabr
 31 dekabr 1 yanvar
 1 aprel – 31 mart

539 Azərbaycan Respublikasında bütçə sistemi neçə səviyyədən ibarətdir və hansılardır?

- 2; bələdiyyələrin bütçəsi və yerli bütçə
 3; dövlət bütçəsi, Naxçıvan MR. bütçəsi, bələdiyyələrin bütçəsi
 2; dövlət bütçəsi və yerli bütçə
 3; müəssisələrin bütçələri, yerli bütçə, dövlət bütçəsi
 1; bələdiyyələrin bütçələri

540 Dövlət bütçəsinin gəlirləri nədən ibarətdir?

- mənfəət vergisi, birdəfəlik rüsumlar
 dövlət vergiləri, qrantlar
 birdəfəlik rüsumlar, qrantlar
 qrantlar, satışdan gəlirlər
 bələdiyyə vergisindən gəlirlər, rüsumlar

541 Bütçə - vergi siyasətinə aiddir:

- iqtisadi siyasət
 fiskal siyasət
 maliyyə siyasəti
 pul-kredit siyasəti
 gömrük siyasəti

542 Bütçə sistemi hansı prinsipə əsaslanır:

- büdcə xərclərinin azaldılması
- büdcənin tarazlaşdırılması
- büdcənin kəsirsiz olması
- büdcə vəsaitinin formalaşması
- büdcələrin bərabərliyi

543 Büdcə sistemi dedikdə nə başa düşülür ?

- mərkəzləşdirilmiş fondlar
- büdcələrin məcmusu
- büdcə təşkilatları
- büdcə münasibətləri
- maliyyə sistemi

544 Maddi məzmununa görə büdcə

- Universal maliyyə planı aktıdır
- Mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
- Maliyyə sisteminin tərkib hissəsidir
- İqtisadi münasibətləri ifadə edir
- Əlaqələndirici rola malikdir

545 Büdcənin mahiyyətinin açıqlanmasına aşağıdakılardan biri aid deyil

- Hüquqi
- Nəzəri
- Sosial –iqtisadi
- İqtisadi
- Maddi

546 Büdcə anlayışını necə ifadə etmək olar?

- Maliyyə mexanizmidir
- Əsas maliyyə sənədidir
- Maliyyə çatışmazlığıdır
- Maliyyə vəsaitidir
- Əsas maliyyə siyasətidir

547 Yerli büdcələrin (bələdiyyə büdcələrinin) tarazlaşdırılması üçün istifadə olunur:

- Büdcə ssudası, kompensasiyalardan alınan vəsaitlər
- Subvensiyalar, müsadirələr
- Subsidiyalar, pullu xidmətlərdən gəlirlər
- Dötsiyalar, subvensiyalar
- Transfert ödənişlər, cərimələr

548 Xüsusi gəlirlərin təsnifatına aiddir?

- Mərkəzləşdirilmiş, qeyri-mərkəzləşdirilmiş
- Vergi, qeyri-vergi
- Real, qeyri-real
- Rəsmi, qeyri-rəsmi
- Dövlət, qeyri-dövlət

549 Büdcənin xüsusi gəlirlərinə daxil olan qeyri-vergi gəlirlərinə aid olmayanı göstərin

- cərimələrdən daxil olan vəsaitlər
- hüquqi şəxslərin mənfəət vergisi
- dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın satışından gəlirlər

- əvəzsiz köçürmələr
- maliyyə yardımı

550 Aşağıdakılardan hansı büdcə sisteminin təşkili prinsiplərinə aid deyil?

- Aşkarlıq və həqiqilik prinsipi
- Büdcə vəsaitlərindən istifadənin məqsəddən kənarlaşdırılması
- Müxtəlif səviyyəli büdcələrin müstəqilliyi
- Büdcə sisteminin vahidliyi
- Büdcələrin xərclərinin ödənilməsinin ümumiliyi

551 Aşağıdakılardan biri büdcə quruluşuna daxil deyil

- Neft fondu
- İcmal büdcə
- Büdcə təsnifatı
- Büdcə sistemi
- Büdcələrin təşkili prinsipləri

552 Büdcə quruluşu nədir?

- Büdcə planının hazırlanması, büdcə vəsaitlərinin məqsədyönlü xərclənməsinin təmin edilməsi
- Büdcə sisteminin həlqələri arasında qarşılıqlı maliyyə əlaqələrinin təşkili, büdcə vəsaitlərinin formalaşması və istifadəsi
- Dövlət büdcəsinin və büdcədən kənar dövlət fondlarının büdcələrinin layihələrinin tərkibi
- Ölkənin vahid büdcə sistemində birləşdirilməsi
- Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının müvafiq büdcə vəsaitinin xərclənməsi istiqamətlərinin müstəqil müəyyən edilməsi

553 Unitar və federativ dövlətlərin büdcə sistemində aradakı fərq nədən ibarətdir?

- Unitar dövlətlərdə büdcələrin üzvlük haqları hesabına formalaşması
- Federativ dövlətlərdə federasiya üzvlərinin büdcələrinin olması
- Unitar dövlətlərdə əyalətlərin büdcələrinin ayrı olması
- Federativ dövlətlərin mərkəzi büdcəsinin olmaması
- Unitar dövlətlərdə yerli büdcələrin olması

554 Unitar dövlətlərin büdcə sistemi neçə səviyyədən ibarətdir?

- 5.0
- 2.0
- 1.0
- 4.0
- 3.0

555 Federativ dövlətin mahiyyətini izah edin

- məqsədlərə nail olmaq üçün yaradılmış dövlətdir
- tərkibində dövlət və ya bir neçə dövlət qurumları olan dövlətdir
- siyasi, iqtisadi və hərbi məqsədlərə nail olmaq üçün yaradılmış dövlətdir
- tərkibində digər dövlətlər və dövlət qurumları olmayan dövlətdir
- büdcə səviyyələrinin müstəqil və onların gəlirləri və xərcləri yuxarı büdcələrə daxil olmayan dövlətdir

556 Unitar dövlətlərin xüsusiyyəti aşağıdakılardan hansıdır?

- məqsədlərə tərkibində digər dövlətlər və dövlət qurumları olmayan dövlətdir nail olmaq üçün yaradılmış dövlətdir
- tərkibində digər dövlətlər və dövlət qurumları olmayan dövlətdir
- büdcə səviyyələrinin müstəqil və onların gəlirləri və xərcləri yuxarı büdcələrə daxil olmayan dövlətdir
- tərkibində dövlət və ya bir neçə dövlət qurumları olan dövlətdir
- siyasi, iqtisadi və hərbi məqsədlərə nail olmaq üçün yaradılmış dövlətdir

557 Aşağıdakılardan dövlət quruluşuna aid olanları seç. 1/ Unitar 2/Konfederativ 3/Demokratik 4/Planlı iqtisadiyyat 5/Federativ 6/Bazar iqtisadiyyatı

- 2,3,4
- 1,2,5
- 2,4,5
- 1,3,6
- 3,4,6

558 İqtisadiyyatın hansı sahələrində dövriyyə vəsaitlərinin təşkili mənbələrində borc alınan vəsaitlər böyük xüsusi çəkini təşkil edir?

- rabitə
- kənd təsərrüfatı
- nəqliyyat
- sənaye
- tikinti

559 Müəssisədə xüsusi dövriyyə vəsaiti hansı mənbələrdən tamamlanır?

- amortizasiya ayrımları
- mənfəət
- möhkəm passivlər
- qısamüddət kredit
- nizamnamə kapitalı

560 Müəssisələrdə dövriyyə vəsaitinin normalaşması hansı sənədə əsaslanır?

- uçot məlumatları
- istehsal xərcləri smetası
- şəxmat balansı
- maliyyə planı
- hesabat balansı

561 Müəssisədə dövriyyə kapitalının idarə olunması nəyi nəzərdə tutur?

- debitor borclarını
- xüsusi dövriyyə vəsaitinə tələbatın hesablanması
- normalaşdırılmayan vəsaitin müəyyən edilməsini
- dövriyyə vəsaitinin istehlakını
- kreditör borclarını

562 Material aktivlər necə adlanır?

- maliyyə qoyuluşları
- əsas və dövriyyə aktivləri
- cariv ə qeyri-material aktivlər
- qeyri-material aktivlər
- maliyyə aktivləri

563 Müəssisədə material ehtiyatları istehsalın hansı sferasında yerləşir?

- alıcılara malların yola salınmasında
- istehsalda
- satış ambarında
- ambarda
- tədavül sferasında

564 Təkrar istehsal prosesində yerləşdirilməsinə görə dövriyyə kapitalı hansı fondlara ayrılır?

- əsas və dövrüyyə fondlarına
- istehsal və tədavül dövrüyyə fondlarına
- qeyri-material aktivlərə
- dövrüyyədənənkənar aktivlərə
- tədavül formalarına və dövrüyyədənənkənar aktivlərə

565 Müəssisənin cari dövrüyyəsinə daxil olan borc kapitalına nə daxildir?

- möhkəm passivlər
- qısamüddətli kreditlər
- uzunmüddətli kreditlər
- qısa və uzunmüddətli kreditlər
- uzunmüddətli kreditor borcları

566 Özəlləşdirilmiş müəssisələr öz xüsusi dövrüyyə kapitalını başqa müəssisələrə sata bilərlərmi?

- sata və ya bağışlaya bilməz
- sata, bağışlaya və verə bilər
- sata bilməz
- sata bilər, sata bilməz
- bağışlaya bilməz

567 cari aktivlərə investisiya olunan vəsaitlər necə adlanır?

- uzunmüddətli investisiyalar
- dövrüyyə kapitalı
- qeyri-material aktivlər
- dövrüyyədənənkənar kapital
- əsas kapital

568 Müəssisə hansı mərkəzləşdirilmiş pul fonduna sosial ayırmalar ödəyir?

- pensiya fonduna
- dövlət büdcəsinə
- ssuda fonduna
- DSMF
- əhəlinin məşğulluq fonduna

569 Müəssisənin maliyyə mexanizminə daxil olan maliyyə alətlərini göstər

- vergiqoyma
- vergi, faiz, mənfəət, dividend
- normativ-hüquqi baza
- maliyyələşmə, kreditləşmə, sığortalama
- tənzimləmə

570 Öz xərcini ödəmənin tərkibinə hansı xərclər daxildir?

- iqtisadi həvəsləndirmə fondlarının təşkili
- məhsul istehsalı və satışı xərcləri
- ƏDV, tam maya dəyəri
- mənfəət vergii, sadələş
- İstehsal xərcləri, aksizlər

571 Ayrı-ayrı çeşidlər üzrə rentabelliyyəni müəyyən edilməsi üçün istifadə olunan göstəricilər

- dövrüyyədənənkənar aktivlərin dəyəri, qiymət, maya dəyəri
- qiymət, maya dəyəri
- qiymət, satılan tam maya dəyəri, əsas fondların orta illik dəyəri

- istehsal fondlarının dəyəri, balans mənfəəti
- cari aktivlərin dəyəri, maya dəyəri

572 Müəssisədə xərclərin rentabelliği hansı göstəricilər əsasında hesablanır?

- mənfəət, kommersiya xərcləri
- xalis mənfəət, istehsal maya dəyəri
- satışdan əldə edilən mənfəət, satılan məhsulun tam maya dəyəri
- xalis mənfəət, maya dəyəri
- balans mənfəəti, tam maya dəyəri

573 Müəssisə maliyyə intizamını pozarsa ona tətbiq edilən cərimə hansı vəsaitdən ödənilməlidir?

- maliyyə əməliyyatlarından gəlir
- xalis mənfəət
- sair satışdan əldə edilən gəlir
- satışdan əldə edilən gəlir
- balans mənfəəti

574 Aksizlərin ödənilmə mənbəyini göstər

- sair satışdan gəlir
- müəssisənin satışından gəlir
- xalis mənfəət
- ümumi mənfəət
- işçilərin əməkhaqqı

575 Müəssisədə maliyyənin idarə olunması subyektini göstər

- sığorta şirkəti
- menecment
- mühasibatlıq
- auditor təşkilatı
- vergi xidməti

576 Müəssisədə mənfəət və amortizasiya ayrırımları hesabına hansı pul fondu yaradılır?

- amortizasiya fondu
- yığılm fondu
- istehlak fondu
- ehtiyat fondu
- əməkhaqqı fondu

577 Satışdankənar xərclərin elementləri

- amortizasiya ayrırımları
- maliyyə sanksiyalarına görə xərclər, cari ildə aşkar edilən keçən illərin zərəri
- reklam xərcləri
- qablaşdırma xərcləri
- nəqliyyat xərcləri

578 Müəssisədə təmir təsərrüfatından daxil olan gəlirlər hansı gəlir qrupuna daxildir?

- əməliyyatlardan gəlir
- sair satışdan gəlir
- investisiya fəaliyyətindən əldə edilən
- satışdan əldə edilən gəlir
- maliyyə fəaliyyətindən gəlir

579 Müəssidə uzunmüddətli investisiyaların maliyyələşdirilməsi üçün təşkil olunan pul fondu

- valyuta fondu
- yığım fondu
- ehtiyat fondu
- istehlak fondu
- təmir fondu

580 Balans mənfəətin bölüşdürülməsində iştirak edən xərc.

- cərimələrin ödənilməsi
- mənfəət vergisi
- yığım fondu
- isehlak fondu
- ehtiyat fondu

581 Müəssisənin bölüşdürülməyən mənfəəti hesabına ödənilən xərc

- məhsul satışı ilə əlaqədar xərclər
- yığım fondu
- məhsul istehsalı xərcləri
- mənfəət vergisi
- kommərsiya xərcləri

582 Müəssisə hansı göstəriciyə görə faizlə DSMF ayrımlar köçürür?

- istehlak fonduna görə
- əməkhaqqı fonduna görə
- mənfəətə görə
- məhsul satışından gəlirə görə
- ehtiyat fonduna görə

583 Müəssisələrdə maliyyə əməliyyatları üzərində əvvəlcədən nəzarət kim iərəfindən aparılır?

- auditor
- baş mühasib
- menecer
- müəssisə rəhbəri
- iqtisadçı

584 Müəssisədə bütün maliyyə əməliyyatları başa çatdıqdan sonra onun fəaliyyəti nəzarətin hansı metodu ilə yoxlanılır?

- baxış
- təftiş
- təhlil, baxış
- siyahıya alma
- monitorinq

585 Təsərrüfat subyektlərində yaradılan dəyərin hansı hissəsi birinci növbədə bölünür?

- valyuta fondu
- fəaliyyətin adi növlərindən əldə edilən gəlir
- balans mənfəəti
- bölüşdürülməyən mənfəət
- ehtiyat fondu

586 Müəssisədə maliyyə ehtiyatı fondunai mənfəətin hansı hissəsindən hər il ayırma köçürülür?

- ümumi mənfəət, xalis mənfəət
- xalis mənfəət
- vergiyə cəlb olunmayan ənfəət
- balans mənfəəti
- xalis mənfəət

587 Müəssisədə işçiləri onun fəaliyyətinin nəticələri üçün maraqlandırmaqdan otru hansı fond yaradılır?

- ehtiyat fondu
- istehlak fondu
- yığım fondu
- əməkhaqqı fondu
- valyuta fondu

588 Yenidənbövlüşdürmə yolu ilə müəssisənin maliyyə resurslarına daxil olan vəsaitlər

- amortizasiya ayrımları
- qısamüddətli kreditlər, sığorta məbləği
- bölüşdürülməyən mənfəət
- mənfəət
- möhkəm passivlər

589 Mənfəət vergisiinn ödənilmə mənbəyini göstər

- satışdan əldə edilən mənfəət
- vergiyə cəlbolunan mənfəət
- xalis mənfəət
- balans mənfəəti
- müəssisənin sərəncamında qalan mənfəət

590 Qeyri-sənaye xarakterli məhsul (iş və xidmətlər) satışından gəlirin elementini göstər.

- məhsul satışından gəlir
- təmir təsərrüfatından gəlir
- satışdankənar əməliyyatlardan gəlir
- əməkhaqqı
- amortizasiya ayrımları

591 Sabit xərclər müəssisədə hansı göstəriciyə daxil edilir?

- qiymətə
- tam maya dəyərinə
- mənfəətə
- istehsal maya dəyərinə
- rentabelliyə

592 Dəyişən xərclərin həcmi müəssisədə hansı göstəricidən asılıdır?

- hesabat balansından
- maya dəyərindən
- maya planından
- istehsal planından
- mənfəətdən

593 İstehsal maya dəyərinə daxil olan dəyişən xərcləri göstər

- ümumzavod xərcləri
- material, yanacaq , enerji xərcləri
- nəqliyyat xərcləri

- reklam xərcləri
- anbar xərcləri

594 Müəssisələrdə mənfəətin alınması ilə əlaqədar olmayan xərcləri göstər

- maliyyə ehtiyatı
- sosial xərclər
- istehlak fondu
- material xərcləri
- vergilər

595 Müəssisənin maliyyə resurslarında borc alınmış və cəlb olunmuş mənbələri göstər

- sığorta mənbələri
- uzunmüddətli kredit və vaxtı keçmiş kreditor borcları
- mənfəət
- büdcə vəsaiti
- amortizasiya ayrımları

596 Mikro səviyyədə pul vəsaiti fondlarının formalaşması və istifadəsinin forma və metodlarının məcmuu nəyi ifadə edir?

- müəssisənin pul fondları
- müəssisənin maliyyə mexanizmi
- büdcə münasibətləri
- büdcə
- büdcə mexanizmi

597 Maliyyə vasitəsi ilə müəssisələrdə bölgü obyektini nə təşkil edir?

- istehsal və qeyri-istehsal fondlar
- əhəlinin gəlirləri
- istehsal fondları
- kredit fondları
- məcmuu daxili məhsulun dəyəri

598 Maliyyənin mahiyyətini göstər

- vətəndaşların pul vəsaitidir
- makro və mikro səviyyələrdə pul vəsaiti fondlarının formalaşması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar pul münasibətləridir
- dövlətin pul vəsaitidir
- pul vəsaitləri fondlarının məcmusudur
- müəssisənin pul vəsaiti fondudur

599 Hesabat (baza) dövrünün rentabelliyyənin hesablanması qaydası necədir?

- baza mənfəəti çıxılsın tam maya dəyəri
- baza mənfəətinin baza maya dəyərinə nisbəti kimi
- baza maya dəyəri çıxılsın, baza mənfəəti
- baza maya dəyərinə baza mənfəətinə nisbəti kimi
- baza mənfəəti vurulsun baza maya dəyərinə

600 Müəssisələrdə sair satışdan əldə edilən mənfəətin tərkibi hansı istiqamətlərdə formalaşır?

- maliyyə fəaliyyətindən
- nəqliyyat, təmir, tikinti və s. Təsərrüfatlardan
- satışdankənar əməliyyatlardan
- əsas iş fəaliyyətindən

- maliyyə sanksiyalarına görə daxil olmalardan

601 Müəssisədə tədavül sferasında mənfəətin səviyyəsinə təsir göstərən amil hansıdır?

- sex xərcləri
 kommersiya xərcləri
 bitməmiş istehsalla əlaqədar xərclər
 material xərcləri
 nəqliyyat və material xərcləri

602 Müasir dövrdə müəssisələrdə mənfəətin formalaşma mənbələrini göstər:

- əməliyyatlardan, vergilərdən
 innovasiya fəaliyyətindən; əsas iş fəaliyyətindən; inhisarçılıqdan
 maliyyə fəaliyyətindən başqa müəssisələrə ödənilən cərimələr
 satışdan əldə edilən mənfəət, faizlər
 satışdankənar əməliyyatlardan, ƏDV

603 Müəssisənin sərəncamında qalan xalis mənfəət necə adlanır?

- satışdankənar əməliyyatlardan mənfəət
 bölüşdürülməyən mənfəət
 satışdan gəlir
 ümumi gəlir
 balans mənfəət

604 Sosial vergilərin ödənilmə mənbəyini göstər

- sair satışdan gəlir
 məhsul satışından gəlir
 balans mənfəəti
 xalis mənfəət
 satışdankənar əməliyyatlardan gəlirlər

605 Müəssisələrdə əsas vəsaitlərin kateqoriyaları üzrə illik amortizasiya normaları hansı Qanun əsasında təsdiq olunmuşdur?

- «Səhmdar cəmiyyəti haqqında» AR Qanunu
 AR Vergi Məcəlləsi
 »Müəssisələr haqqında« AR Qanunu
 «Büdcə sistemi haqqında» AR Qanunu
 «Bank və bank fəaliyyəti haqqında» AR Qanunu

606 Müəssisələrdə əsaslı təmir ilə əlaqədar xərclər hansı xərc qrupuna daxildir?

- məhsul satışı ilə əlaqədar xərclər
 istehsal maya dəyəri
 investisiya xərcləri
 maliyyə fəaliyyəti ilə əlaqədar xərclər
 məcburi xərclər

607 Məhsulun istehsal maya dəyərində daxil olmayan xərcləri göstər.

- amortizasiya ayrımları
 nəqliyyat xərcləri, qablaşdırma xərcləri
 istehsal işçilərinin əməkhaqqı
 material, köməkçi material
 enerci xərcləri

608 Müəssisədə məhsulun tam maya dəyəri hansı elementlərdən ibarətdir?

- kommersiya xərcləri, idarəetmə xərcləri
- istehsal, maya dəyəri, kommersiya xərcləri, idarəetmə xərcləri
- mənfəət, maya dəyəri, ƏDV
- mənfəət, maya dəyəri, istehsaldan kənar xərclər
- mənfəət, maya dəyəri, kommersiya xərcləri

609 Müəssisənin məcburi xərclərinə daxil olmayan xərci göstər.

- kreditər üçün faizlər
- istehsal işçilərinin əməkhaqqı
- mənfəət vergisi
- sosial vergilər
- faizlər, cərimələr

610 Müqavilə şərtlərinin pozulmasına görə tətbiq olunan maliyyə sanksiyaları ilə əlaqədar cərimələr müəssisədə hansı xərc qrupuna daxil edilir?

- ümumzavod xərcləri
- satışdankənar əməliyyatlarla əlaqədar xərclər
- əsas iş fəaliyyəti ilə əlaqədar xərclər
- istehsaldankənar xərclər
- fəvqəladə xərclər

611 Müəssisələrdə adi fəaliyyət növləri üzrə xərclər hansı mənbədən maliyyələşdirilir?

- yenidən bölüşdürülmə yolu ilə daxil olan vəsaitlər
- məhsul satışında gəlir
- baş idarənin vəsaiti
- uzunmüddətli kreditlər
- mənfəət

612 Müəssisədə mənfəətin alınması ilə əlaqədar xərclər hansı xərc qrupuna daxildir?

- geniş təkrar istehsalla əlaqədar xərclər
- fəaliyyətin adi növü ilə əlaqədar xərclər
- sosial xərclər
- məcburi xərclər
- fəvqəladə xərclər

613 Müəssisədə xərclərin idarə olunması predmetinə aid deyil

- ümumi-zavod xərcləri
- məhsul satışından əldə edilən gəlir
- dolay xərclər
- istehsal xərcləri
- maya dəyəri

614 Müəssisənin xərclərinin idarə olunması sisteminin funksiyalarına aid olmayan funksiyanı göstər.

- məhsul istehsalı və satışı xərclərinin təhlili
- xərclər üzərində dövlət maliyyə nəzarətinin aparılması
- xərclərin normallaşdırılması
- xərclərin planlaşdırılması
- istehsal xərclərinin uçotu

615 Nağdsız hesablamaların hansı forması maliyyə sanksiyası formasında çıxış edir?

- inkasso tapşırığı
- akkreditiv
- ödəmə tələbnaməsi
- hesablama çeki
- inkasso

616 Nağdsız hesablamaların hansı forması kommersiya krediti formasında çıxış edir?

- akkreditiv
- veksəl
- ödəmə tapşırığı
- ödəmə tələbnaməsi
- çeklər

617 Müəssisələr (alıcılar) müntəzəm olaraq ödəmə intizamını pozarlarsa, o zaman hansı hesablama formasından istifadə edilir?

- ödəmə tapşırığı
- akkreditiv
- inkasso
- veksəl
- çek

618 Alıcılarda məhsul mühafizədə olan mallar nə zaman yaranır?

- müəssisənin maliyyə vəziyyəti pis olduqda
- malın dəyərinin ödənilməsindən əsaslandırılmış imtina edildikdə
- malın dəyərinin ödənilməsi gecikdirildikdə
- malın dəyəri ödənildikdə
- malın dəyəri hissə-hissə ödənildikdə

619 Müəssisədə əmtəlik məhsulun həcmi və tərkibi nəyin əsasında müəyyən edilir?

- biznes plan, istehsal planı
- istehsal planı, dövlət sifarişi, alıcılarla bağlanmış müqavilə
- biznes planı
- maliyyə planı
- istehsal planı

620 Satışdan əldə edilən gəlirin hesablanması birbaşa metodunda hansı göstəricilərdən istifadə edilir?

- maya dəyəri, qiymət, keçici əmtəə qalıqlarının həcmi
- satışın həcmi, qiymət
- malın miqdarı
- qiymət
- əmtəlik məhsulun həcmi, qiymət

621 Müəssisələrdə maksimum səviyyədə qiymət nəyə əsasən müəyyən edilə bilər?

- maya dəyərinin aşağı salınması üçün
- tələb əsasında
- gəlirin artması üçün
- mənfəətin artması üçün
- xərclərə qənaət üçün

622 Məhsulun topdan satış qiymətlərinin tərkibi necə formalaşır?

- tam maya dəyəri, ticarət güzəşti, ticarət əlavəsi
- plan tam maya dəyəri, plan mənfəəti

- tam maya dəyəri, əlavə dəyər vergisi
- maya dəyəri, mənfəət, aksizlər
- istehsal maya dəyəri, ƏDV, ticarət güzəştləri

623 Satışdan əldə edilən gəlirin səviyyəsinə müəssisənin fəaliyyətindən asılı olmayan hansı amil təsir göstərə bilər?

- istehsalın həcmi
- təchizat şərtlərinin pozulması
- məhsulun keyfiyyəti
- müqavilə qiymətləri
- istehsalın ritmikliyi

624 Müəssisədə istehsal sferasında satışdan əldə edilən gəlirin səviyyəsinə hansı amil təsir göstərir?

- sadalananların hamısı
- məhsulun çeşidi, keyfiyyəti təchizat şərtlərinin pozulması
- hesablama formaları
- hesablama sənədlərinin rəsmiləşdirilməsi vaxtı
- reklam xərcləri

625 Müasir dövrdə müəssisənin iş fəaliyyətinin nəticələri hansı göstərici ilə qiymətləndirilir?

- vergilərin ödənilməsi
- məhsul satışından mənfəət
- dövriyyə kapitalından istifadə
- əsas fondlardan istifadə
- qiymət

626 Müəssisənin maliyyə vəziyyətinin sabitliyi nədən aslıdır?

- büdcəyə vergilərin köçürülməsindən
- satışdan gəlirin daxil olmasından
- malların alıcıları yola salmasından
- istehsal planının yerinə yetirilməsindən
- banklarla hesablaşmalardan

627 Müəssisədə vəsaitlərin bir dövriyyəsinin tam başa çatması nə zaman baş verir?

- alıcılar tərəfindən mal-material qiymətlərinin dəyəri vaxtında ödənilmədikdə
- satış məhsul üçün pul vəsaitinin əsas cari hesabına daxil olduqda
- satış başa çatdıqda
- istehsal başa çatdıqda
- materiallar istehsala verildikdə

628 Müəssisədə birbaşa xərclər hansı xərclərə daxil edilir?

- ümumi zavod xərclərinə
- istehsal maya dəyərinə
- kommersiya xərclərinə
- maliyyə fəaliyyəti ilə əlaqədar xərclərə
- maya dəyərinə

629 Müəssisənin fəaliyyətinin adi növlərindən gəlirlərinə aid olmayanı göstər

- satıcılara olan borcun ödənilməsi
- sair satışından gəlir
- amortizasiya ayırmaları
- əsas iş fəaliyyətindən gəlir

- DSMF göturmələr

630 Müəssisələrdə gəlirin idarə olunması prosesi hansı mərhələləri əhatə edir?

- inzibati idarə heyətinin əməkhaqqının hesablanması
 planlaşma, operativ idarə olunma, nəzarət
 məhsul istehsalı
 bank tərəfindən kreditin verilməsi
 dövlət büdcəsinə vergilərin götürülməsi

631 Müəssisədə dəyər ölçüsündə buraxılan məhsulun həcmi xarakterizə edən göstərici hansıdır?

- bitməmiş istehsal
 satılmış məhsul
 alıcıda məhsul mühafizədə olan mallar
 materiallar
 əsas fondlar

632 Tədiyyə balansının dövlətlərarası tənzimləmə metoduna aid deyildir:

- beynəlxalq təşkilatların kreditləri
 qiymətli kağızların satışı
 ikitərəfli hökumət kreditləri
 dövlət tərəfindən ixracın kreditləşdirməsi şərtlərinin uzlaşdırılması
 mərkəzi bankların svop əməliyyatlarına görə qısamüddətli qarşılıqlı kreditləri

633 Beynəlxalq maliyyə münasibətlərinin nəticə etibarilə ən səmərəli sahəsinə aiddir:

- qiymətli kağızlar bazarı
 beynəlxalq əmtəə dövriyyəsi
 sığorta bazarı
 valyuta bazarı
 kredit bazarı

634 Beynəlxalq valyuta fondunun məqsədlərinə nə aid deyildir:

- tədiyyə balansında baş vermiş pozuntuların aradan qaldırılması üçün üzv olanların fondun resurslarından istifadəsini təmin etmək
 üzv ölkələrin təsərrüfat sahələrinin yenidənqurulmasına və inkişafına yardım etmək;
 beynəlxalq ticarətin balanslı inkişafını təmin etmək
 beynəlxalq valyuta kooperasiyasına yardım etmək
 valyuta kurslarının stabil qalmalarına yardım etmək

635 Regional maliyyə institutlarına aiddir: 1. Avropa yenidənqurma və inkişaf bankı; 2. Afrika inkişaf bankı; 3. Beynəlxalq valyuta fondu; 4. Dünya bankı; 5. Beynəlxalq yenidənqurma və inkişaf bankı;

- 1; 4
 1; 2
 4; 5
 2; 4
 3; 4

636 Qlobal maliyyə sistemi aşağıdakı altsistemlərdən ibarətdir: 1. dünya maliyyəsi; 2. transmilli təkraristehsal sistemləri; 3. milli maliyyə sistemləri; 4. regional maliyyə institutları; 5. beynəlxalq maliyyə institutları;

- 3; 5
 1; 2
 4; 5

- 2; 4
- 3; 4

637 Paris klubu nə vaxt yaradılıb?

- 1955.0
- 1956.0
- 1970.0
- 1934.0
- 1949.0

638 Paris klubu özündə neçə ölkəni birləşdirir?

- 21.0
- 20.0
- 30.0
- 15.0
- 12.0

639 London klubu neçə kommertiya bankını özündə birləşdirir?

- 50.0
- 550.0
- 400.0
- 600.0
- 100.0

640 Beynəlxalq maliyyənin ən geniş əhatəli sferası hansıdır?

- beynəlxalq əmtəə dövriyyəsi
- valyuta bazarı
- kredit bazarı
- qiymətli kağızlar bazarı
- sığorta bazarı

641 Beynəlxalq kreditlər verilir:

- ancaq dollar ilə
- kreditör ölkənin, borc alan ölkənin, üçüncü ölkələrin valyutası və beynəlxalq hesablaşma pul vahidləri ilə
- ancaq azad dönərli valyuta ilə
- ancaq kreditör ölkənin valyutası ilə
- borc alan ölkənin valyutası ilə

642 Əgər valyuta daxilolmaları xaricə valyuta axınından çox olarsa, onda tədiyyə balansı:

- tənzimlənməyən adlanır
- müdbət adlanır
- tarazlaşdırılmış adlanır
- passiv adlanır
- müvazinətli adlanır

643 Valyutanın ölkəyə daxil olması və ölkədən axınının nisbəti əks olunur

- maliyyə balansında
- tədiyyə balansında;
- hesablaşma balansında;
- ticarət balansında
- Mərkəzi Bankın balansında

644 Adətən milli valyutanın kursu artır:

- tədiyyə balansı qeyri tarazlı olanda
- tədiyyə balansı aktiv olanda;
- tədiyyə balansında kəsir olanda
- tədiyyə balansı passiv olanda;
- tədiyyə balansı tarazlı olanda

645 Bazarda tələb və təklifin təsiri nəticəsində formalaşan valyuta kursuna deyilir

- sabit kurs
- üzən kurs
- təsbit edilmiş kurs
- rəsmi kurs
- tənzimlənən

646 İstənilən xarici valyutaya məhdudiyətsiz dəyişdirilən valyuta adlanır

- dönərli olmayan
- ehtiyat
- milli
- sərbəst dönərli
- qismən dönərli

647 Maliyyə bazarının tərkibinə daxil deyildir:

- Pul bazarı
- İnnovasiya bazarı
- Valyuta bazarı
- Sığorta bazarı
- Qiymətli kağızlar bazarı;

648 Kapital bazarının maliyyə alətlərinə aiddir:

- Heç biri
- Kapital bazarı birbaşa və portfel investisiyalar şəkilində orta və uzun müddətli bank kreditlərindən təşkil olunmuşdur.
- Kapital bazarı depozit ehtiyatlarının investisiyalaşdırılması hesabına formalaşır
- Buraya yalnız uzun müddətli bank kreditləri və avro istiqraz və avro bondlar aiddir
- Kapital bazarı yalnız beynəlxalq maliyyə bazasının alətləri hesabına formalaşdırılır.

649 Səhmdar cəmiyyətin səhminin nominalı hansı səhm üzrə müəyyən edilir?

- təqdim edənə
- sadə
- sadə və güzəştli
- güzəştli
- adlı

650 İmtiyazlı səhm səsvermə hüququna malikdir mi?

- cəmiyyətin mülkiyyəti qiymətləndirildikdə
- malik deyil
- o halda malikdir ki, qanunda nəzərdə tutulub
- malikdir
- səhmdar cəmiyyət ləğv olunanda

651 Səhmdar cəmiyyətin tədavüldə olan səhmlərinin məzənnə üzrə maya dəyəri nəyi göstərir?

- maliyyə vəziyyətini

- səhmdar cəmiyyətin bazar dəyəri
- səhmdar cəmiyyətin nizamnamə kapitalını
- səhmdar cəmiyyətin xüsusi kapitalını
- bazar qiymətlərini

652 İllik dövriyyəsinə görə dünyanın ən nəhəng fond birjası hansıdır?

- İstanbul Birjası
- Nyu York Birjası
- Tokio Birjası
- London Birjası
- Bəhreyn Birjası

653 Dünyanın ən qədim fond birjası hansıdır?

- Madrid Birjası
- London Birjası
- Tokio Birjası
- Nyu York Birjası
- Paris Birjası

654 İnkişaf etmiş ölkələrin fond birjalarında qiymətli kağızların hansı növü üstünlük təşkil edir?

- veksellər
- korporativ istiqrazlar
- səhmlər
- dövlət istiqrazları
- sertifikatlar

655 Klassik qiymətli kağızların növü dedikdə nə başa düşürsünüz?

- kredit kartları, plastik kartlar, çeklər
- səhmlər, dövlət istiqrazları, korporativ istiqrazlar
- istiqrazlar, veksellər, sertifikatlar
- səhmlər, istiqrazlar, veksellər
- çeklər, borc öhdəlikləri, ödəniş kartları

656 Sadə səhm istiqrazdan nə ilə fərqlənir?

- təyinatına görə fərqlənir
- tədavül dövriyyəsi müddətinə görə
- daxil olan gəlirin sabitliyinə görə
- daxil olan gəlirin həcminə görə
- mülkiyyət münasibətinə görə

657 Səhmin hansı növü sabit gəlir gətirir?

- adsız
- imtiyazlı
- istənilən növü
- sadə
- adlı

658 Hansı qiymətli kağız tarixən qədimdir?

- bələdiyyə
- dövlət
- xüsusi
- korporativ

törəmə

659 Listinq xidməti nədir:

- Qiymətli kağızların alıcı və satıcı arasındakı maliyyə hesablaşma forması
 Qiymətli kağızların minimal səviyyədə emissiyası
 Firmanın qiymətli kağızlarının Fond bazasında alqı-satqısına icazə verilməsi
 Maliyyə risklərinin sığortalanması
 Qiymətli kağızların ilkin bazarda emisiyası

660 Aşağıdakı qiymətli kağızları daha etibarlı və stabil yüksək gəlir vermək qabiliyyətinə görə ardıcılıqla duzun: 1.Uzunmüddətli dövlət istiqrazları; 2.Qısamüddətli dövlət istiqrazları; 3.İmtiyazlı səhmlər; 4.Adi səhmlər; 5.Korporativ istiqrazlar

- 1,2,3,5,4
 3,5,1,2,4
 1,3,4,5,2
 1,3,4,2,5
 3,5,1,4,2

661 REPO əməliyyatlarının mahiyyəti nədən ibarətdir ?

- Xarici valyutanın sonradan satılması
 Qiymətli kağızların sonradan alınması şərti ilə satılması
 Qiymətli kağızların alınması
 Qiymətli kağızların satılması
 Xarici valyutanın sonradan alınması şərti ilə satılması

662 Öz sahibinə müəssisənin mənfəətinin bir hissəsini əldə etmək, onun əmlakının bir hissəsinə sahib olmaq, habelə müəssisənin idarə edilməsində iştirak etmək hüququnu verən qiymətli kağız növü:

- Qısa müddətli istiqrazlar
 Səhm
 İstiqraz
 Veksel
 Dövlət xəzinədarlıq banknotları (öhdəlikləri)

663 Müəyyən bir vaxtdan sonra öhdəliyin borcludan məbləğini ödəməyi öz üzərinə götürmüş şəxsdən müəyyən məbləği şərtsiz tələb etmək hüququ verən yazılı borc öhdəliyi necə adlanır:

- İmtiyazlı səhmlər
 Veksel
 Səhm
 İstiqraz
 Dövlət xəzinədarlıq banknotları

664 Svop bazarı dedikdə nə başa düşülür?

- əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr üçün alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli bağlanmış saziş
 qiymətli kağızlar üzrə sövdələşmə əldə etmiş iştirakçılar arasında sazişlərin birbaşa mübadilə edildiyi bazar
 bu elə bazardır ki, burada tərəflər onlarda olan mövcud qiymətli kağızların gələcəkdə müəyyən olunmuş vaxtda alqı-satqısı ilə əlaqədar razılığa gəlirlər
 sövdələşmə müddətində qiymətli kağızların pul vəsaitlərinə mübadilə edilməsi;
 bu gələcək dövr üçün müəyyən əmtənin alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilədir;

665 Forvard bazarı dedikdə nə başa düşülür?

- ilkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazarı kimi

- bu elə bazardır ki, burada tərəflər onlarda olan mövcud qiymətli kağızların gələcəkdə müəyyən olunmuş vaxtda alqı-satqısı ilə əlaqədar razılığa gəlirlər
- bu gələcək dövr üçün müəyyən əmtənin alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilədir;
- sövdələşmə müddətində qiymətli kağızların pul vəsaitlərinə mübadilə edilməsi
- əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr üçün alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli bağlanmış saziş

666 Spot bazarı dedikdə nə başa düşülür?

- ilkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazarı kimi
- sövdələşmə müddətində qiymətli kağızların pul vəsaitlərinə mübadilə edilməsi
- bu gələcək dövr üçün müəyyən əmtənin alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilədir
- bu elə bazardır ki, burada tərəflər onlarda olan mövcud qiymətli kağızların gələcəkdə müəyyən olunmuş vaxtda alqı-satqısı ilə əlaqədar razılığa gəlirlər
- əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr üçün alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli bağlanmış saziş

667 Fyuçers dedikdə nə başa düşülür?

- əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr ərzində alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli müqavilə
- gələcək dövr üçün müəyyən əmtənin alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilə;
- guzəştli kredit növü
- alıcı ilə satıcı arasında maliyyə hesablaşmaları forması
- əvvəlcədən nominal dəyəri müəyyənləşdirilmiş istiqraz vərəqi

668 Opcion dedikdə nə başa düşülür?

- gələcək dövr üçün müəyyən əmtənin alqı-satqısı ilə əlaqədar müqavilə
- əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr üçün alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli bağlanmış saziş;
- guzəştli kredit növü
- alıcı ilə satıcı arasında maliyyə hesablaşmaları forması
- əvvəlcədən nominal dəyəri müəyyənləşdirilmiş istiqraz vərəqi

669 İkinci qiymətli kağızlar bazarı bu:

- əlavə qiymətli kağızların emissiyasıdır
- ilkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazarıdır
- investorlar arasında qiymətli kağızların ilkin yerləşdirilməsidir
- məhdud nominallı qiymətli kağızların müəyyən miqdarda emissiyasıdır
- qiymətli kağızların mübadilə sferasıdır

670 İlkin qiymətli kağızlar bazarı bu:

- qiymətli kağızların alınması məqsədi ilə investorların axtarışdır
- investorlar arasında qiymətli kağızların ilkin yerləşdirilməsidir
- ilkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazarıdır
- məhdud nominallı qiymətli kağızların müəyyən miqdarda emissiyasıdır
- qiymətli kağızların mübadilə sferasıdır

671 Maliyyə vasitəçilərinə hansı maliyyə müəssisələri aid deyildir?

- kredit birlikləri
- ticarət müəssisəsi
- lizinq şirkəti
- kommersiya bankları
- investisiya bankları

672 Maliyyə bazarının strukturuna aid deyil:

- sığorta bazarı
- əmtəə və xidmətlər bazarı
- borc kapitalı bazarı
- fond bazarı
- kredit bazarı

673 Maliyyə münasibətləri nəyin meydana gəlməsi ilə yaranıb?

- müəssisələrin
- dövlət büdcəsinin
- pulun
- qiymətli kağızların
- maliyyə münasibətlərinin;

674 Maliyyə metodu vasitəsi ilə bölgü hansı səviyyələri əhatə edir? 1. növbəti bölgünü; 2. sahələrarası bölgünü; 3. ilkin bölgünü; 4. təsərrüfatdaxili bölgünü; 5. özünü maliyyələşdirməü;

- 4; 5
- 1; 3
- 3; 5
- 2; 4
- 1; 5

675 Subyektlərdə resursların yenidən bölgü vasitəsinə aid deyildir:

- qiymət mexanizmi;
- maliyyə bazarı
- büdcə;
- mərkəzi bank;
- büdcədənəknar fondlar;

676 Maliyyə nəyin formalaşdırılmasında iştirak edir?

- heç birinin.
- Pul vəsaitlərinin;
- Milli gəlirin;
- Pul fondlarının;
- Qiymətli kağızların;

677 Hansı fikir səhvdir:

- Maliyyə münasibətləri pul fondlarının yaradılması və istifadəsi ilə bağlıdır;
- Maliyyə münasibətləri bölgü xarakteri daşıyır;
- Maliyyə dəyər kateqoriyasıdır;
- Maliyyə istehsal kateqoriyasıdır;
- Maliyyə münasibətləri dövlətlə bağlıdır.

678 Maliyyənin meydana gəlməsinin səbəbləri.

- Kapitalizm cəmiyyətinin yaranması;
- Mərkəzləşdirilmiş iqtisadi sistemin ləğvi;
- Əmtəə-pul münasibətlərinin və dövlətin meydana gəlməsi;
- Monopoliyaların mövcudluğu;
- Rəqabətin mövcudluğu.

679 Təkraristehsal prosesinin maliyyə təminatı bu:

- nizamnamə kapitalı, kredit resurslarıdır;
- ÜDM-nin elementlərinin dəyərini məcmusudur;

- dövlətin və təsərrüfat subyektlərinin topladıqları maliyyə resursları vasitəsi ilə təkrar istehsal məsrəflərinin ödənilməsidir
- xarici iqtisadi fəaliyyətdən gələn gəlir, mənfəətdir;
- xalis gəlir kimi milli gəlirin bir hissəsidir;

680 Hansı obyektin bölgüsü və yenidən bölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?

- suda fondunun
- istehsal və qeyri istehsal fondlarının
- istehsal fondlarının
- əhalinin real gəlirlərinin
- milli gəlirin

681 Düzgün ifadəni seçib göstərin

- istənilən pul münasibətləri maliyyə münasibətləridir
- iqtisadi münasibətlər ancaq pul və ya maliyyə münasibətləridir
- istənilən iqtisadi münasibətlər maliyyə münasibətləridir
- istənilən kredit münasibətləri maliyyə münasibətləridir
- istənilən maliyyə münasibətləri pul münasibətləridir

682 Maliyyəyə aid olan spesifik cəhəti seçib göstərin:

- pul vəsaitlərinin hərəkətidir
- dəyərin qarşılıqlı hərəkətidir
- dəyərin pulla ifadəsiniun hərəkətidir
- dəyərin birtərəfli və əvəzsiz hərəkətidir
- sadəcə dəyərin hərəkətidir

683 Maliyyənin əsas prinsiplərini göstərin:

- məqsədyönlü təyinat; tamlıq; aşkarlıq
- maddi məhsuliyət; sərbəstlik; maddi maraq
- tamlıq; aşkarlıq; vahidlik
- vahidlik; balanslaşdırma; məqsədyönlü təyinat;
- maddi məhsuliyət; vahidlik; məqsədyönlü təyinat

684 Hansı münasibətlər maliyyə münasibətlərinə aiddir? 1. dövlət büdcəsinin formalaşdırılması ilə əlaqədar müəssisələrlə dövlət arasında yaranan münasibətlər; 2. müəssisələr arasında alqı-satqı zamanı yaranan münasibətlər; 3. dövlət büdcədənkənar fondların formalaşdırılması ilə əlaqədar fiziki şəxslərlə dövlət arasında yaranan münasibətlər; 4. müəssisələrlə kommertiya kredit təşkilatları arasında yaranan münasibətlər; 5. dövlət büdcədənkənar fondların vəsaitlərinin istifadəsi ilə əlaqədar dövlətlə əhali arasında yaranan münasibətlər;

- (2, 3, 5)
- (1, 2, 5)
- (2, 4, 5)
- (3, 4, 5)
- (1, 3, 5)

685 Sadalananlardan hansı maliyyənin mahiyyətini tam ifadə edir?

- maliyyə dövlətin pul fondlarının məcmusudur
- maliyyə pul fondlarının məcmusudur
- maliyyə dövlətin pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərin məcmusudur
- maliyyə dövlətin və müəssisələrin pul fondlarının məcmusudur
- maliyyə mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondlarının formalaşması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərin məcmusudur;

686 Maliyyə təkraristehsal prosesinin hansı fazasında baş verir?

- bölgü
- Bölgü; istehlak
- İstehlak
- İstehsal;bölgü
- Mübadilə;bölgü

687 Maliyyə münasibətlərinin meydana gəlməsinin əsas səbəbləri hansılardır? 1. Qiymətli kağızlar; 2. Mübadilə; 3. Pul; 4. bölgü; 5. Dövlət;

- (4; 5;)
- (1; 3;)
- (2; 4;)
- (3; 5;)
- (1; 5;)

688 Maliyyənin funksiyalarını göstərin:

- stimullaşdırıcı və sabitləşdirici
- sosial və sabitləşdirici;
- tənzimləmə və beynəlxalq
- təkraristehsal və sosial
- bölgü və nəzarət

689 Hansı obyektin bölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?

- kredit fondlarının
- istehsal fondlarının
- əhalinin gəlirlərinin;
- Milli gəlirlərin
- istehsal və qeyri istehsal fondlarının

690 Maliyyə nədir?

- pul fondlarının məcmusu
- dövlətin pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərdir
- mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının formalaşdırılması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərdir;
- dövlətin və müəssisələrin pul fondlarının məcmusudur
- dövlətin pul vəsaitləridir